

**“AZƏRBAYCAN MİKRO-KREDİT
BANK OLMAYAN KREDİT
TƏŞKİLATI” AÇIQ SƏHMDAR
CƏMİYYƏTİ**

**Maliyyə Hesabatları və
Müstəqil Auditorların Rəyi**
31 dekabr 2025-ci il tarixində başa çatmış il üzrə

“AZƏRBAYCAN MİKRO-KREDİT BANK OLMAYAN KREDİT TƏŞKİLATI” AÇIQ SƏHMDAR CƏMİYYƏTİ

MÜNDƏRİCAT

	Səhifə
31 DEKABR 2025-Cİ İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ MALİYYƏ HESABATLARININ HAZIRLANMASI VƏ TƏSDİQ EDİLMƏSİ İLƏ BAĞLI RƏHBƏRLİYİN MƏSULİYYƏTİNİN BƏYANI	1
MÜSTƏQİL AUDİTORLARIN RƏYİ	2-4
31 DEKABR 2025-Cİ İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ MALİYYƏ HESABATLARI:	
Maliyyə vəziyyəti haqqında hesabat	5
Mənfəət və ya zərər və digər məcmu gəlir haqqında hesabat	6
Kapitalda dəyişikliklər haqqında hesabat	7
Pul vəsaitlərinin hərəkəti haqqında hesabat	8-9
Maliyyə hesabatları üzrə qeydlər	10-56

**MALİYYƏ HESABATLARININ HAZIRLANMASI VƏ TƏSDİQ EDİLMƏSİ İLƏ BAĞLI
RƏHBƏRLİYİN MƏSULİYYƏTİNİN BƏYANI
31 DEKABR 2025-Cİ İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ**

Bu bəyannamə "Azərbaycan Mikro-Kredit Bank Olmayan Kredit Təşkilatı" Açıq Səhmdar Cəmiyyətinin ("Cəmiyyət") maliyyə hesabatları ilə bağlı rəhbərliyin və müstəqil auditorların göstərilən məsuliyyətlərini fərqləndirmək məqsədilə hazırlanmışdır.

Rəhbərlik, 31 dekabr 2025-ci il tarixinə Cəmiyyətin maliyyə vəziyyətini, həmin tarixdə başa çatmış il üzrə əməliyyat nəticələrini, kapitalda dəyişiklikləri və pul vəsaitlərinin hərəkətini özündə əks etdirən maliyyə hesabatlarının Mühasibat Uçotunun Beynəlxalq Standartları Şurası tərəfindən dərc olunmuş MHBS Mühasibat Uçotu Standartlarına (MHBS Mühasibat Uçotu Standartları) uyğun şəkildə hazırlanması üçün məsuliyyət daşıyır.

Maliyyə hesabatlarının hazırlanması zamanı rəhbərlik aşağıda göstərilənlər üzrə məsuliyyət daşıyır:

- Uyğun mühasibat prinsiplərinin seçilməsi və mütəmadi olaraq tətbiq edilməsi;
- Məntiqi və məqsəduyğun təxminlərin və qərarların qəbul edilməsi;
- Maliyyə hesabatlarının MHBS Mühasibat Uçotu Standartlarına müvafiq hazırlanması və ya əgər hər hansı bir kənarlaşma varsa, onun maliyyə hesabatlarında bəyan edilməsi və izahı; və
- Yaxın gələcəkdə Cəmiyyət işini normal şərtlər altında davam etdirdiyi halda, hesabat tarixinə maliyyə hesabatlarının fasiləsizlik prinsipi əsasında hazırlanması.

Rəhbərlik həmçinin aşağıdakı məsələlər üzrə məsuliyyət daşıyır:

- Cəmiyyət daxilində səmərəli və keyfiyyətli daxili nəzarət sisteminin işlənilib hazırlanması, qurulması və möhkəmləndirilməsi;
- Cəmiyyətin maliyyə hesabatlarının MHBS Mühasibat Uçotu Standartlarına uyğun olaraq düzgün hazırlanması və Cəmiyyətin maliyyə vəziyyətini istənilən zaman düzgün əks etdirən mühasibat sisteminin təşkil edilməsi;
- Yerli mühasibat sisteminin Azərbaycan Respublikasının qanunvericiliyi və mühasibat standartlarına uyğun olaraq təşkil edilməsi;
- Mümkün imkanlardan istifadə edərək Cəmiyyətin aktivlərinin mühafizə edilməsinin təşkil olunması; və
- Fırıldaqlılıq, xətalər və digər qanunauyğunsuzluq hallarının müəyyən edilməsi və qarşısının alınması.

31 dekabr 2025-ci il tarixində başa çatmış il üzrə maliyyə hesabatları 21 may 2026-cı il tarixində Cəmiyyətin rəhbərliyi tərəfindən təsdiq edilmişdir.

Rəhbərliyin adından:

Emil Muradov
Direktor

21 may 2026-cı il
Bakı, Azərbaycan Respublikası

Abid Süleymanov
Baş mühasib

21 may 2026-cı il
Bakı, Azərbaycan Respublikası

MÜSTƏQİL AUDİTORLARIN RƏYİ

“Azərbaycan Mikro-Kredit Bank Olmayan Kredit Təşkilatı” Açıq Səhmdar Cəmiyyətinin Səhmdarlarına və Rəhbərliyinə:

Rəy

Biz, “Azərbaycan Mikro-Kredit Bank Olmayan Kredit Təşkilatı” Açıq Səhmdar Cəmiyyətinin (“Cəmiyyət”) 31 dekabr 2025-ci il tarixinə təqdim edilən maliyyə vəziyyəti haqqında hesabatdan, həmin tarixdə başa çatmış il üzrə mənfəət və ya zərər və digər məcmu gəlir haqqında hesabatdan, kapitalda dəyişikliklər haqqında hesabatdan və pul vəsaitlərinin hərəkəti haqqında hesabatdan, habelə əhəmiyyətli mühasibat uçotu prinsiplərinə dair məlumatların qısa təsviri də daxil olmaqla, maliyyə hesabatlarına edilən qeydlərdən ibarət maliyyə hesabatlarının auditini aparmışıq.

Bizim rəyimizə əsasən, əlavə edilmiş maliyyə hesabatları Cəmiyyətin 31 dekabr 2025-ci il tarixinə olan maliyyə vəziyyətini, habelə göstərilən tarixdə başa çatmış il üzrə maliyyə nəticələrini və pul vəsaitlərinin hərəkətini Mühasibat Uçotunun Beynəlxalq Standartları Şurası tərəfindən dərc olunmuş MHBS Mühasibat Uçotu Standartlarına (MHBS Mühasibat Uçotu Standartları) uyğun olaraq bütün əhəmiyyətli aspektlərdə ədalətli şəkildə əks etdirir.

Rəy üçün əsaslar

Biz auditini Beynəlxalq Audit Standartlarına (BAS) uyğun olaraq aparmışıq. Bu standartlar üzrə bizim məsuliyyətimiz əlavə olaraq hesabatımızın “Maliyyə Hesabatlarının Auditini Üzrə Auditorların Məsuliyyəti” bölməsində təsvir edilir. Biz maliyyə hesabatlarının auditinə aid olan etik normalar ilə Mühasiblərin Beynəlxalq Etika Standartları Şurasının “Etika məəcəlləsinin” (MBESS məəcəlləsi) tələblərinə uyğun olaraq Cəmiyyətdən asılı deyilik və biz digər etik öhdəliklərimizi MBESS məəcəlləsinin tələblərinə uyğun olaraq yerinə yetirmişik. Biz hesab edirik ki, əldə etdiyimiz audit sübutları rəyimizi əsaslandırmaq üçün yetərli və münasibdir.

İzahedici paraqraf – Müqayisəli məlumat

Biz diqqəti 31 dekabr 2024-cü il tarixində başa çatmış il üzrə və 1 yanvar 2024-cü il tarixinə müqayisəli məlumatın yenidən təqdim edildiyinə dair maliyyə hesabatlarının 7 sayılı Qeydinə cəlb edirik. Bu məsələ ilə bağlı rəyimiz şərti deyildir.

Digər məsələ

31 dekabr 2024-cü il tarixində başa çatmış il üzrə Cəmiyyətin maliyyə hesabatları 18 aprel 2025-ci il tarixində həmin maliyyə hesabatlarına dair şərtsiz müsbət rəy bildirmiş digər auditor tərəfindən yoxlanılmışdır.

Maliyyə Hesabatları üzrə Rəhbərliyin və İdarəetmə Səlahiyyəti Verilmiş Şəxslərin Məsuliyyəti

Rəhbərlik, maliyyə hesabatlarının MHBS Mühasibat Uçotu Standartlarına uyğun olaraq hazırlanmasına və düzgün təqdim edilməsinə və rəhbərliyin fikrinə, saxtakarlıq və ya xətlər nəticəsində yaranan əhəmiyyətli təhriflərin olmadığı maliyyə hesabatlarının hazırlanmasına imkan verən zəruri daxili nəzarət sisteminin təşkilinə görə məsuliyyət daşıyır.

MHBS Mühasibat Uçotu Standartlarına uyğun maliyyə hesabatlarını hazırladıqda, rəhbərlik Cəmiyyəti ləğv etmək və ya işini dayandırmaq niyyətində olmadığı, yaxud bunu etməkdən başqa münasib alternativ olmadığı halda, Cəmiyyətin fasiləsiz fəaliyyət göstərmək qabiliyyətinin qiymətləndirilməsinə, müvafiq hallarda fasiləsiz fəaliyyətə aid olan məsələlər haqqında məlumatların açıqlanmasına və mühasibat uçotunun fasiləsiz fəaliyyət prinsipinin istifadə edilməsinə görə məsuliyyət daşıyır.

İdarəetmə səlahiyyəti verilmiş şəxslər Cəmiyyətin maliyyə hesabatlarının hazırlanması prosesinə nəzarətə görə məsuliyyət daşıyır.

Maliyyə Hesabatlarının Auditı üzrə Auditorların Məsuliyyəti

Bizim məqsədimiz maliyyə hesabatlarında bir tam kimi, fırıldaqçılıq və ya xətlər nəticəsində yaranan əhəmiyyətli təhriflərin olub-olmadığına dair kafi əminlik əldə etmək və rəyimizi özündə əks etdirən auditor hesabatını dərc etməkdir. Kafi əminlik əminliyin yüksək səviyyəsidir, lakin bu səviyyədə olan əminlik də əhəmiyyətli təhriflərin mövcud olduğu hallarda, BAS-a uyğun olaraq aparılmış auditin belə təhrifləri həmişə aşkarlayacağına zəmanət vermir. Təhriflər fırıldaqçılıq və ya xətlər nəticəsində yaranan bilər və ayrılıqda yaxud məcmu olaraq, istifadəçilərin belə hazırlanmış maliyyə hesabatları əsasında qəbul etdikləri iqtisadi qərarlarına təsir etmə ehtimalı olduğu halda, əhəmiyyətli hesab edilir.

Audit zamanı biz BAS-ın tələblərinə uyğun olaraq aparılan auditin bir hissəsi kimi peşəkar mühakimə tətbiq edir və peşəkar skeptisizm nümayiş etdiririk. Biz həmçinin:

- Maliyyə hesabatlarında fırıldaqçılıq və ya xətlər nəticəsində yaranan əhəmiyyətli təhriflərin olması risklərini müəyyən edərək qiymətləndirir, bu risklərə cavab verən audit prosedurlarını layihələndirərək həyata keçirir və rəyimizi əsaslandırmaq üçün yetərli və münasib olan audit sübutları əldə edirik. Fırıldaqçılıq nəticəsində yaranan əhəmiyyətli təhrifləri aşkarlamamaq riski xətlər nəticəsində yaranan əhəmiyyətli təhrifləri aşkarlamamaq riskindən daha yüksəkdir, çünki fırıldaqçılıq, sözləşmə, saxtakarlıq, qərəzli hərəkətsizlik, həqiqətə uyğun olmayan məlumatlardan və ya daxili nəzarətin kobudcasına pozulmasından ibarət ola bilər;
- Cəmiyyətin daxili nəzarət sisteminin effektivliyi barədə rəy bildirmək üçün deyil, şəraitə uyğun olan audit prosedurlarının işlənilib hazırlanması üçün daxili nəzarət sistemi barədə anlayış əldə edirik;
- İstifadə edilmiş uçot siyasətinin uyğunluğunu və rəhbərlik tərəfindən həyata keçirilən uçot qiymətləndirmələrinin və əlaqəli məlumatların açıqlanmasının məqsədəuyğunluğunu qiymətləndiririk;
- Mühasibat uçotunun fasiləsizlik prinsipinin rəhbərlik tərəfindən istifadə edilməsinin uyğunluğuna və əldə edilən audit sübutları əsasında Cəmiyyətin fəaliyyətini fasiləsiz davam etdirmək imkanını ciddi şübhə altına qoya bilən hadisə və ya şərtlərlə bağlı əhəmiyyətli qeyri-müəyyənliyin mövcud olub-olmadığına dair nəticə çıxarıq. Əhəmiyyətli qeyri-müəyyənliyin mövcud olduğu haqqında nəticə çıxardığımız halda, auditor hesabatımızda maliyyə hesabatlarındakı əlaqəli məlumatların açıqlanmasına diqqət yetirməli və ya belə məlumatların açıqlanması kifayət olmadığı halda, rəyimizi dəyişiklik etməliyik. Nəticələrimiz auditor hesabatımızın tarixinədək əldə edilən audit sübutlarına əsaslanmalıdır. Bununla belə, gələcək hadisə və ya şərtlər Cəmiyyətin fasiləsiz fəaliyyətinin dayandırılmasına səbəb ola bilər;
- Məlumatların açıqlanması da daxil olmaqla, maliyyə hesabatlarının ümumi təqdimatını, strukturunu və məzmununu, habelə əsas əməliyyatların və hadisələrin maliyyə hesabatlarında ədalətli şəkildə təqdim edilib-edilmədiyini qiymətləndiririk.

Biz digər məsələlərlə yanaşı auditin planlaşdırılmış həcmi və müddəti, habelə əhəmiyyətli audit nəticələri, o cümlədən audit apardığımız zaman daxili nəzarət sistemində aşkar etdiyimiz əhəmiyyətli çatışmazlıqlar haqqında idarəetmə səlahiyyəti verilmiş şəxslərə məlumat veririk.

Bakan Tilly Azerbaijan

21 may 2026-cı il
Bakı, Azərbaycan Respublikası

“AZƏRBAYCAN MİKRO-KREDİT BANK OLMAYAN KREDİT TƏŞKİLATI” AÇIQ SƏHMDAR CƏMİYYƏTİ

MALİYYƏ VƏZİYYƏTİ HAQQINDA HESABAT 31 DEKABR 2025-Cİ İL TARİXİNƏ

(Əksi göstərilmədiyi halda, Azərbaycan manatı ilə)

	Qeydlər	31 dekabr 2025-ci il	31 dekabr 2024-cü il (yenidən bəyan olunmuş) *	1 yanvar 2024-cü il (yenidən bəyan olunmuş) *
AKTİVLƏR				
Pul vəsaitləri və onların ekvivalentləri	7, 8	304,442	62,688	106,873
Müştərilərə verilmiş kreditlər	7, 9	6,657,858	8,157,102	16,047,310
Əmlak və avadanlıqlar	7, 10	98,817	149,459	357,733
Qeyri-maddi aktivlər	11	7,149	7,891	10,470
İstifadə hüququ olan aktivlər	7, 12	87,836	91,784	827,396
Təxirə salınmış mənfəət vergisi aktivləri	7, 13	102,876	160,148	288,486
Digər aktivlər	7, 14, 22	440,277	561,208	782,372
CƏMİ AKTİVLƏR		7,699,255	9,190,280	18,420,640
ÖHDƏLİKLƏR VƏ KAPİTAL				
ÖHDƏLİKLƏR:				
Müddətli borc vəsaitləri	15	5,911,364	7,537,189	15,759,045
Buraxılmış borc qiymətli kağızları		-	-	402,567
İcarə öhdəlikləri	7, 16	98,343	95,461	1,084,110
Digər öhdəliklər	7, 17	154,317	225,153	252,127
CƏMİ ÖHDƏLİKLƏR		6,164,024	7,857,803	17,497,849
KAPİTAL:				
Səhmdar kapitalı	18	1,722,000	1,722,000	1,722,000
Yığılmış zərər		(186,769)	(389,523)	(799,209)
CƏMİ KAPİTAL		1,535,231	1,332,477	922,791
CƏMİ ÖHDƏLİKLƏR VƏ KAPİTAL		7,699,255	9,190,280	18,420,640

* Xətalardan aradan qaldırılması ilə bağlı maliyyə hesabatlarının yenidən bəyan olunması və yenidən təsnifləşdirilməsinə dair ətraflı məlumatlar üçün 7 sayılı Qeydə nəzər salın.

Rəhbərliyin adımdan:

Emil Muradov
Direktor

21 may 2026-cı il
Bakı, Azərbaycan Respublikası



Abid Süleymanov
Baş mühasib

21 may 2026-cı il
Bakı, Azərbaycan Respublikası

10-56-cı səhifələrdə təqdim edilmiş qeydlər hazırkı maliyyə hesabatlarının ayrılmaz tərkib hissəsini təşkil edir.

“AZƏRBAYCAN MİKRO-KREDİT BANK OLMAYAN KREDİT TƏŞKİLATI” AÇIQ SƏHMDAR CƏMİYYƏTİ

MƏNFƏƏT VƏ YA ZƏRƏR VƏ DİGƏR MƏCMU GƏLİR HAQQINDA HESABAT
31 DEKABR 2025-Cİ İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ
(Əksi göstərilmədiyi halda, Azərbaycan manatı ilə)

	Qeydlər	31 dekabr 2025-ci il tarixində başa çatmış il üzrə	31 dekabr 2024-cü il tarixində başa çatmış il üzrə (yenidən bəyan olunmuş) *
Faiz gəliri	7, 19	2,608,118	4,842,881
Faiz xərci	7, 19	(596,129)	(1,411,005)
Kredit zərəri ehtiyatından əvvəl xalis faiz gəliri		2,011,989	3,431,876
Ehtimal olunan kredit zərərinin geri qaytarılması/(tutulması)	7, 9	32,755	(159,491)
Xalis faiz gəliri		2,044,744	3,272,385
Əməliyyat xərcləri	7, 20	(1,824,831)	(2,573,028)
Əmlak və avadanlıqların silinməsi üzrə zərər	7	-	(9,067)
İcarə öhdəliyinin dəyişdirilməsi və silinməsindən yaranan gəlir	7	1,659	266,847
Digər gəlirlər	21	38,454	27,558
Mənfəət vergisindən əvvəlki mənfəət		260,026	984,695
Mənfəət vergisi xərci	7, 13	(57,272)	(203,671)
İl üzrə xalis mənfəət		202,754	781,024
İl üzrə cəmi məcmu gəlir		202,754	781,024

* Xətlərin aradan qaldırılması ilə bağlı maliyyə hesabatlarının yenidən bəyan olunması və yenidən təsnifləşdirilməsinə dair ətraflı məlumatlar üçün 7 sayılı Qeydə nəzər salın.

Rəhbərliyin adından

Emil Muradov
Direktor

21 may 2026-cı il
Bakı, Azərbaycan Respublikası



Abid Süleymanov
Baş mühasib

21 may 2026-cı il
Bakı, Azərbaycan Respublikası

10-56-cı səhifələrdə təqdim edilmiş qeydlər hazırkı maliyyə hesabatlarının ayrılmaz tərkib hissəsini təşkil edir.

"AZƏRBAYCAN MİKRO-KREDİT BANK OLMAYAN KREDİT TƏŞKİLATI" AÇIQ SƏHMDAR CƏMİYYƏTİ

KAPİTALDA DƏYİŞİKLİKLƏR HAQQINDA HESABAT 31 DEKABR 2025-Cİ İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ (Əksi göstərilmədiyi halda, Azərbaycan manatı ilə)

	Səhmdar kapitalı	Yığılmış zərər	Cəmi kapital
1 yanvar 2024-cü il (əvvəl təqdim edildiyi kimi)	1,722,000	(680,568)	1,041,432
Xətlərin aradan qaldırılması (7 sayılı Qeyd)	-	(118,641)	(118,641)
1 yanvar 2024-cü il (yenidən bəyan olunmuş) *	1,722,000	(799,209)	922,791
İl üzrə cəmi məcmu gəlir (yenidən bəyan olunmuş) *	-	781,024	781,024
Elan edilmiş dividendlər	-	(371,338)	(371,338)
31 dekabr 2024-cü il (yenidən bəyan olunmuş) *	1,722,000	(389,523)	1,332,477
İl üzrə cəmi məcmu gəlir	-	202,754	202,754
31 dekabr 2025-ci il	1,722,000	(186,769)	1,535,231

* Xətlərin aradan qaldırılması ilə bağlı maliyyə hesabatlarının yenidən bəyan olunması və yenidən təsnifləşdirilməsinə dair ətraflı məlumatlar üçün 7 sayılı Qeydə nəzər salın.

Rəhbərliyin adından:

Emil Muradov
Direktor

21 may 2026-cı il
Bakı, Azərbaycan Respublikası



Abid Süleymanov
Baş mühasib

21 may 2026-cı il
Bakı, Azərbaycan Respublikası

10-56-cı səhifələrdə təqdim edilmiş qeydlər hazırkı maliyyə hesabatlarının ayrılmaz tərkib hissəsini təşkil edir.

"AZƏRBAYCAN MİKRO-KREDİT BANK OLMAYAN KREDİT TƏŞKİLATI" AÇIQ SƏHMDAR CƏMİYYƏTİ

PUL VƏSAİTLƏRİNİN HƏRƏKƏTİ HAQQINDA HESABAT **31 DEKABR 2025-Cİ İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ** *(Əksi göstərilmədiyi halda, Azərbaycan manatı ilə)*

	Qeydlər	31 dekabr 2025-ci il tarixində başə çatmış il üzrə	31 dekabr 2024-cü il tarixində başə çatmış il üzrə (yenidən bəyan olunmuş) *
ƏMƏLİYYAT FƏALİYYƏTİ ÜZRƏ PUL VƏSAİTLƏRİNİN HƏRƏKƏTİ:			
Mənfəət vergisindən əvvəlki mənfəət		260,026	984,695
Düzəlişlər:			
Ehtimal olunan kredit zərərinin (geri qaytarılması)/tutulması	9	(32,755)	159,491
Köhnəlmə və amortizasiya xərcləri	10, 11, 12	89,676	309,408
Faiz xərci	19	596,129	1,411,005
Hesablanmış alınacaq faiz gəlirlərində dəyişiklik		36,122	47,075
Verilmiş kreditlər üzrə komissiya haqlarının amortizasiya olunmamış hissəsində dəyişiklik		(100,623)	(324,346)
İcarə öhdəliyinin dəyişdirilməsi və silinməsindən yaranan gəlir		(1,659)	(266,847)
Ömlək və avadanlıqların silinməsi üzrə zərər		-	9,067
Əməliyyat aktiv və öhdəliklərində dəyişikliklərdən əvvəl əməliyyat fəaliyyətindən daxil olan pul vəsaitləri		846,916	2,329,548
Əməliyyat aktiv və öhdəliklərində dəyişikliklər:			
Müştərilərə verilmiş kreditlər üzrə dəyişikliklər		1,596,500	8,007,988
Digər aktivlər üzrə dəyişikliklər		39,309	5,494
Digər öhdəliklər üzrə dəyişikliklər		63,564	(68,218)
Vergi və faizdən əvvəl əməliyyat fəaliyyətindən daxil olan pul vəsaitləri		2,546,289	10,274,812
Mənfəət vergisi ödənişi		(134,400)	(34,089)
Müddətli borclar üzrə faiz ödənişi	15	(575,996)	(1,267,007)
Buraxılmış bəre qiymətli kağızları üzrə faiz ödənişi		-	(19,189)
İcarə öhdəlikləri üzrə faiz ödənişi	16	(19,440)	(155,279)
Əməliyyat fəaliyyətindən daxil olan xalis pul vəsaitləri		1,816,453	8,799,248
İNVESTİSİYA FƏALİYYƏTİ ÜZRƏ PUL VƏSAİTLƏRİNİN HƏRƏKƏTİ:			
Ömlək və avadanlıqların alınması üzrə ödənişlər		(9,887)	(6,962)
Ömlək və avadanlıqların satışından daxilolmalar		-	70,674
Səhmdarlara verilmiş borclar üzrə daxilolmalar	14	81,622	-
Səhmdarlara verilmiş borclar	14	-	(100,000)
İnvestisiya fəaliyyətindən daxil olan/(fəaliyyətə yönələn) xalis pul vəsaitləri		71,735	(36,288)
MALİYYƏLƏŞDİRMƏ FƏALİYYƏTİ ÜZRƏ PUL VƏSAİTLƏRİNİN HƏRƏKƏTİ:			
Müddətli bəre vəsaitləri üzrə daxilolmalar	15	1,733,000	842,000
Müddətli bəre vəsaitlərinin ödənilməsi	15	(3,359,518)	(9,035,953)
Bəre qiymətli kağızlarının geri qaytarılması		-	(400,000)
İcarə öhdəlikləri üzrə əsas məbləğdən ödənişlər	16	(19,916)	(194,625)
Ödənilmiş dividendlər		-	(18,567)
Maliyyələşdirmə fəaliyyətinə yönələn xalis pul vəsaitləri		(1,646,434)	(8,807,145)

"AZƏRBAYCAN MİKRO-KREDİT BANK OLMAYAN KREDİT TƏŞKİLATI" AÇIQ SƏHMDAR CƏMİYYƏTİ

PUL VƏSAİTLƏRİNİN HƏRƏKƏTİ HAQQINDA HESABAT 31 DEKABR 2025-Cİ İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ (Davamı) (Əksi göstərilmədiyi halda, Azərbaycan manatı ilə)

	Qeydlər	31 dekabr 2025-ci il tarixində başə çatmış il üzrə	31 dekabr 2024-cü il tarixində başə çatmış il üzrə (yenidən bəyan olunmuş) *
PUL VƏSAİTLƏRİ VƏ ONLARIN EKİVİVALENTLƏRİNDƏ XALİS ARTIM/(AZALMA)		241,754	(44,185)
PUL VƏSAİTLƏRİ VƏ ONLARIN EKİVİVALENTLƏRİ, <i>ilin əvvəlində</i>	8	62,688	106,873
PUL VƏSAİTLƏRİ VƏ ONLARIN EKİVİVALENTLƏRİ, <i>ilin sonuna</i>	8	304,442	62,688

2025-ci il ərzində verilmiş kreditlər üzrə alınmış faiz gəlirləri, cərimə gəlirləri və kreditin effektiv faiz dərəcəsinə aid olan komissiya haqları müvafiq olaraq 2,123,296 AZN, 125,144 AZN və 496,423 AZN təşkil etmişdir.

2024-cü il ərzində verilmiş kreditlər üzrə alınmış faiz gəlirləri, cərimə gəlirləri və kreditin effektiv faiz dərəcəsinə aid olan komissiya haqları müvafiq olaraq 3,942,660 AZN, 195,385 AZN və 1,076,258 AZN təşkil etmişdir.

31 dekabr 2025-ci və 2024-cü il tarixlərinə əmlak və avadanlıqların satışı üzrə alınacaq vəsaitlər 37,101 AZN təşkil etmişdir.

* Xətlərin aradan qaldırılması ilə bağlı maliyyə hesabatlarının yenidən bəyan olunması və yenidən təsnifləşdirilməsinə dair ətraflı məlumatlar üçün 7 saylı Qeydə nəzər salın.

Rəhbərliyin adından:

Emil Muradov
Direktor

21 may 2026-cı il
Bakı, Azərbaycan Respublikası

Abid Süleymanov
Baş mühasib

21 may 2026-cı il
Bakı, Azərbaycan Respublikası

10-56-cı səhifələrdə təqdim edilmiş qeydlər hazırkı maliyyə hesabatlarının ayrılmaz tərkib hissəsini təşkil edir.

“AZƏRBAYCAN MİKRO-KREDİT BANK OLMAYAN KREDİT TƏŞKİLATI” AÇIQ SƏHMDAR CƏMIYYƏTİ

MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR
31 DEKABR 2025-Cİ İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ
(Əksi göstərilmədiyi halda, Azərbaycan manatı ilə)

1. GİRİŞ

“Azərbaycan Mikro-Kredit Bank Olmayan Kredit Təşkilatı” Açıq Səhmdar Cəmiyyəti (“Cəmiyyət”) 24 aprel 2024-cü il tarixində 1701618531 (VÖEN) qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. Cəmiyyətin əsas fəaliyyəti Azərbaycan Respublikasında sahibkarlara, fiziki və hüquqi şəxslərə qısa və uzunmüddətli, təminatlı və təminatlı kreditlərin verilməsi də daxil olmaqla maliyyə xidmətləri göstərməkdən ibarətdir. Cəmiyyətin fəaliyyəti Azərbaycan Respublikasının Mərkəzi Bankı (“ARMB”) tərəfindən tənzimlənir və biznes funksiyaları ARMB tərəfindən verilmiş 25 iyun 2014-cü il tarixli 06-02069-2014 nömrəli xüsusi razılıq (lisenziya) əsasında həyata keçirilir.

31 dekabr 2025-ci il və 31 dekabr 2024-cü il tarixlərinə Cəmiyyətin təsdiq olunmuş, buraxılmış və nominal dəyəri 100 AZN olan tam ödənilmiş 17,220 ədəd adi səhmləri olmuşdur.

31 dekabr 2025-ci il və 31 dekabr 2024-cü il tarixlərinə Cəmiyyətin səhmdar strukturu aşağıdakı kimi olmuşdur:

	31 dekabr 2025-ci il, %	31 dekabr 2024-cü il, %
Cənab Kazım Hüseynov	50	20
Cənab Səbuhi Əzizov	50	20
Cənab Elmar Məmmədov	-	60
Cəmi	100	100

31 dekabr 2025-ci il və 31 dekabr 2024-cü il tarixlərinə Cəmiyyətin Azərbaycan Respublikasında 4 filialı mövcud olmuşdur.

Cəmiyyətin hüquqi ünvanı Azərbaycan Respublikası, Bakı şəhəri, Səbail rayonu, AZ1095, Nizami, ev 68-dir.

Cəmiyyətin əməliyyat mühiti

Cəmiyyətin əməliyyatları Azərbaycan Respublikasında həyata keçirilir. Cəmiyyət inkişaf etməkdə olan bazarın xüsusiyyətlərini özündə əks etdirən Azərbaycanın iqtisadi və maliyyə bazarları ilə qarşılıqlı fəaliyyət göstərir. Hüquq, vergi və tənzimləyici strukturlar daimi inkişafdadır, bununla belə mütləq olaraq yeni şərtlərə, dəyişikliklərə məruz qalırlar, bu isə öz növbəsində digər hüquqi və maliyyə çətinlikləri ilə birlikdə Azərbaycanda fəaliyyət göstərən müəssisələrin üzləşdiyi problemləri daha da gücləndirir.

Təchizat zəncirlərindəki əvvəlki pozuntular, Rusiya Federasiyası ilə Ukrayna arasındakı münaqişə fonunda yaranan geosiyasi gərginliklər və global tələbat strukturundakı dəyişikliklərdən sonra global iqtisadiyyat 2024-cü və 2025-ci illər ərzində tənzimlənmə prosesini davam etdirmişdir. Əmtəə qiymətlərinin geosiyasi hadisələrə və global ticarət axınlarındakı dəyişikliklərə həssas qalmasına baxmayaraq, əvvəlki illərlə müqayisədə inflyasiya təzyiqləri zəifləmişdir.

2025-ci il ərzində hökumət tərəfindən həyata keçirilən iqtisadi islahatlar, sabit məzənnə rejimi və kifayət qədər xarici valyuta ehtiyatlarının mövcudluğu fonunda Azərbaycan iqtisadiyyatı ümumi makroiqtisadi sabitliyi qoruyub saxlamışdır.

İlkin məlumatlara əsasən, 2025-ci ildə Azərbaycanda ÜDM 2024-cü illə müqayisədə 1.4% artaraq 129.1 milyard AZN-ə (75.9 milyard ABŞ dollarına) çatmışdır. Neft və qaz sektorunda yaradılmış əlavə dəyər 1.6% azaldığı halda, qeyri-neft sektorunda yaradılmış əlavə dəyər 2.7% artmışdır.

"AZƏRBAYCAN MİKRO-KREDİT BANK OLMAYAN KREDİT TƏŞKİLATI" AÇIQ SƏHMDAR CƏMİYYƏTİ

MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR

31 DEKABR 2025-Cİ İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ (Davamı)

(Əksi göstərilmədiyi halda, Azərbaycan manatı ilə)

2025-ci ilin yanvar-noyabr ayları ərzində Azərbaycanın xarici ticarət dövriyyəsi 43.8 milyard ABŞ dollarına çatmışdır. Bu məbləğin 22.6 milyard ABŞ dolları ixrac olunan malların, 21.2 milyard ABŞ dolları isə idxal olunan malların payına düşərək, 1.5 milyard ABŞ dolları məbləğində müsbət ticarət saldosu formalaşmışdır.

Azərbaycan Respublikasının Mərkəzi Bankının (ARMB) məlumatına əsasən 2025-ci ilin yanvar-dekabr ayları üzrə istehlak qiymətləri indeksi əvvəlki ilin eyni dövrü ilə müqayisədə 105.6% təşkil etmişdir. ARMB monetar siyasətinin idarə edilməsi və Azərbaycan manatının sabitliyinin təmin edilməsi məqsədilə fəaliyyətini davam etdirmişdir. Qlobal inflyasiya tendensiyalarına uyğun olaraq uçot dərəcəsi tənzimlənmiş və 31 dekabr 2025-ci il tarixinə yenidən maliyyələşdirmə dərəcəsi 6.75% müəyyən edilmişdir (31 dekabr 2024-cü il: 7.25%).

31 dekabr 2025-ci il tarixinə Azərbaycanın strateji xarici valyuta ehtiyatları, 31 dekabr 2024-cü il tarixinə 71 milyard ABŞ dolları ilə müqayisədə 83.5 milyard ABŞ dolları təşkil edərək Azərbaycan manatının sabitliyi və bütövlükdə makroiqtisadi dayanıqlılığı dəstəkləyən əhəmiyyətli artımı əks etdirmişdir.

"Fitch" reyting agentliyi Azərbaycanın uzunmüddətli xarici valyuta kredit reytingini "BBB-" səviyyəsində, 2025-ci il üzrə sabit proqnozla qiymətləndirmişdir. Bu qiymətləndirmə maliyyə göstəriciləri, güclü xarici balans mövqeyi və əhəmiyyətli dövlət aktivlərini əks etdirir.

Azərbaycan Respublikasının gələcək iqtisadi artımı daha çox vergi, hüquqi, tənzimləyici və siyasi amillərlə yanaşı, hökumətin həyata keçirdiyi iqtisadi, maliyyə və monetar tədbirlərin effektivliyindən asılıdır. Rəhbərlik, Cəmiyyətin fəaliyyətinə təsir göstərəcək iqtisadi mühitdəki bütün hadisələri və nəticədə, əgər varsa, Cəmiyyətin maliyyə vəziyyətinə hansı təsirləri göstərə biləcəyini proqnozlaşdırmaq iqtidarında deyil.

2. MALİYYƏ HESABATLARININ TƏRTİB EDİLMƏSİNİN ƏSASLARI

Uyğunluq haqqında bəyanat

Hazırkı maliyyə hesabatları Mühəsibat Uçotunun Beynəlxalq Standartları Şurası tərəfindən dərc olunmuş MHBS Mühəsibat Uçotu Standartlarına (MHBS Mühəsibat Uçotu Standartları) uyğun olaraq tarixi dəyər konvensiyası əsasında hazırlanmışdır.

Fasiləsizlik prinsipi

Hazırkı maliyyə hesabatları Cəmiyyətin yaxın gələcəkdə öz fəaliyyətini fasiləsizlik prinsipi əsasında davam etdirməsi fərziyyəsi əsasında hazırlanmışdır.

Rəhbərlik hesab edir ki, Cəmiyyət yaxın gələcəkdə ləğv olunmasına, fəaliyyətini dayandırmağa və ya Azərbaycan Respublikasının qanunları və ya normativ aktları əsasında kreditrlərə qarşı müdafiə axtarışına istək və ya ehtiyac olmadan fəaliyyətini davam etdirəcək.

Buna görə, aktivlər və öhdəliklər adi fəaliyyətin gedişində Cəmiyyətin aktivləri reallaşdırmaq və öhdəlikləri yerinə yetirmək qabiliyyətinə malik olduğu fərziyyəsi ilə hesabatlarda əks etdirilmişdir. Bəzi maliyyə hesabatları standartları rəhbərlik tərəfindən Cəmiyyətin fasiləsizlik prinsipinə dair dəyərləndirmənin aparılması üzrə konkret tələbləri və nəzərə alınmalı olan müəyyən məsələləri və fasiləsizlik prinsipi ilə əlaqədar bir sıra açıqlamaların hesabatlara daxil edilməsini əhatə edir.

Rəhbərlik tərəfindən fasiləsiz fəaliyyət fərziyyəsinin qiymətləndirilməsi mahiyyət etibarı ilə qeyri-müəyyən olan hadisələrin və ya şərtlərin gələcək nəticələri haqqında müəyyən bir zamanda mühakimə yürütməyi əhatə edir.

"AZƏRBAYCAN MİKRO-KREDİT BANK OLMAYAN KREDİT TƏŞKİLATI" AÇIQ SƏHMDAR CƏMİYYƏTİ

MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR

31 DEKABR 2025-Cİ İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ (Davamı)

(Əksi göstərilmədiyi halda, Azərbaycan manatı ilə)

Təqdimatın digər əsasları

Hazırkı maliyyə hesabatları əksi göstərilmədiyi hallarda Azərbaycan manatı ("AZN") ilə təqdim edilmişdir. Hazırkı maliyyə hesabatları, müəyyən maliyyə alətlərinin ədalətli dəyərinin ölçülməsi istisna olmaqla, tarixi dəyər prinsiplərinə əsasən hazırlanmışdır.

Cəmiyyət mühasibat sistemini Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun şəkildə təşkil edir. Bu maliyyə hesabatlarını hazırlayarkən yerli mühasibat prinsiplərinə uyğun tərtib edilmiş mühasibat sistemindən istifadə edilmiş və MHBS Mühasibat Uçotu Standartlarına uyğunlaşdırılmaq məqsədilə hesabatlara düzəlişlər edilmişdir. Bu düzəlişlərə əməliyyatların iqtisadi mahiyyətini əks etdirmək üçün müəyyən təsnifləşdirilmələr, həmçinin müəyyən aktiv və öhdəliklərin, eləcə də gəlir və xərclərin maliyyə hesabatlarındakı maddələrə uyğunlaşdırılması məqsədilə edilən yenidən təsnifləşdirilmələr aiddir.

3. ƏHƏMİYYƏTLİ UÇOT PRİNSİPLƏRİNƏ DAİR MƏLUMAT

Aşağıdakı uçot prinsipləri hazırkı maliyyə hesabatlarında əks olunmuş bütün dövrlərə ardıcıl qaydada Cəmiyyət tərəfindən tətbiq olunur.

Maliyyə alətlərinin ilkin tanınması

Maliyyə aktivləri və ya maliyyə öhdəliyi, ilk öncə ədalətli dəyər, həmçinin əldə edilməsinə və buraxılmasına birbaşa aid olan mənfəət və ya zərər, əməliyyat xərcləri ilə ədalətli dəyər olmayan predmet üzrə ölçülür.

İlkin tanınma zamanı ədalətli dəyər ən yaxşı olaraq əməliyyat qiyməti ilə sübut edilir. İlkin tanınma zamanı yalnız ədalətli dəyər ilə əməliyyat qiyməti arasında fərq olduqda yaranan mənfəət və ya zərər qeydə alınır. Ədalətli dəyər eyni maliyyə aləti ilə aparılan digər cari bazar əməliyyatlarının müşahidəsi və yaxud həmin bazarlardan əldə edilən məlumatlara əsaslanan qiymətləndirmə üsulu ilə sübut edilir.

Qanunvericilik və ya mövcud bazar qaydaları ilə müəyyən edilmiş vaxt çərçivəsində alınıb-satılması nəzərdə tutulan maliyyə aktivləri ("standart şərtlərlə həyata keçirilən" alış və satışlar) Cəmiyyətin maliyyə aktivini almaq və ya satmaq öhdəliyini qəbul etdiyi əməliyyat tarixində qeydə alınır. Alış üzrə bütün digər əməliyyatlar Cəmiyyətin həmin maliyyə aləti üzrə müqavilə tərəfi olduqda tanınır.

Maliyyə alətlərinin təsnifatı

Maliyyə aktivləri amortizasiya dəyərində, digər məcmu gəlir vasitəsilə ədalətli dəyər ("DMGVƏD") ölçülmüş dəyər və ya mənfəət və ya zərər vasitəsilə ədalətli dəyər ("MZVƏD") təsnif edilir.

Maliyyə aktivləri aşağıdakı şərtlərin hər ikisinə cavab verdikdə və MZVƏD kimi müəyyən edilmədikdə, amortizasiya olunmuş dəyərində ölçülür:

- maliyyə aktivləri müqavilə üzrə pul axınlarını toplamaq üçün aktivləri saxlamaq məqsədi daşıyan biznes modeli çərçivəsində saxlanılır; və
- maliyyə aktivləri müqavilə şərtləri müəyyənləşdirilmiş tarixlərdə ödənilməmiş əsas məbləğ üzrə yalnız əsas məbləğ və faiz ödənişlərindən (YÖMFÖ) ibarət olan pul axınlarına təkan verir.

Maliyyə aktivləri aşağıdakı şərtlərin hər ikisini ödədikdə və MZVƏD kimi müəyyən edilmədikdə, DMGVƏD-də ölçülür:

- maliyyə aktivləri həm müqavilə üzrə pul axınlarının toplanması və həm də maliyyə aktivlərinin satılması məqsədi daşıyan biznes modeli çərçivəsində saxlanılır; və

"AZƏRBAYCAN MİKRO-KREDİT BANK OLMAYAN KREDİT TƏŞKİLATI" AÇIQ SƏHMDAR CƏMİYYƏTİ

MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR

31 DEKABR 2025-Cİ İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ (Davamı)

(Əksi göstərilmədiyi halda, Azərbaycan manatı ilə)

- maliyyə aktivləri müqavilə şərtləri müəyyənləşdirilmiş tarixlərdə ödənilməmiş əsas məbləğ üzrə yalnız əsas məbləğ və faiz ödənişlərindən ibarət olan pul axınlarına təkan verir.

Ticarət üçün nəzərdə tutulmayan kapital qoyuluşunun ilkin tanınması zamanı Cəmiyyət ədalətli dəyərəki sonrakı dəyişiklikləri digər məcmu gəlirdə (DMG) təqdim etməyi seçə bilər. Bu seçim hər bir kapital qoyuluşu üçün ayrıca edilir.

Bütün digər maliyyə aktivləri MZVƏD-də ölçülmüş kimi təsnif edilir.

Bununla yanaşı, ilkin tanıma zamanı Cəmiyyət amortizasiya olunmuş dəyərdə və ya DMGVƏD-də ölçülmə tələblərinə uyğun gələn maliyyə aktivini MZVƏD kimi təsnif edə bilər, o halda ki, bu, meydana çıxacaq uçot uyğunsuzluğunu aradan qaldırsın və ya əhəmiyyətli dərəcədə azaltsın.

Biznes modelinin qiymətləndirilməsi

Cəmiyyət maliyyə aktivinin saxlandığı biznes modelinin məqsədini qiymətləndirəcək, çünki bu, biznesin idarə olunması və məlumatların rəhbərliyə təqdim edilməsi üsulunu daha düzgün əks etdirir. Bu zaman aşağıdakı məlumatlar nəzərə alınır:

- portfel üçün müəyyən edilmiş siyasətlər və məqsədlər, həmin siyasətlərin praktikada tətbiqi, o cümlədən rəhbərliyin strategiyasının müqavilə üzrə faiz gəlirlərinin əldə edilməsinə, xüsusi faiz dərəcəsi profilinin saxlanmasına, maliyyə aktivlərinin müddətinin həmin aktivləri maliyyələşdirən öhdəliklərin müddətinə uyğunlaşdırılmasına və ya aktivlərin satışı vasitəsilə pul axınlarının realizasiyasına fokuslanıb-fokuslanmaması;
- portfelin göstəriciləri necə qiymətləndirilir və Cəmiyyətin rəhbərliyinə necə çatdırılır;
- biznes modelinin (və həmin biznes modeli çərçivəsində saxlanılan maliyyə aktivlərinin) performansına təsir edən risklər və bu risklərin necə idarə olunması;
- biznesin menecerləri necə mükafatlandırılır – məsələn, mükafatlandırma idarə olunan aktivlərin ədalətli dəyərindən və ya toplanmış pul axınlarından asılıdır mı; və
- əvvəlki dövrlərdə satışların tezliyi, həcmi və müddəti, bu satışların səbəbləri və gələcək satış fəaliyyəti barədə gözləntilər. Bununla belə, satış fəaliyyəti barədə məlumat ayrıca deyil, maliyyə aktivlərinin idarə olunması üzrə Cəmiyyətin məqsədinə necə nail olmasının və pul axınlarının necə realizasiya edilməsinin ümumi qiymətləndirilməsi çərçivəsində nəzərə alınır.

Kommersiya məqsədləri üçün saxlanılan və ya fəaliyyəti ədalətli dəyər əsasında qiymətləndirilən maliyyə aktivləri MZVƏD ilə qiymətləndirilir, belə ki, onlar nə müqavilə üzrə pul vəsaitlərinin yığılması, nə də həm müqavilə üzrə pul vəsaitlərinin yığılması, həm də maliyyə aktivlərinin satışı üçün saxlanılır.

Müqavilə üzrə pul axınlarının yalnız əsas məbləğ və faiz ödənişləri olub-olmamasının qiymətləndirilməsi

Bu qiymətləndirmənin məqsədləri üçün "əsas məbləğ" dedikdə, ilkin tanıma zamanı maliyyə alətinin ədalətli dəyəri nəzərdə tutulur. "Faiz" dedikdə, pulun zaman dəyəri, müəyyən dövr ərzində ödənilməmiş əsas məbləğlə bağlı kredit riski və digər əsas kredit riskləri və xərcləri (məs. likvidlik riski və inzibati xərclər), eləcə də mənfəət marjası üçün ödəniş nəzərdə tutulur.

Müqavilə üzrə pul axınlarının yalnız əsas məbləğ və faiz ödənişləri olub-olmamasının qiymətləndirilməsində Cəmiyyət alətin müqavilə şərtlərini nəzərə alacaq. Bu qiymətləndirmə maliyyə aktivində həmin aktivin bu şərtə əməl etməməsi ilə nəticələnən, müqavilə üzrə pul axınlarının müddəti və ya məbləğini dəyişə bilən müqavilə şərtinin olub-olmamasını əhatə edəcək. Qiymətləndirmə zamanı Cəmiyyət aşağıdakıları nəzərə alacaq:

"AZƏRBAYCAN MİKRO-KREDİT BANK OLMAYAN KREDİT TƏŞKİLATI" AÇIQ SƏHMDAR CƏMİYYƏTİ

MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR

31 DEKABR 2025-Cİ İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ (Davamı)

(Əksi göstərilmədiyi halda, Azərbaycan manatı ilə)

- pul axınlarının məbləği və müddətini dəyişəcək şərti hadisələr;
- kapitalın borca nisbətinin xüsusiyyətləri;
- vaxtından əvvəl ödəniş və müddətin uzadılma şərtləri;
- Cəmiyyətin iddiasını müəyyənləşdirilmiş aktivlərdən pul axınlarına məhdudlaşdıran şərtlər məs. repressiv aktivlər; və
- pulun zaman dəyəri üzrə ödənişi dəyişən xüsusiyyətlər – məs. faiz dərəcələrinin mütəmadi olaraq yenilənməsi.

Maliyyə aktivlərinin təkrar təsnifatı

Maliyyə alətləri yalnız biznes modelinin həmin aktivlərin idarə olunmasında dəyişikliyin baş verdiyi zaman yenidən təsnif edilir. Yenidən təsnifat prospektiv təsirə malikdir və dəyişikliyi qəbul etdikdən sonra, ilk hesabat tarixi üzrə tətbiq edilir.

Maliyyə alətləri – əsas qiymətləndirmə üsulları

Təsnifat formalarından asılı olaraq maliyyə alətləri ədalətli dəyərdə və ya amortizasiya edilmiş dəyərlə qeydə alınır. Həmin qiymətləndirmə üsulları aşağıda əks etdirilir. Ədalətli dəyər qiymətləndirmə tarixində bazar iştirakçıları arasında könüllü şəkildə əməliyyat həyata keçirilərkən aktiv satmaq üçün alınacaq və öhdəliyi ötürərkən ödəniləcək dəyərdir. Ədalətli dəyər ən yaxşı olaraq fəal bazarda alınıb satıla bilən qiymət ilə təsdiqlənir. Fəal bazar, qiymətlər haqqında davamlı olaraq məlumat əldə etmək üçün aktiv və öhdəliklər üzrə əməliyyatların kifayət qədər tez müddətdə və həcmdə həyata keçirildiyi bazardır.

Fəal bazarda alınıb satılan maliyyə alətlərinin ədalətli dəyəri ayrı-ayrı aktiv və ya öhdəliklərin bazar qiymətinin Cəmiyyətin istifadəsində olan aktiv və ya öhdəliklərin miqdarına hasili nəticəsində alınan məbləğ kimi ölçülür. Bu hal hətta bazarın normal gündəlik ticarət dövriyyəsi Cəmiyyətin istifadəsində olan aktiv və öhdəliklərin qarşılınması üçün kifayət qədər olmadıqda və bir əməliyyat üzrə mövqelərin satılması üçün sifarişlərin yerləşdirilməsi bazar qiymətinə təsir etdikdə baş verir.

Əməliyyatın qiyməti haqqında bazar məlumatı olmayan maliyyə alətlərinin ədalətli dəyərini müəyyən etmək üçün pul axınlarının diskontlaşdırılması modelindən, həmçinin bazar şərtləri ilə həyata keçirilən analoji əməliyyatlar haqqında məlumatlara və ya investisiya olunan müəssisələrin cari dəyərinə əsaslanan modellərdən istifadə edilir. Ədalətli dəyərin qiymətləndirilməsi nəticələri aşağıda göstəriləndiyi kimi ədalətli dəyər iyerarxiyasının səviyyələrinə görə təhlil edilir: (i) 1-ci Səviyyəyə oxşar aktivlər və ya öhdəliklər üçün aktiv bazarlarda təyin olunan (düzəliş edilməyən) qiymətlər ilə qiymətləndirmələr aiddir, (ii) 2-ci Səviyyəyə aktiv və ya öhdəlik üçün birbaşa (yəni, qiymətlər) və ya dolayısı ilə (yəni, qiymətlər əsasında hesablananlar) müşahidə edilə bilən əhəmiyyətli ilkin məlumatların istifadə edildiyi qiymətləndirmə üsulları ilə qiymətləndirmələr aiddir, (iii) 3-cü Səviyyəyə aid olan qiymətləndirmələr yalnız müşahidə oluna bilən bazar məlumatlarına əsaslanmır (yəni, qiymətləndirmə üçün əhəmiyyətli həcmdə müşahidə oluna bilməyən ilkin məlumatlar tələb edilir). Ədalətli dəyər iyerarxiyasının səviyyələri arasında transferlər hesabat dövrünün sonunda baş vermiş hesab edilir. 25 sayılı Qeydə istinad edin.

Əməliyyat xərcləri əlavə xərcləri əks etdirir və birbaşa olaraq maliyyə alətinin alışı, buraxılması və ya satışı ilə əlaqəlidir. Əlavə xərc əməliyyat həyata keçirilmədiyi təqdirdə yaranmayan xərclərdir. Əməliyyat xərclərinə agentlərə (satış üzrə agentlər kimi fəaliyyət göstərən işçilər daxil olmaqla), məsləhətçilərə, brokerlərə və dilerlərə ödənilmiş haqq və komissiyalar, tənzimləyici orqanlar və fond birjalarına ödəmələr, eləcə də mülkiyyət hüququnun köçürülməsi üzrə vergilər və rüsumlar daxildir. Əməliyyat xərclərinə borc öhdəlikləri üzrə mükafat və ya diskontlar, maliyyələşdirmə xərcləri, daxili inzibati və ya saxlama xərcləri daxil edilmir.

"AZƏRBAYCAN MİKRO-KREDİT BANK OLMAYAN KREDİT TƏŞKİLATI" AÇIQ SƏHMDAR CƏMİYYƏTİ

MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR

31 DEKABR 2025-Cİ İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ (Davamı)

(Əksi göstərilmədiyi halda, Azərbaycan manatı ilə)

Amortizasiya edilmiş dəyər əsas məbləğin ödənilməsi çıxılmaqla, lakin hesablanmış faizləri daxil etməklə, maliyyə aktivləri üçün isə dəyərsizləşmə zərərləri üzrə hər hansı silinməni çıxmaqla aktivlərin ilkin dəyərini əks etdirir. Hesablanmış faizlərə ilkin uçot zamanı təxirə salınmış əməliyyat xərclərinin və effektiv faiz metodundan istifadə etməklə ödəniş məbləği üzrə hər hansı mükafat və ya diskontun amortizasiyası daxildir. Hesablanmış faiz gəlirləri və faiz xərcləri, o cümlədən hesablanmış kupon gəlirləri və amortizasiya edilmiş diskont və ya mükafat (verilmə zamanı təxirə salınmış komissiyalar daxil olmaqla, əgər varsa) ayrıca göstərilir və maliyyə vəziyyəti haqqında hesabatda müvafiq maddələrin qalıq dəyərinə daxil edilir.

Effektiv faiz dərəcəsi üsulu maliyyə alətinin qalıq dəyəri üzrə sabit faiz dərəcəsinin (effektiv faiz dərəcəsi) təmin edilməsi üçün faiz gəlirləri və ya xərclərinin müvafiq dövr ərzində uçota alınması üsuludur. Effektiv faiz dərəcəsi, təxmin edilən gələcək pul ödənişlərini və ya daxilolmaları (kreditlər üzrə gələcək zərərlər istisna olmaqla) maliyyə alətinin gözlənilən fəaliyyət müddəti ərzində və ya müvafiq hallarda daha qısa müddət ərzində maliyyə alətinin xalis qalıq dəyərinə diskontlaşdırılan dəqiq dərəcədir. Effektiv faiz dərəcəsi maliyyə aləti üçün nəzərdə tutulan dəyişən faiz dərəcəsi üzrə kredit spreadini əks etdirən mükafatlar və ya diskont və yaxud bazar qiymətlərindən asılı olaraq müəyyən edilməyən digər dəyişən amillər istisna olmaqla, faiz dərəcələrinin növbəti dəyişdirilmə tarixinə qədər dəyişən faizli alətlər üzrə pul vəsaitlərinin hərəkətini diskont etmək üçün istifadə edilir. Bu cür mükafatlar və ya diskontlar maliyyə alətinin gözlənilən tədavül müddəti ərzində amortizasiya edilir.

Diskont dəyərinin hesablanmasına müqavilə tərəfləri arasında ödənilmiş və ya alınmış effektiv faiz dərəcəsinin tərkib hissəsini təşkil edən bütün komissiyalar daxildir.

Maliyyə alətlərinin dəyərsizləşməsi – EOKZ üzrə kredit zərəri ehtiyatı

Cəmiyyət AD və DMGVƏD ilə ölçülmüş borc alətləri və kredit öhdəlikləri və maliyyə zəmanəti müqavilələri üzrə EOKZ-ni perspektiv əsasda ölçür. Cəmiyyət EOKZ-ni ölçür və hər hesabat dövrünə kredit zərəri üzrə ehtiyat tanıyır. EOKZ ölçülməsi: (i) mümkün nəticələrin bir sıra qiymətləndirilməsi ilə təyin olunan qərəzsiz və ehtimallı məbləğini, (ii) pul vəsaitlərinin müddət dəyərini və (iii) keçmiş hadisələr, gələcək şərtlər və gələcək şəraitin proqnozları barədə hər bir hesabat dövrünün sonunda qeyri-adekvat xərc və say olmadan mövcud olan bütün məqbul və dəstəklənən məlumatları əks etdirir.

AD ilə ölçülmüş borc vəsaitləri EOKZ üzrə ehtiyat çıxılmaqla maliyyə vəziyyəti haqqında hesabatda göstərilir. Kredit öhdəlikləri və maliyyə zəmanətləri üçün, EOKZ üzrə ehtiyat, maliyyə vəziyyəti haqqında hesabatda öhdəlik olaraq tanınır. DMGVƏD-də borc alətləri üçün EOKZ üzrə ehtiyat çıxılmaqla amortizasiya dəyərindəki dəyişiklik, mənfəət və ya zərər və digər qalıq dəyərindəki dəyişiklik isə DMG-də gəlirlər DMGVƏD borc alətləri üzrə zərərlər çıxılmaqla tanınır.

Cəmiyyət dəyərsizləşmə üzrə üçmərhələli model tətbiq edir. Bu model ilkin tanınmadan sonra kredit keyfiyyətində dəyişikliyə əsaslanır. İlkin tanınmada dəyərsizləşməyən maliyyə aləti 1-ci Mərhələyə təsnif edilir. 1-ci Mərhələdə maliyyə aktivləri EOKZ-nin ömürlük hissəsinə bərabər olan miqdarda növbəti 12 ay ərzində mümkün olan nəticələrə və ya daha qısa müddətdə ("12 aylıq EOKZ") müqavilə müddətinə qədər ölçülür. Əgər Cəmiyyət KRƏA-nı ilkin tanınmadan sonra müəyyən edirsə, aktiv 2-ci Mərhələyə köçürülür və əgər varsa onun EOKZ-si ömürlük EOKZ əsasında, müqavilə əsasında son ödəmə müddətinə qədər, lakin ehtimal olunan ödənişlər nəzərə alınmaqla hesablanır ("Ömürlük EOKZ"). Cəmiyyətin KRƏA-nı müəyyən etməsi haqqında 23 saylı Qeydə nəzər salın. Əgər Cəmiyyət maliyyə aktivinin kredit üzrə dəyərsizləşməsinə müəyyən edirsə, aktiv 3-cü Mərhələyə köçürülür və EOKZ Ömürlük EOKZ ilə ölçülür. Cəmiyyətin kredit dəyərsizləşməsi üzrə aktiv və defolt anlayışları 23 saylı Qeyddə açıqlanır. Satın alındıqda və ya əldə edildikdə kredit dəyərsizləşməsinə uğramış aktivlər (SƏKD) üçün EOKZ hər zaman Ömürlük EOKZ ilə ölçülür. SƏKD aktivləri ilkin tanınma zamanı, məsələn, əldə edilmiş dəyərsizləşdirilmiş kreditlər kimi dəyərsizləşmiş maliyyə aktivləridir. EOKZ ölçülməsində istifadə olunan giriş, fərziyyə və qiymətləndirmə üsulları haqqında, eyni zamanda Cəmiyyətin EOKZ modellərində ehtimal edilən məlumatları necə əhatə etdiyini izah edir.

"AZƏRBAYCAN MİKRO-KREDİT BANK OLMAYAN KREDİT TƏŞKİLATI" AÇIQ SƏHMDAR CƏMİYYƏTİ

MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR

31 DEKABR 2025-Cİ İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ (Davamı)

(Əksi göstərilmədiyi halda, Azərbaycan manatı ilə)

Maliyyə vəziyyəti haqqında hesabatda EOKZ üzrə ehtiyatın təqdim edilməsi

EOKZ üzrə zərər ehtiyatları maliyyə vəziyyəti haqqında hesabatda aşağıdakı kimi təqdim olunur:

- amortizasiya olunmuş dəyərdə ölçülən aktivlər: aktivlərin ümumi qalıq dəyərindən çıxılmaqla;
- kredit öhdəlikləri və maliyyə təminatı müqavilələri: ümumiyyətlə, ehtiyat kimi;
- maliyyə aləti həm çıxarılmış, həm də istifadə edilməmiş komponentdən ibarət olduğu halda və Cəmiyyət, kredit öhdəliyi komponenti üzrə EOKZ-ni çıxarılmış komponentdən ayrı olaraq müəyyən edə bilmədiyi halda: Cəmiyyət hər iki komponent üzrə birgə zərər ehtiyatını təqdim edir. Birləşdirilmiş məbləğ yerinə yetirilmiş komponentin ümumi qalıq dəyərindən çıxılmaqla təqdim edilir. Çıxarılmış komponentin ümumi məbləği üzrə zərər ehtiyatının hər hansı bir hissəsi ehtiyat kimi təqdim olunur; və
- DMGVƏD-də ölçülən borc alətləri: aktivlərin qalıq məbləği onların ədalətli dəyəri olduğu üçün, heç bir zərər ehtiyatı maliyyə vəziyyəti haqqında hesabatda tanınmır. Bununla yanaşı, zərər ehtiyatı ədalətli dəyər ehtiyatının bir hissəsi kimi tanınır.

Maliyyə aktivlərinin tanınmasının dayandırılması

Cəmiyyət aşağıdakı hallarda maliyyə aktivlərinin tanınmasını dayandırır: (a) aktivlər geri alındıqda və ya bu aktivlərlə əlaqədar pul vəsaitlərinin hərəkəti üzrə hüquqların müddəti başa çatdıqda və ya (b) Cəmiyyət maliyyə aktivlərindən daxil olan pul vəsaitlərinin axını üzrə mülkiyyət hüququnu ötürdükdə və ya ötürülmə haqqında müqavilə bağladıqda və bu zaman (i) həmin aktivlərin mülkiyyət hüququ ilə əlaqədar bütün risk və faydaları əsas etibarilə başqa tərəfə ötürdükdə və ya (ii) bu aktivlərin mülkiyyət hüququ ilə əlaqədar bütün risk və faydaları əsas etibarilə ötürmədikdə və ya saxlamadıqda, lakin həmin aktivlər üzrə nəzarət hüququnu özündə saxlamadıqda. Nəzarət qarşı tərəfin öz mülkiyyətində olan aktivin satış üzrə əlavə məhdudiyyətlər qoymadan əlaqəli olmayan üçüncü tərəfə satmaq üçün praktiki imkana malik olmadığı hallarda saxlanılır.

Maliyyə öhdəlikləri və kapital

Borc və ya kapital alətləri olaraq təsnifat

Borc və kapital alətləri müqavilə üzrə razılaşmaların məzmununa və maliyyə öhdəliyi ilə kapital alətinin təriflərinə uyğun olaraq maliyyə öhdəlikləri və ya kapital kimi təsnif edilir.

Kapital alətləri

Kapital aləti bütün öhdəliklər çıxıldıqdan sonra, Cəmiyyətin aktivlərində qalıq paylarını göstərən hər hansı müqavilədir. Cəmiyyətin buraxdığı kapital alətləri birbaşa emissiya xərcləri çıxılmaqla daxil olan gəlirlərin cəmi həcmində tanınır.

Cəmiyyətin öz kapital alətlərinin geri alınması, birbaşa kapitalda tanınır və cəmi məbləğdən çıxılır. Eyni zamanda, Cəmiyyətin öz kapital alətlərinin alınması, satılması, buraxılması və ya ləğv edilməsi üzrə mənfəət və ya zərər hesablarında heç bir gəlir və ya zərər tanınmır.

Maliyyə öhdəlikləri

Cəmiyyət maliyyə öhdəliyinin tanınmasını onun şərtləri dəyişdikdə və dəyişmiş bu şərtlər üzrə pul vəsaitlərinin axını əvvəlkindən əhəmiyyətli dərəcədə fərqləndikdə dayandırır. Belə olan halda dəyişmiş şərtlər əsasında yeni maliyyə öhdəliyi ədalətli dəyərdə tanınır. Maliyyə öhdəliyinin qalıq dəyərindəki fərq ləğv edilir və dəyişmiş şərtlərlə yeni maliyyə öhdəliyi mənfəət və ya zərərdə tanınır.

"AZƏRBAYCAN MİKRO-KREDİT BANK OLMAYAN KREDİT TƏŞKİLATI" AÇIQ SƏHMDAR CƏMİYYƏTİ

MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR

31 DEKABR 2025-Cİ İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ (Davamı)

(Əksi göstərilmədiyi halda, Azərbaycan manatı ilə)

Pul vəsaitləri və onların ekvivalentləri

Pul vəsaitləri və onların ekvivalentləri, son ödəmə tarixi 90 gündən az və ya ona bərabər, eləcə də müqavilə üzrə istifadəsinə məhdudiyyət olmayan nağd şəkildə pul vəsaitlərindən və banklarda yerləşən cari hesablardan ibarətdir. Pul vəsaitləri və onların ekvivalentləri AD ilə təqdim olunur, çünki: (i) müqavilə əsasında pul vəsaitlərinin axınlarının yığılması üçün saxlanılır və bu pul axınları YƏMFÖ-nü təmsil edir və (ii) bu aktivlər MZVƏD ilə müəyyən edilməmişdir.

Müştərilərə verilmiş kreditlər

Müştərilərə verilmiş kreditlər Cəmiyyət tərəfindən müştərilərdən kredit almaq üçün avans şəkildə nağd pul verildiyi zaman qeydə alınır. Biznes modeli və pul vəsaitlərinin hərəkəti xarakteristikasına əsasən Cəmiyyət müştərilərə verilmiş kreditləri aşağıdakı qiymətləndirmə kateqoriyalarından birində təsnifləşdirir:

- AD: müqavilə üzrə pul vəsaitlərinin toplanması üçün saxlanılan kreditlər və YƏMFÖ-nü təmsil edən həmin pul vəsaitlərinin hərəkəti və könüllü olaraq MZVƏD-də təyin olunmayan kreditlər; və
- MZVƏD: YƏMFÖ sınağını keçməyən və ya MZVƏD-də ölçülən AD və ya DMGVƏD üzrə digər meyarlara cavab verməyən kreditlər.

Girovlar

Cəmiyyət məqsədmüvafiq hesab edilən hallarda müştərilərin öhdəlikləri müqabilində girov alır. Girov adətən müştəri əmlakının müsadirə olunmasını nəzərdə tutur və Cəmiyyətə müştərinin həm cari, həm də gələcək öhdəlikləri ilə əlaqədar bu aktivlər üzrə iddianın qaldırılması üçün əsas yaradır.

Əmlak və avadanlıqlar

Əmlak və avadanlıqlar yığılmış amortizasiya və dəyərsizləşmə zərəri çıxılmaqla uçota alınır. Hər bir hesabat dövrünün sonunda Cəmiyyət öz əmlak və avadanlıqlarını dəyərsizləşmə zərərlərinin baş verməsini təyin etmək məqsədilə təhlil edir. Əgər belə hal mövcud olarsa, belə aktiv üzrə əldə edilməsi mümkün olan məbləğ təyin edilir və dəyərsizləşmə zərərinin məbləği (əgər varsa) hesablanır. Fərdi aktiv üzrə əldə edilməsi mümkün olan məbləğin təyin edilməsi mümkün olmadıqda Cəmiyyət aktivin aid olduğu nağd pul əmələ gətirən biznes vahidinin qalıq dəyərini təhlil edir.

Əmlak və avadanlıqların satışından əldə edilən gəlirlər və zərərlər onların balans dəyərinə əsasən müəyyən edilir və mənfəət və zərər haqqında hesabatda əks etdirilir.

Təmir və saxlanma xərcləri baş verdikdə mənfəət və ya zərər və digər məcmu gəlir haqqında hesabatda əks etdirilir.

Köhnəlmə, əmlak və avadanlıqların ilkin dəyərinə düz xətt metodu ilə hesablanmış dərəcələrdən istifadə etməklə tətbiq edilir. Faydalı iqtisadi ömür təxminləri, qalıq dəyərləri və köhnəlmə metodları hər bir hesabat tarixində yenidən təhlil edilir və təxminlərdə olan dəyişikliklərin təsiri prospektiv olaraq aşağıdakı təxmini faydalı istifadə müddətinə tətbiq edilir:

Kompüter və kompüter avadanlıqları	20%
Mebel və avadanlıqlar	20%
Nəqliyyat vasitələri	25%
İcarə obyektinin təkmilləşdirilməsi	icarə müddəti və ya faydalı istifadə müddətindən daha az

"AZƏRBAYCAN MİKRO-KREDİT BANK OLMAYAN KREDİT TƏŞKİLATI" AÇIQ SƏHMDAR CƏMİYYƏTİ

MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR

31 DEKABR 2025-Cİ İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ (Davamı)

(Əksi göstərilmədiyi halda, Azərbaycan manatı ilə)

Silindikdə, satılıqda və ya istifadəsinin davam etdirilməsi zamanı gələcəkdə iqtisadi faydanın əldə edilməsi təxmin edilmədikdə əmlak və avadanlıqların tanınmasına xitam verilir. Əmlak və avadanlıqlar kateqoriyasına aid aktivlərin tanınmasına xitam verilməsi nəticəsində yaranan mənfəət və zərərlər satış nəticəsində əldə edilən vəsaitlərlə aktivin qalıq dəyəri arasında olan fərq kimi hesablanır və dərhal mənfəət və zərər hesabında tanınır.

İstifadə hüququ olan aktivlər

Cəmiyyət istifadə hüququ olan aktivləri icarənin başlanğıc tarixində tanıyır (əsas aktivin istifadə üçün mövcud olduğu tarix). İstifadə hüququ olan aktivlər yığılmış amortizasiya və dəyərsizləşmə zərərləri çıxılmaqla maya dəyəri ilə ölçülür və icarə öhdəliklərinin yenidən ölçülməsi üçün tənzimlənir. İstifadə hüququ olan aktivlərin dəyərinə tanınmış icarə öhdəliklərinin məbləği və alınmış icarə təşviqləri çıxılmaqla başlama tarixinə qədər və ya daha əvvəl edilmiş icarə ödənişləri daxildir. İstifadə hüququ olan aktivlər aktivin istifadə müddəti boyunca düz xətt əsasında amortizasiya olunur.

İcarəyə götürülmüş aktivin mülkiyyəti icarə müddətinin sonunda Cəmiyyətə keçirsə və ya dəyəri bir alış opsiyasının həyata keçirilməsini əks etdirsə, amortizasiya aktivin təxmin edilən faydalı ömrü istifadə olunmaqla hesablanır. İstifadə hüququ olan aktivlər də dəyərsizləşməyə məruz qalır.

Cari mənfəət vergisi

Cari mənfəət vergisi hesabat dövrü ərzində yaranmış vergi mənfəəti əsasında hesablanır. Mənfəət və ya zərər və digər məcmu gəlir haqqında hesabatdakı bəzi gəlir və xərclərin digər dövrlərdə vergi bazasına aid ediləcəyinə və bəzi maddələrin heç bir vaxt vergi bazasını hesablayarkən istifadə edilməyəcəyinə görə vergi mənfəəti maliyyə hesabatlarındakı mənfəətdən fərqlənir. Cəmiyyətin cari vergi üzrə öhdəliyi, hesabat dövründə qüvvədə olan və ya mahiyyət etibarilə qüvvədə olan vergi dərəcələrindən istifadə etməklə hesablanır.

Təxirə salınmış vergi

Təxirə salınmış vergi maliyyə hesabatlarındakı aktiv və öhdəliklərin mühasibat uçotuna uyğun qalıq dəyərləri ilə onların vergiyə uyğun qalıq dəyərləri arasındakı fərqlərdən yaranan və gələcəkdə ödəniləcək və ya geri alınacaq məbləğlər əsasında hesablanır və bu zaman öhdəlik üsulundan istifadə edilir. Təxirə salınmış vergi öhdəliyi ümumiyyətlə bütün vergi bazasını artıran maddələr üçün hesablanır, təxirə salınmış vergi aktivləri isə bu aktivdən gələcəkdə istifadə etmək üçün kifayət qədər mənfəətin olması təxmini nəzərə alınaraq tanınır. Müvəqqəti fərqlərin qüvvədən və ya mühasibat mənfəətinə və vergi mənfəətinə təsir göstərməyən əməliyyatda digər aktiv və öhdəliklərin ilkin tanınması zamanı yarandığı hallarda (müəssisələrin birləşməsi istisna olmaqla), belə vergi aktiv və öhdəlikləri tanınmır. Təxirə salınmış vergi aktivinin balans dəyəri hesabat tarixində nəzərdən keçirilir və əgər gələcəkdəki mənfəət əldə edilməsi ilə bağlı təxminlər bu aktivin reallaşdırmağa imkan vermirsə, bu vergi aktivinin dəyəri tam və ya qismən bu təxminlərə uyğunlaşdırılmaq üçün azaldılır.

Təxirə salınmış vergini hesablayarkən vergi aktivinin reallaşdırılması və ya öhdəliyin ödənilməsi zamanı qüvvədə olan vergi dərəcəsi ilə istifadə edilməlidir. Birbaşa səhmdar kapitalına təsir edən əməliyyatlar istisna olmaqla, təxirə salınmış vergi xərci və ya gəliri birbaşa mənfəət və ya zərər və digər məcmu gəlir haqqında hesabatda əks etdirilir. Səhmdar kapitalına təsir edən əməliyyatlarla bağlı təxirə salınmış vergilər də səhmdar kapitalında öz əksini tapır.

Balans hesabatında aktiv və ya öhdəliyin balans dəyəri həmin aktiv və ya öhdəliyin vergi bazasından fərqli olması səbəbindən yaranan bütün müvəqqəti fərqlər üzrə təxirə salınmış vergi qanunvericiliyi üçün ehtiyat təmin olunur. Həmin ehtiyat öhdəliklərin yerinə yetirilməsi proqnozlaşdırılan dövr üzrə tətbiq olunması gözlənilən vergi dərəcəsi əsasında hesablanır və balans hesabatı tarixinə qüvvədə olan dərəcələrə (və qanunlara) əsaslanır. Təxirə salınmış vergi qanunvericiliyi üzrə dəyişikliklər gəlir haqqında hesabatda qeyd alınır.

"AZƏRBAYCAN MİKRO-KREDİT BANK OLMAYAN KREDİT TƏŞKİLATI" AÇIQ SƏHMDAR CƏMİYYƏTİ

MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR

31 DEKABR 2025-Cİ İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ (Davamı)

(Əksi göstərilmədiyi halda, Azərbaycan manatı ilə)

Digər aktivlər

Digər aktivlər ilkin tanınma zamanı ədalətli dəyərle ölçülür və daha sonra effektiv faiz dərəcəsi metodundan istifadə etməklə amortizasiya olunmuş dəyərle ölçülür.

Səhmdarlara verilmiş borclar faizsiz olmaqla amortizasiya olunmuş dəyərdə uçota alınır. Səhmdarlara verilmiş borcların ilkin şərtlərinə əsasən Cəmiyyətin bütün məbləği toplaya bilməməsi ilə bağlı əsaslı sübut olarsa ehtimal olunan zərərlər üzrə ehtiyat yaradılır.

Borc alınmış vəsaitlər

Borc alınmış vəsaitlər əvvəlcə borc vəsaitləri ilə əlaqəli olan buraxılış xərcləri çıxılmaqla alınmış vəsaitlərin ədalətli dəyərinə bərabər olan dəyərdə tanınır. İlkin tanınmadan sonra faiz yaradan borc vəsaitləri effektiv faiz dərəcəsi metodundan istifadə edilərək amortizasiya olunmuş dəyərində ölçülür. Amortizasiya olunmuş dəyəri buraxılış üçün nəzərdə tutulan bütün xərcləri və hesablaşma üzrə bütün diskont və mükafatlar nəzərə alınmaqla hesablanır. Gəlir və zərərlər öhdəliklərin tanınmasının dayandırılması və ya dəyərsizləşməsi, habelə amortizasiya prosesi zamanı mənfəət və zərər haqqında hesabatda tanınır.

İcarə öhdəlikləri

İcarənin başlanğıc tarixində Cəmiyyət, icarə müddəti ərzində həyata keçiriləcək icarə ödənişlərinin cari dəyəri ilə ölçülmüş icarə öhdəliklərini tanıyır. İcarə ödənişlərinə, hər hansı almacaq güzəştli icarə ödənişləri, indeksdən və ya dərəcədən asılı olan dəyişən icarə ödənişləri çıxılmaqla qalıq dəyər zəmanəti ilə ödənilməsi ehtimal olunan məbləğlər daxil olmaqla sabit ödənişlər (maddi sabit ödənişlər daxil olmaqla) daxildir. İcarə ödənişlərinə, həmçinin Cəmiyyət tərəfindən həyata keçirilməsinə əsaslı olaraq müəyyən edilmiş satınalma opsiyonunun icra qiyməti və icarə müddəti Cəmiyyətin ləğv etmə seçimini həyata keçirdiyini əks etdirsə, icarəyə xitam verildiyi hallarda tətbiq olunan cərimələrin ödənişləri də daxildir.

İndeksdən və dərəcədən asılı olmayan dəyişən icarə ödənişləri, ödənişə səbəb olan hadisə və ya şərtin baş verdiyi dövrdə xərc olaraq (mal və material ehtiyatlarının istehsalı üçün çəkilmədiyi təqdirdə) tanınır.

İcarə ödənişlərinin cari dəyərini hesablayarkən, icarəyə aid olan konkret faiz dərəcəsinin təyin olunması mümkün olmadığı üçün Cəmiyyət icarə müqaviləsinin qüvvəyə mindiyi tarixdə mövcud olan əlavə borcun cəlb edilməsi üzrə faiz dərəcəsindən istifadə edir. Müqavilənin qüvvəyə mindiyi tarixdən sonra, icarə öhdəliklərinin məbləği faizlərin artmasını əks etdirmək üçün artırılır və edilmiş icarə ödənişləri üçün azaldılır. Bundan əlavə, icarə öhdəliklərinin balans dəyəri hər hansı bir modifikasiya və ya icarə müddətində, eləcə də icarə ödənişlərində hər hansı bir dəyişiklik olduqda (bu cür icarə ödənişlərini təyin etmək üçün istifadə olunan indeks və ya faiz dərəcəsindəki dəyişiklik nəticəsində gələcək ödənişlərdə dəyişikliklər) və ya əsas aktivin satın alınması üçün hər hansı bir seçimin qiymətləndirilməsi üzrə dəyişiklik olduğu təqdirdə, yenidən ölçülür.

Digər öhdəliklər

Digər öhdəliklər kontragent müqavilə əsasında öz öhdəliklərini həyata keçirdikdə toplanır və effektiv faiz metodundan istifadə etməklə amortizasiya olunmuş dəyərdə qeydə alınır.

Səhmdar kapitalı

Adi səhmlər kapital kimi təsnif edilir. Adi səhmlərin emissiyası ilə birbaşa əlaqəli artım məsrəfləri, hər hansı vergi təsiri çıxılmaqla kapitaldan çıxılma kimi tanınır. Adi səhmlər üzrə dividendlər kapitalda elan olunduqları dövrdə azalma kimi tanınır.

"AZƏRBAYCAN MİKRO-KREDİT BANK OLMAYAN KREDİT TƏŞKİLATI" AÇIQ SƏHMDAR CƏMİYYƏTİ

MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR

31 DEKABR 2025-Cİ İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ (Davamı)

(Əksi göstərilmədiyi halda, Azərbaycan manatı ilə)

Hesabat tarixindən sonra elan edilmiş dividendlər 10 sayılı "Hesabat tarixindən sonrakı hadisələr" adlı MUBS əsasında nəzərə alınır və müvafiq şəkildə açıqlanır.

Gəlir və xərclərin uçotu

Faiz gəliri və xərcləri amortizasiya olunmuş dəyərə və ya DMGVƏD ilə əlavə etmə əsasında, effektiv faiz metodundan istifadə etməklə, borc alətləri üzrə uçota alınır. Bu metoda əsasən, faiz gəlirləri və xərclərinə müqavilə tərəfləri arasında ödənilmiş və ya alınmış və effektiv faiz dərəcəsinin tərkib hissəsi olan bütün komissiya və haqlar, sövdələşmə xərcləri, eləcə də bütün digər mükafat və ya güzəştlər daxildir.

Effektiv faiz dərəcəsinə aid olan komissiya haqlarına maliyyə aktivinin yaradılması və ya alınması, yaxud maliyyə öhdəliyinin (məsələn, ödəmə qabiliyyətinin qiymətləndirilməsi, zamanətlərin və ya girovun dəyərləndirilməsi və qeydə alınması, maliyyə alətinin təqdim edilməsi şərtlərinin razılaşdırılması və sövdələşmə sənədlərinin hazırlanması haqları) buraxılması ilə əlaqədar alınmış və ya ödənilmiş komissiya haqları daxildir. Bazar faiz dərəcələri ilə kreditlərin verilməsi üzrə öhdəlik üçün Cəmiyyət tərəfindən alınmış komissiya haqları, Cəmiyyətin xüsusi kredit müqaviləsini imzalayacağı ehtimal edildikdə və kreditin verilməsindən sonra qısa müddət ərzində onun realizasiyasını planlaşdırmadıqda effektiv faiz dərəcəsinin tərkib hissəsi hesab edilir. Cəmiyyət kredit verilməsi üzrə öhdəlikləri MZVƏD ilə ölçülən maliyyə öhdəlikləri kimi təsnif etmir.

Kredit üzrə dəyərsizləşmə ilə əldə edilmiş və ya satın alınmış maliyyə aktivləri üçün effektiv faiz dərəcəsi ehtimal edilən pul vəsaitlərinin hərəkəti (ilkin ehtimal olunan kredit zərərləri də daxil olmaqla) ilkin tanınma zamanı ədalətli dəyərə (adətən alış qiyməti ilə) diskot edilmiş dərəcəsidir. Nəticədə, effektiv faiz dərəcəsi kredit uçotu ilə tənzimlənir.

Faiz gəlirləri, aşağıdakılar istisna olmaqla maliyyə aktivlərinin ümumi balans dəyərinə effektiv faiz dərəcəsinə tətbiq etməklə hesablanır:

- faiz gəlirləri effektiv faiz dərəcəsinə onların amortizasiya dəyərinə (EOKZ çıxılmaqla) tətbiq etməklə hesablanmış kredit üzrə dəyərsizləşməyə uğramış (3-cü Mərhələ) maliyyə aktivləri; və
- amortizasiya dəyərinə ilkin kreditə uyğunlaşdırılmış effektiv faiz dərəcəsi tətbiq edilən əldə edildikdə və ya satın alındıqda kredit üzrə dəyərsizləşmiş maliyyə aktivləri.

Haqq və komissiya gəlirlərinin tanınması

Kreditlərin verilməsinə görə komissiyalar birbaşa əlaqədar xərclər ilə birlikdə təxirə salınır və kredit üzrə effektiv faiz dərəcəsinə düzəliş kimi uçotda tanınır. Kreditin ayrılması öhdəliyinin xüsusi kredit razılaşmasının bağlanması ilə nəticələnəcəyi ehtimal edilən hallarda, kreditin ayrılması öhdəliyi üzrə komissiyalar birbaşa əlaqədar xərclər ilə birlikdə təxirə salınır və nəticədə verilən kreditin effektiv faiz dərəcəsinə düzəliş kimi uçotda tanınır. Kreditin tanınması öhdəliyinin xüsusi kredit razılaşmasının bağlanması ilə nəticələnəcəyi ehtimal edilmədiyi hallarda, kreditin ayrılması öhdəliyi üzrə komissiyalar kredit öhdəliyinin müddətinin qalan dövrü üzrə mənfəət və ya zərər uçotunda tanınır. Kreditin ayrılması öhdəliyinin müddəti kredit verilmədən başa çatarsa, belə öhdəliyə görə komissiya müddəti başa çatdığı anda mənfəət və ya zərərə tanınır. Kredit xidməti haqları xidmətlər yerinə yetirildiyi təqdirdə gəlirlər kimi uçotda tanınır. Bütün digər komissiyalar yalnız xidmətlər göstərildikdə tanınır.

İşçi həyatı üzrə xərclər və müvafiq ayırmalar

Əməkhaqları, Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fonduna ödənişlər, məzuniyyət və xəstəlik vərəqələri üzrə illik ödənişlər, mükafatlar və pul şəklində olmayan imtiyazlar Cəmiyyətin işçiləri tərəfindən müvafiq xidmətlər göstərildikdə hesablanır. Cəmiyyətin yerli qanunvericiliyə uyğun olaraq müəyyən edilmiş haqlar üzrə Dövlət Sosial Müdafiə Fonduna ödənişlərdən başqa təqaüd və analoji ödənişləri həyata keçirmək üçün hər hansı hüquqi və ya işgüzar praktikadan yaranan öhdəliyi yoxdur.

"AZƏRBAYCAN MİKRO-KREDİT BANK OLMAYAN KREDİT TƏŞKİLATI" AÇIQ SƏHMDAR CƏMİYYƏTİ

MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR

31 DEKABR 2025-Cİ İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ (Davamı)

(Əksi göstərilmədiyi halda, Azərbaycan manatı ilə)

Təqaüd və digər mükafatlar üzrə öhdəliklər

Azərbaycan Respublikası qanunvericiliyinin tələblərinə uyğun olaraq, Cəmiyyət işçilərin əməkhaqlarından təqaüd ayırmaları tutur və onları Dövlət Sosial Müdafiə Fonduna köçürür. Azərbaycan Respublikasının təqaüd sisteminin göstərişlərinə müvafiq olaraq işəgötürənlər tərəfindən cari ödənişlərin hesablanması zamanı işçi heyəti üzrə nəzərdə tutulan ümumi xərclərin müəyyən nisbəti götürülür. Belə xərclər müvafiq əməkhaqlarının alındığı dövrlərə aid edilir. Təqaüdə çıxdıqda təqaüdlə bağlı bütün ödənişlər Dövlət Sosial Müdafiə Fondu tərəfindən həyata keçirilir.

Cəmiyyət Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondu tərəfindən nəzərdə tutulmuş təqaüd proqramından başqa hər hansı digər təqaüd proqramlarında iştirak etmir. Bundan əlavə, Cəmiyyətdə hesablanması tələb olunan təqaüd müavinətləri və ya kompensasiya edilən digər mühüm müavinətlər mövcud deyildir.

Şərti öhdəliklər və aktivlər

Şərti öhdəliklər maliyyə hesabatlarında tanınmır. Onlar iqtisadi cəhətdən səmərəli resursların məxarici ehtimalı olmayanadək maliyyə hesabatlarının qeydlərində açıqlanır.

Şərti aktivlər maliyyə hesabatlarında qeyd olunmur, lakin iqtisadi mənfəət əldə edilməsi ehtimalı olduqda maliyyə hesabatlarında açıqlanır.

Xarici valyuta əməliyyatları

Cəmiyyətin əməliyyat valyutası onun fəaliyyət göstərdiyi əsas iqtisadi mühitin valyutası sayılır. Cəmiyyətin əməliyyat valyutası Azərbaycan manatıdır.

Xarici valyutada olan maliyyə aktivləri və öhdəlikləri, hesabat tarixində mövcud olan ARMB-nin valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatına çevrilir. Xarici valyutada aparılan əməliyyatlar isə əməliyyat tarixinə mövcud olan valyuta məzənnəsinə uyğun olaraq manat ekvivalentinə çevrilir. Bu çevrilmələr zamanı yaranan gəlir və xərclər mənfəət və zərər hesablarında xarici valyuta ilə əməliyyatlar üzrə xalis gəlirlər/(zərərlər) sətrində göstərilir.

Xarici valyuta məzənnələri

Maliyyə hesabatlarının hazırlanması zamanı Cəmiyyət tərəfindən istifadə edilən hesabat tarixinə valyuta məzənnələri aşağıdakı kimi olmuşdur:

	31 dekabr 2025-ci il	31 dekabr 2024-cü il
ABŞ dolları/AZN	1.7000	1.7000
Avro/AZN	2.0022	1.7724

4. UÇOT SİYASƏTLƏRİNİN TƏTBİQİ ZAMANI ƏHƏMİYYƏTLİ UÇOT TƏXMİNLƏRİ VƏ FƏRZİYYƏLƏR

Cəmiyyətin mühasibat uçotu üzrə siyasətini tətbiq edərkən Cəmiyyət rəhbərliyindən digər mənbələrdən açıq əldə edilməsi mümkün olmayan aktiv və öhdəliklərin balans dəyərində dair mühakimələr, hesablamalar və təxminlərin irəli sürülməsi tələb olunur. Hesablamalar və əlaqədar təxminlər keçmiş təcrübəyə və müvafiq hesab edilən digər amillərə əsaslanır. Faktiki nəticələr həmin təxminlərdən fərqli ola bilər.

"AZƏRBAYCAN MİKRO-KREDİT BANK OLMAYAN KREDİT TƏŞKİLATI" AÇIQ SƏHMDAR CƏMİYYƏTİ

MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR

31 DEKABR 2025-Cİ İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ (Davamı)

(Əksi göstərilmədiyi halda, Azərbaycan manatı ilə)

Təxminlər və əsas götürülən fərziyyələr davamlı qaydada təhlil edilir. Mühəsibat təxminlərinə olan düzəlişlər, belə düzəliş yalnız onun baş verdiyi dövrə təsir göstərdikdə həmin dövrdə, cari və gələcək dövrlərə təsir göstərdikdə isə, düzəlişin baş verdiyi və gələcək dövrdə tanınır.

Aşağıda gələcək dövrlərə aid əsas fərziyyələr və hesabat dövrünün sonuna təxminlərlə bağlı qeyri-müəyyənliyin əsas mənbələri göstərilir ki, bu da növbəti maliyyə ili ərzində aktiv və öhdəliklərin balans dəyərlərinə əhəmiyyətli düzəlişlərin edilməsi riskini əks etdirir.

Maliyyə alətlərinin ədalətli dəyərinin qiymətləndirilməsi

Cəmiyyətin bir sıra uçot siyasətləri və açıqlamaları maliyyə və qeyri-maliyyə aktiv və öhdəliklərinin ədalətli dəyərlərinin qiymətləndirilməsini tələb edir.

Cəmiyyət ədalətli dəyərin qiymətləndirilməsi ilə bağlı nəzarət mexanizmi təsis etmişdir.

Aktiv və ya öhdəliyin ədalətli dəyərini qiymətləndirərkən, Cəmiyyət mümkün olduğu qədər bazarda müşahidə oluna bilən məlumatlardan istifadə edir. Ədalətli dəyər, qiymətləndirmə üsullarında istifadə olunan məlumatlara əsaslanan ədalətli dəyər iyerarxiyasının müxtəlif səviyyələrində aşağıdakı kimi təsnifləşdirilmişdir.

- *1-ci səviyyə:* fəal bazarlarda oxşar aktivlər və öhdəliklər üzrə təyin olunan qiymətlər (nizamlanmamış);
- *2-ci səviyyə:* 1-ci səviyyəyə daxil edilmiş təyin olunan qiymətlərdən başqa, aktiv və ya öhdəlik üçün birbaşa (yəni qiymətlər kimi) və ya dolayı yolla (yəni qiymətlərdən əldə edilən) müşahidə edilə bilən daxilolmalar;
- *3-cü səviyyə:* müşahidə edilə bilən bazar məlumatlarına əsaslanmayan aktiv və ya öhdəlik üçün daxilolmalar (müşahidə olunmayan daxilolmalar).

EOKZ üzrə ehtiyatının ölçülməsi

Amortizasiya olunmuş dəyərlə və Digər Məcmu Gəlir vasitəsilə Ədalətli Dəyərdə (DMGVƏD) ölçülən maliyyə aktivləri üzrə Ehtimal Olunan Kredit Zərərləri ilə bağlı ehtiyatın ölçülməsi kompleks modellərin tətbiqi və gələcək iqtisadi şərtlər və kredit yanaşmaları (məsələn, müştərilərin defolt ehtimalı və nəticədə yaranan zərərlər) ilə əlaqədar əhəmiyyətli fərziyyələrin istifadəsini tələb edən bir sahədir. EOKZ-nin ölçülməsi üçün uçot tələblərinin tətbiqinə dair bir sıra əhəmiyyətli təxminlərin edilməsi də tələb olunur, məsələn:

- Kredit riskinin əhəmiyyətli dərəcədə artımı ilə bağlı meyarların müəyyənləşdirilməsi;
- EOKZ-nin ölçülməsi üçün müvafiq model və fərziyyələrin seçilməsi;
- Hər bir məhsul/bazar və müvafiq EOKZ üçün perspektivli ssenarilərin sayını və nisbi çəkisini müəyyənləşdirmək; və
- EOKZ-nin ölçülməsi məqsədilə bənzər maliyyə aktivləri qruplarının yaradılması.

Cəmiyyət müntəzəm olaraq, ehtimal olunan kredit zərəri və faktiki zərər arasındakı fərqlərin azaldılması üçün model və giriş məlumatlarını yoxlayır və nəzərdən keçirir. Perspektiv məlumatlar da daxil olmaqla, EOKZ-nin ölçülməsi üzrə ətraflı məlumatlar 23 saylı Qeyddə açıqlanır.

Cəmiyyət 31 dekabr 2025-ci il tarixinə müştərilərə verilmiş kreditlər üzrə 570,329 AZN məbləğində ehtimal olunan kredit zərəri üzrə ehtiyat tanımışdır (31 dekabr 2024-cü il: 643,624 AZN).

"AZƏRBAYCAN MİKRO-KREDİT BANK OLMAYAN KREDİT TƏŞKİLATI" AÇIQ SƏHMDAR CƏMİYYƏTİ

MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR

31 DEKABR 2025-Cİ İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ (Davamı)

(Əksi göstərilmədiyi halda, Azərbaycan manatı ilə)

Əmlak və avadanlıqların faydalı istifadə müddəti

Rəhbərlik əmlak və avadanlıqların təxmin edilən istifadə müddətini və əlaqəli amortizasiya xərclərini təyin edir. Təxminlər Cəmiyyətin aktiv üzrə iqtisadi mənfəətin istifadəsini ehtimal etdiyi layihələşdirilmiş müddətə əsaslanır. Faydalı istifadə müddəti əvvəlki təxmin edilən istifadə müddətindən az olduqda rəhbərlik amortizasiya tutulmalarını artırır və ya atılmış və ya satılmış texniki cəhətdən köhnəlmiş aktivləri silir və ya qeydiyyatla alır. Faydalı istifadə müddətləri ən azı hər hesabat tarixində nəzərdən keçirilir.

İstifadə hüququ olan aktivlər və icarə öhdəliklərinin qiymətləndirilməsi

16 sayılı MHBS-nin tətbiqi istifadə hüququ olan aktivlər və icarə öhdəliklərinə dair mülahizələr aparmağı tələb edir. İcarə müddətini təyin edərkən, Cəmiyyət yeniləmə seçimlərini həyata keçirmək üçün iqtisadi stimula yaradan bütün amilləri və halları (və ya ləğvetmə seçimlərini etməməyi) nəzərə alır. Müqavilənin icarə elementlərinə malik olub-olmadığını qiymətləndirmək də mühakimə tələb edir. İcarə öhdəliklərini hesablamaq məqsədilə istifadə olunan müvafiq diskont dərəcəsinə müəyyənləşdirmək üçün təxminlərin edilməsi tələb olunur.

Təxirə salınmış vergi

Təxirə salınmış vergi maliyyə hesabatlılığı məqsədləri üçün istifadə olunan aktivlərin və öhdəliklərin balans dəyərləri ilə vergi məqsədləri üçün istifadə olunan məbləğlər arasında olan müvəqqəti fərqlər üzrə hesablanır. Təxirə salınmış vergi aşağıdakı müvəqqəti fərqlər üçün tanınır:

- nə uçot, nə də vergiyə cəlb edilən mənfəət və ya zərərə təsir göstərməyən əməliyyatda aktiv və ya öhdəliklərin ilkin tanınması.

Təxirə salınmış vergi aktivini yalnız o zaman uçota alınır ki, istifadə edilməmiş vergi zərərlərinin, istifadə edilməmiş vergi güzəştlərinin, müvəqqəti fərqlərin əvəzini ödəyə biləcək vergilərə cəlb edilən gələcək gəlirlərin mövcud olacağı ehtimal olunsun. Gələcəkdə vergi tutula bilən mənfəət müvafiq vergi tutulan müvəqqəti fərqlərin bərpası əsasında müəyyən edilir. Vergi tutulan müvəqqəti fərqlərin məbləği təxirə salınmış vergi aktivini tam tanımaq üçün kifayət deyilsə, gələcəkdə vergi tutula bilən mənfəət Cəmiyyətdə ayrı-ayrı törəmə müəssisələr üzrə biznes planlar əsasında nəzərə alınır. Təxirə salınmış vergi aktivləri hər hesabat tarixində nəzərdən keçirilir və əlaqəli vergi gəlirləri yaranmadığı təqdirdə müəyyən miqdarda azaldılır; gələcəkdə vergi tutulan mənfəətlər artıqda, bu azaldılmalar geri qaytarılır.

Tanınmamış təxirə salınmış vergi aktivləri hər hesabat tarixində təkrar qiymətləndirilir və o zaman uçota alınır ki, onların əvəzini ödəyə biləcək vergilərə cəlb edilən gələcək gəlirlərin mövcud olacağı ehtimal olunsun.

Təxirə salınmış vergi hesabat tarixinə qüvvədə olan və ya hesabat dövrünün sonunda qüvvəyə minmiş qanunlara uyğun olaraq, müvəqqəti fərqlərə onlar ləğv ediləcəyi zaman tətbiq ediləcək ehtimal olunan vergi dərəcələri əsasında müəyyən olunur.

Təxirə salınmış verginin ölçülməsi hesabat dövrünün sonunda aktiv və öhdəliklərin balans dəyərini bərpa etmək və ya müəyyənləşdirmək üçün Cəmiyyətin gözlədiyi qaydada vergi nəticələrini əks etdirir.

Cari və təxirə salınmış vergi öhdəliklərini müəyyən etmək üçün Cəmiyyət qeyri-müəyyən vergi mövqeyinin təsirini, əlavə vergiləri, peniyaları və ödənilməmiş faizləri nəzərə alır.

31 dekabr 2025-ci il tarixinə 102,876 AZN məbləğində təxirə salınmış vergi aktivini tanınmışdır (2024-cü il: 160,148 AZN).

"AZƏRBAYCAN MİKRO-KREDİT BANK OLMAYAN KREDİT TƏŞKİLATI" AÇIQ SƏHMDAR CƏMİYYƏTİ

MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR

31 DEKABR 2025-Cİ İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ (Davamı)

(Əksi göstərilmədiyi halda, Azərbaycan manatı ilə)

5. YENİ VƏ YENİDƏN İŞLƏNİLMİŞ STANDARTLARIN VƏ ONLARA DAİR ŞƏRHLƏRİN TƏTBİQİ

Cari ildə Cəmiyyət Məhasibat Uçotunun Beynəlxalq Standartları Şurası (MUBSS) və bu qurumun Maliyyə Hesabatlarının Beynəlxalq Şərhi Komitəsi tərəfindən qəbul edilmiş, Cəmiyyətin fəaliyyəti üçün münasib olan və 31 dekabr 2025-ci il tarixində başa çatmış hesabat dövrünə şamil olunan bütün yeni və yenidən işlənmiş standartları və onlara dair şərtləri qəbul etmişdir.

2023-cü ilin avqust ayında MUBSS valyutanın digər bir valyutaya konvertasiya olunması və valyuta konvertasiya oluna bilmədikdə cəmiyyətin spot məzənnəni qiymətləndirmə qaydası haqqında açıqlama vermək üçün **"Xarici valyuta məzənnələrində dəyişikliklərin təsiri"** adlı 21 sayılı MUBS-a düzəliş dərc etmişdir. Müləssisə xüsusi bir məqsədlə qiymətləndirmə tarixində digər bir valyutaya konvertasiya oluna bilməyən xarici valyutada köçürmə və ya əməliyyat həyata keçirərsə, düzəlişlərin təsirinə məruz qala bilər. Normal inzibati təxirəsalma ilə başqa bir valyuta əldə etmək imkanı olarsa, valyutanın mübadiləsi mümkündür və əməliyyat icra oluna bilən hüquq və öhdəliklər yaradan bazar və ya mübadilə mexanizmi vasitəsilə həyata keçirilir. Düzəlişlər, erkən tətbiqetmə seçimi mövcud olmaqla, 1 yanvar 2025-ci il və ya bu tarixdən sonra başlayan illik hesabat dövrləri üçün qüvvəyə minir.

Əksi göstərilmədiyi təqdirdə, yeni standartların Cəmiyyətin maliyyə hesabatlarına əhəmiyyətli təsiri olmamışdır.

6. DƏRC OLUNMUŞ, LAKİN HAZIRDA QƏBUL OLUNMAMIS STANDARTLAR VƏ ŞƏRHLƏR

Hazırkı maliyyə hesabatlarının təsdiq edilməsi tarixində Cəmiyyət tərəfindən, qüvvəyə minən tarixdən əvvəl qəbul edilmiş standart və şərtlərdən əlavə, aşağıda göstərilən standart və şərtlər dərc edilmiş, lakin qüvvəyə minməmişdir. Cəmiyyət qüvvəyə mindiyi təqdirdə bu yeni və düzəliş edilmiş standartlar və şərtləri qəbul etməyi nəzərdə tutur.

30 may 2024-cü il tarixində MUBSS maliyyə alətlərinin təsnifatı və qiymətləndirilməsi ilə bağlı 9 sayılı MHBS **"Maliyyə Alətləri"** və 7 sayılı MHBS **"Maliyyə Alətləri: Məlumatların Açıqlanması"**-na düzəlişlər dərc etmişdir. Əsas dəyişikliklərə aşağıdakılar daxildir:

- Maliyyə öhdəliklərinin tanınmasının dayandırılması: müəyyən edilmiş meyarlara əsasən elektron köçürmə yolu ilə ödənilmiş borcların, ödəniş tarixindən əvvəl yerinə yetirilmiş öhdəliklər hesab edilməsinə imkan verir.
- Maliyyə aktivlərinin təsnifatı: əsas icarə müqavilələrinin şərtlərinin qiymətləndirilməsi üçün tövsiyələr verir, tələb əsaslı olmayan xüsusiyyətləri dəqiqləşdirir və müqavilə ilə əlaqəli alətlərin xüsusiyyətlərinə aydınlıq gətirir.
- Açıqlamalar: DMGVƏD vasitəsilə ədalətli dəyərdə ölçülən kapital investisiyaları və pul vəsaitlərinin hərəkətinə təsir edən şərti öhdəliklər üçün yeni tələblər müəyyən edir.

Düzəlişlər 1 yanvar 2026-cı il və ya bu tarixdən sonra başlayan hesabat dövrlərinə şamil edilir, həm retrospektiv, həm də erkən tətbiqinə icazə verilir.

MUBSS 2024-cü ilin may ayında təbiət amillərindən asılı elektrik enerjisinə istinad edən müqavilələr üzrə uçot və açıqlama tələblərini tənzimləyən 9 sayılı MHBS və 7 sayılı MHBS-yə düzəlişlər dərc etmişdir. Bu düzəlişlər bu cür müqavilələrin müləssisənin öhdəliklərinə, pul vəsaitlərinin hərəkətinə və likvidlik riskinə təsirlərinin şəffaflığını artırır.

Düzəlişlər 1 yanvar 2026-cı il və ya bu tarixdən sonra başlayan hesabat dövrlərinə şamil edilir və erkən tətbiqinə icazə verilir.

"AZƏRBAYCAN MİKRO-KREDİT BANK OLMAYAN KREDİT TƏŞKİLATI" AÇIQ SƏHMDAR CƏMİYYƏTİ

MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR

31 DEKABR 2025-Cİ İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ (Davamı)

(Əksi göstərilmədiyi halda, Azərbaycan manatı ilə)

18 iyul 2024-cü il tarixində MUBSS "MHBS Mühəsibat Uçotu Standartlarının İllik Təkmilləşdirilməsi – 11-ci Cild"i dərc etmişdir.

Bu nəşrə aşağıdakı düzəlişlər daxildir:

- 1 sayılı MHBS: Standartları ilk dəfə tətbiq edən müəssisələr üçün hecinq uçotu ilə bağlı izahlar;
- 7 sayılı MHBS: Tanınmanın dayandırılması zamanı gəlir və ya zərərlərin tanınması ilə bağlı tövsiyələr;
- 7 sayılı MHBS: Ədalətli dəyər və əməliyyat dəyəri arasında təxirə salınmış fərqlər üzrə təkmilləşdirilmiş açıqlamalar;
- 7 sayılı MHBS: Təqdimat və kredit riskinin açıqlanmasına dair təkmilləşdirmələr;
- 9 sayılı MHBS: İcarəyə götürənin icarə öhdəliklərinin tanınmasının dayandırılmasına dair izahlar;
- 9 sayılı MHBS: Əməliyyat dəyərinin müəyyən olunmasına dair əlavə təlimat;
- 10 sayılı MHBS: "De-fakto agent"inin müəyyən olunması üzrə açıqlamalar;
- 7 sayılı MBUS: Xərc metodu ilə əlaqədar təkmilləşdirmələr.

Düzəlişlər 1 yanvar 2026-cı il və ya bu tarixdən sonra başlayan illik hesabat dövrlərinə şamil olunur.

9 aprel 2024-cü il tarixində MUBSS müəssisələrin fəaliyyəti haqqında hesabatın müqayisəliliyi və şəffaflığı ilə bağlı investorların suallarına cavab olaraq **"Maliyyə Hesabatlarının Təqdimatı və Açıqlanması"** adlı 18 sayılı MHBS yeni standartını dərc etmişdir. 18 sayılı MHBS-də təqdim olunan yeni tələblər bənzər müəssisələrin maliyyə fəaliyyətinin, xüsusilə də "əməliyyat mənfəət və ya zərəri" ilə bağlı məsələlərin müqayisəli məlumatlarını əldə etməyə yardım edəcək. 18 sayılı MHBS-yə daxil edilən əsas yeni müddəalar aşağıdakı məsələləri əhatə edir:

- Mənfəət və ya zərər hesabatının strukturu;
- Müəssisənin maliyyə hesabatlarından kənar məruzə olunan müəyyən mənfəət və ya zərər ilə bağlı maliyyə hesabatlarında tələb olunan açıqlamalar (rəhbərlik tərəfindən müəyyən edilən fəaliyyət tədbirləri); və
- Ümumilikdə əsas maliyyə hesabatları və qeydlərinə tətbiq olunan cəmləşdirmə və bölünmə üzrə gücləndirilmiş prinsiplər.

18 sayılı MHBS 1 sayılı MUBS-u əvəz edəcək; 1 sayılı MUBS üzrə bir sıra mövcud prinsiplər məhdud sayda dəyişikliklər ilə saxlanılmışdır. 18 sayılı MHBS maliyyə hesabatlarında qeyd olunan maddələrin tanınması və ya ölçülməsinə təsir göstərməyəcək, lakin bu standart müəssisənin "əməliyyat mənfəəti və ya zərər" hesabatlarında dəyişikliyə səbəb ola bilər.

18 sayılı MHBS 1 yanvar 2027-ci il tarixində başlayan və həmin tarixdən sonrakı hesabat dövrlərinə və həmçinin müqayisəli məlumatlara tətbiq olunur.

2024-cü ilin may ayında MUBSS tərəfindən 19 sayılı **"İctimai Maliyyə Hesabatlılığı olmayan Törəmə Müəssisələr: Məlumatların Açıqlanması"** adlı yeni standartı dərc edilmişdir, bu standart əsasən törəmə müəssisə maliyyə hesabatlarına MHBS üzrə Uçot Standartlarını tətbiq edərkən maliyyə məlumatlarına dair qısaldılmış açıqlamalar təqdim edə bilər. 19 sayılı MHBS törəmə müəssisələrin seçimi əsasında tətbiq edilir və bu standartı tətbiq etməyi seçən törəmə müəssisələr üçün məlumatların açıqlanması tələblərini müəyyən edir.

Müəssisəyə yalnız aşağıdakı hallarda 19 sayılı MHBS-nin tətbiqinə icazə verilir:

- törəmə müəssisə olması;
- ictimai hesabatlılığı olmamalıdır; və
- onun birbaşa və ya hər hansı vasitəçi ana müəssisəsi MHBS Mühəsibat Uçotu Standartlarına uyğun olan konsolidə edilmiş maliyyə hesabatlarını hazırlamalıdır.

"AZƏRBAYCAN MİKRO-KREDİT BANK OLMAYAN KREDİT TƏŞKİLATI" AÇIQ SƏHMDAR CƏMİYYƏTİ

MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR

31 DEKABR 2025-Cİ İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ (Davamı)

(Əksi göstərilmədiyi halda, Azərbaycan manatı ilə)

Yeni standart 1 yanvar 2027-ci il tarixinə və ya ondan sonrakı hesabat dövrlərinə şamil olunur, erkən tətbiqinə icazə verilir.

2025-ci ilin avqust ayında MUBSS "Xarici valyuta məzənnələrində dəyişikliklərin təsiri" (Hiperinflasiyalı Təqdimat Valyutasına Çevrilmə) adlı 21 sayılı MUBS-a düzəlişlər dərc etmişdir. Düzəliş əsasən müəssisə hiperinflasiyalı mühitdə olduğda təqdimat valyutası seçimi və valyuta mübadiləsi mümkün olmayan əməliyyatlarda xarici valyutanın dəyərləndirilməsi qaydası müəyyən olunur. Müəssisə qiymətləndirmə tarixində başqa bir valyutaya mübadilə olunmayan xarici valyutada əməliyyatı və ya fəaliyyəti olduğu halda təsirə məruz qalır.

Düzəlişlər 1 yanvar 2027-ci il və ya bu tarixdən sonra başlayan hesabat dövrlərinə şamil edilir və erkən tətbiqinə icazə verilir.

Beynəlxalq Dayanıqlılıq Standartları Şurası (BDSS) 26 iyun 2023-cü il tarixində MHBS S1 "Dayanıqlılıq ilə əlaqədar maliyyə məlumatlarının açıqlanması üzrə ümumi tələblər" və MHBS S2 "İqlim ilə əlaqədar açıqlamalar" adlı ilk iki MHBS Dayanıqlılıqın Açıqlanması Standartlarını dərc etmişdir. Standartlar müəssisənin dayanıqlılıq ilə əlaqədar riskləri və imkanları ilə bağlı əhəmiyyətli məlumatların açıqlanması üçün tələblərdən ibarətdir, bu məlumatlar investorlar tərəfindən müəssisənin dəyərləndirilməsi zamanı əhəmiyyətli hesab olunur.

MHBS S1 müəssisənin dayanıqlılıq ilə əlaqədar riskləri və imkanları ilə bağlı məlumatların açıqlanması üzrə ümumi tələbləri müəyyən edir. MHBS S1 müəssisə tərəfindən dayanıqlılıq ilə əlaqədar maliyyə məlumatlarının hazırlanması və təqdim olunması qaydalarını nəzərdə tutur. Standart açıqlamaların məzmununu və təqdimatı ilə bağlı ümumi tələbləri əks etdirir, standart əsasən açıqlanan məlumat müəssisə üçün ehtiyat təmin edən maliyyə hesabatının ilkin istifadəçiləri üçün faydalı olmalıdır.

MHBS S2 ümumi məqsədli maliyyə hesabatlarının ilkin istifadəçiləri üçün faydalı hesab olunan iqlim ilə əlaqədar risk və imkanlar haqqında məlumatların müəyyən olunması, qiymətləndirilməsi və açıqlanması üçün tələbləri müəyyən edir.

Hər iki standart 1 yanvar 2024-cü il tarixindən etibarən başlayan hesabat dövrlərinə şamil olunur. Standartların erkən tətbiqinə icazə verilir. Müəssisə MHBS S1 standartını daha erkən tətbiq etdiyi halda, həmin standartı müvafiq şəkildə açıqlamalı və eyni zamanda MHBS S2 standartını tətbiq etməlidir. BDSS standartlarının məcburi tətbiqi həmin standartların müvafiq qanunvericilik tərəfindən qəbul edilməsindən asılıdır. Bu, müəssisələrin standartları könüllü şəkildə (əlavə olaraq) tətbiq etmə bacarığına heç bir təsir göstərmir. Hazırkı hesabat tarixində bu standartlar Cəmiyyətin fəaliyyət göstərdiyi yurisdiksiya tərəfindən qəbul edilməmişdir.

"Konsolidə edilmiş Maliyyə Hesabatları" adlı 10 sayılı MHBS və "İnvestor və onun Assosiasiya edilmiş və ya Birgə Müəssisəsi arasında Aktivlərin Satışı və ya Ötürülməsi" adlı 28 sayılı MUBS (düzəlişlər): 10 sayılı MHBS və 28 sayılı MUBS-a edilən düzəlişlər investor, onun assosiasiya edilmiş və ya birgə müəssisəsi arasında aktivlərin satışı və ya ötürülməsi üzrə vəziyyəti ehtiva edir. Düzəlişlər xüsusi olaraq kapital metodu ilə uçota alınmış assosiasiya edilmiş və ya birgə müəssisələrlə biznes əməliyyatları aparmayan törəmə müəssisə üzərində nəzarətin itirilməsi ilə bağlı olan gəlir və zərərlərin, ana müəssisənin mənfəət və zərər hesabatında əlaqəsi olmayan investorun həmin assosiasiya edilmiş və ya birgə müəssisədə olan payına düşən hissəyə müdaxilə etməmək şərtlə tanınmasını tələb edir.

Eynilə, istənilən keçmiş törəmə müəssisədə (kapital metodu ilə uçota alınmış assosiasiya edilmiş və ya birgə müəssisəyə çevrildikdə) saxlanılan investisiyanın ədalətli dəyərle yenidən ölçülməsindən irəli gələn gəlir və ya zərər yalnız əlaqəsi olmayan investorların yeni assosiasiya edilmiş və ya birgə müəssisədəki payları müqabilində tanınır. Düzəlişlərin qüvvəyə minmə tarixi MUBSS tərəfindən hələ müəyyən edilməmişdir, lakin düzəlişlərin erkən tətbiqinə icazə verilir.

"AZƏRBAYCAN MİKRO-KREDİT BANK OLMAYAN KREDİT TƏŞKİLATI" AÇIQ SƏHMDAR CƏMİYYƏTİ

MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR

31 DEKABR 2025-Cİ İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ (Davamı)

(Əksi göstərilmədiyi halda, Azərbaycan manatı ilə)

Əksi göstərilmədiyi təqdirdə, yeni standartların və şərtlərin Cəmiyyətin maliyyə hesabatlarına əhəmiyyətli təsir göstərəcəyi gözlənilmir.

7. YENİDƏN BƏYAN OLUNMA VƏ YENİDƏN TƏSNİFAT

Cəmiyyətin rəhbərliyi 31 dekabr 2025-ci il tarixində başa çatmış il ərzində öncəki illərin maliyyə hesabatlarının xətalərini müəyyən etmişdir. Aşağıda təqdim olunan xətalara retrospektiv qaydada düzəliş edilmişdir:

		Əvvəl təqdim edildiyi kimi	Yenidən bəyan olunmuş/Yenidən təsnifləşdirilmiş məbləğ	Yenidən bəyan olunmuş/Yenidən təsnifləşdirildiyi kimi
Maliyyə vəziyyəti haqqında hesabat	Qeydlər	1 yanvar 2024-cü il	1 yanvar 2024-cü il	1 yanvar 2024-cü il
Əmlak və avadanlıqlar	(a)	329,155	28,578	357,733
İstifadə hüququ olan aktivlər	(b)	446,297	381,099	827,396
Təxirə salınmış mənfəət vergisi aktivləri	(c)	273,775	14,711	288,486
İcarə öhdəlikləri	(b)	(510,305)	(573,805)	(1,084,110)
Digər öhdəliklər	(d)	(282,903)	30,776	(252,127)
	(a), (b), (c),			
Yığılmış zərər	(d)	680,568	118,641	799,209

		Əvvəl təqdim edildiyi kimi	Yenidən bəyan olunmuş/Yenidən təsnifləşdirilmiş məbləğ	Yenidən bəyan olunmuş/Yenidən təsnifləşdirildiyi kimi
Maliyyə vəziyyəti haqqında hesabat	Qeydlər	31 dekabr 2024-cü il	31 dekabr 2024-cü il	31 dekabr 2024-cü il
Pul vəsaitləri və onların ekvivalentləri	(e)	60,640	2,048	62,688
Müştərilərə verilmiş kreditlər	(f)	8,213,077	(55,975)	8,157,102
Əmlak və avadanlıqlar	(a), (g)	129,690	19,769	149,459
İstifadə hüququ olan aktivlər	(b)	192,673	(100,889)	91,784
Təxirə salınmış mənfəət vergisi aktivləri	(c)	145,296	14,852	160,148
Digər aktivlər	(e), (h)	478,343	82,865	561,208
İcarə öhdəlikləri	(b)	(242,207)	146,746	(95,461)
Digər öhdəliklər	(d), (i)	(229,785)	4,632	(225,153)
	(a), (b), (c),			
	(d), (f), (g),			
Yığılmış zərər	(h), (i)	503,571	(114,048)	389,523

"AZƏRBAYCAN MİKRO-KREDİT BANK OLMAYAN KREDİT TƏŞKİLATI" AÇIQ SƏHMDAR CƏMİYYƏTİ

MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR

31 DEKABR 2025-Cİ İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ (Davamı)

(Əksi göstərilmədiyi halda, Azərbaycan manatı ilə)

		Əvvəl təqdim edildiyi kimi	Yenidən bəyan olunmuş/Yenidən təsnifləşdirilmiş məbləğ	Yenidən bəyan olunmuş/Yenidən təsnifləşdirildiyi kimi
Mənfəət və ya zərər və digər məcmu gəlir haqqında hesabat	Qeydlər	31 dekabr 2024-cü il	31 dekabr 2024-cü il	31 dekabr 2024-cü il
Faiz gəliri	(f), (j)	4,090,969	751,912	4,842,881
Faiz xərci	(b)	(1,336,413)	(74,592)	(1,411,005)
Haqq və komissiya gəlirləri, xalis	(j), (k)	795,004	(795,004)	-
Əməliyyat xərcləri	(b), (g), (h), (k)	(2,691,624)	118,596	(2,573,028)
Əmlak və avadanlıqların silinməsi üzrə zərər	(a)	-	(9,067)	(9,067)
İcarə öhdəliyinin dəyişdirilməsi və silinməsindən yaranan gəlir	(b)	-	266,847	266,847
Mənfəət vergisi xərci	(c), (i)	(177,668)	(26,003)	(203,671)

Yenidən bəyan olunma və yenidən təsnifat üzrə izahlar:

- 31 dekabr 2024-cü il və 1 yanvar 2024-cü il tarixlərinə əmlak və avadanlıqların silinməsi;
- 31 dekabr 2024-cü il və 1 yanvar 2024-cü il tarixlərinə istifadə hüququ olan aktivlərin və icarə öhdəliklərinin yenidən qiymətləndirilməsi və hesablanması;
- 31 dekabr 2024-cü il və 1 yanvar 2024-cü il tarixlərinə təxirə salınmış mənfəət vergi aktivinin tanınması;
- 31 dekabr və 1 yanvar 2024-cü il tarixinə digər öhdəliklərin düzəlişi;
- 31 dekabr 2024-cü il tarixinə pul vəsaitləri və onların ekvivalentləri və digər aktivlər arasında yenidən təsnifləşdirilmə;
- 31 dekabr 2024-cü il tarixinə müştərilərə verilmiş kreditlər üzrə komissiya qalıqlarının amortizasiya olunmamış hissəsinin yenidən hesablanması;
- 31 dekabr 2024-cü il tarixində başa çatmış il üzrə əmlak və avadanlıqlar üzrə köhnəlmə xərcinin tanınması;
- 31 dekabr 2024-cü il tarixində başa çatmış il üzrə sığorta xərclərinin uyğun dövrlərdə tanınması;
- 31 dekabr 2024-cü il tarixində başa çatmış il üzrə qanunvericilik ilə nəzərdə tutulmuş mənfəət vergisi xərcinə düzəliş edilməsi;
- 31 dekabr 2024-cü il tarixində başa çatmış il üzrə haqq və komissiya gəlirləri və faiz gəliri arasında yenidən təsnifat;
- 31 dekabr 2024-cü il tarixində başa çatmış il üzrə haqq və komissiya gəlirləri və əməliyyat xərcləri arasında düzəliş.

“AZƏRBAYCAN MİKRO-KREDİT BANK OLMAYAN KREDİT TƏŞKİLATI” AÇIQ SƏHMDAR CƏMİYYƏTİ

MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR

31 DEKABR 2025-Cİ İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ (Davamı)

(Əksi göstərilmədiyi halda, Azərbaycan manatı ilə)

8. PUL VƏSAİTLƏRİ VƏ ONLARIN EKİVALENTLƏRİ

	31 dekabr 2025-ci il	31 dekabr 2024-cü il (yenidən bəyan olunmuş)
Banklardakı müxbir hesablar	296,572	62,252
Nağd pul vəsaitləri	7,870	436
Cəmi pul vəsaitləri və onların ekvivalentləri	304,442	62,688

31 dekabr 2025-ci və 2024-cü il tarixlərinə pul vəsaitləri və onların ekvivalentlərinin istifadəsi üzrə heç bir məhdudiyyət olmamışdır.

EOKZ-nin ölçülməsi məqsədilə, pul vəsaitləri və onların ekvivalentləri üzrə qalıqlar 1-ci mərhələyə daxil edilmişdir. Bu qalıqlar üzrə EOKZ əhəmiyyətsiz məbləği əks etdirir.

Bank hesablarındakı bütün pul vəsaitləri yerli kommersiya banklarında saxlanılır.

9. MÜŞTƏRİLƏRƏ VERİLMİŞ KREDİTLƏR

	31 dekabr 2025-ci il	31 dekabr 2024-cü il (yenidən bəyan olunmuş)
Qısamüddətli kreditlər	4,315,399	6,921,347
Uzunmüddətli kreditlər	2,342,459	1,235,755
Cəmi müştərilərə verilmiş kreditlər	6,657,858	8,157,102

	31 dekabr 2025-ci il	Cəmi ümumi kreditlərin faizi	31 dekabr 2024-cü il (yenidən bəyan olunmuş)	Cəmi ümumi kreditlərin faizi
Lombard kreditləri	3,809,692	51%	2,011,188	22%
Lizinq kreditləri	2,759,608	37%	5,360,145	59%
İstehlakçı kreditləri	802,618	11%	1,545,508	17%
İpoteka kreditləri	82,469	1%	93,482	1%
Biznes kreditləri	-	-	117,226	1%
Təxirə salınmış komissiya haqlarının amortizasiya olunmamış hissəsi	(226,200)		(326,823)	
Cəmi müştərilərə verilmiş kreditlər	7,228,187	100%	8,800,726	100%
Çıxılın: ehtimal olunan kredit zərərləri üzrə ehtiyat	(570,329)		(643,624)	
Cəmi müştərilərə verilmiş kreditlər, xalis	6,657,858		8,157,102	

31 dekabr 2025-ci il tarixinə hesablanmış alınacaq faiz gəliri 237,838 AZN təşkil etmişdir (31 dekabr 2024-cü il: 273,960 AZN).

"AZƏRBAYCAN MİKRO-KREDİT BANK OLMAYAN KREDİT TƏŞKİLATI" AÇIQ SƏHMDAR CƏMİYYƏTİ

MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR

31 DEKABR 2025-Cİ İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ (Davamı)

(Əksi göstərilmədiyi halda, Azərbaycan manatı ilə)

31 dekabr 2024-cü il tarixinə tam ehtiyat yaradılmış 40,540 AZN məbləğində faiz borcu 2025-ci il ərzində silinmişdir.

Müştərilərə verilmiş kreditlərin kredit keyfiyyəti

Aşağıdakı cədvəldə 31 dekabr 2025-ci il tarixinə müştərilərə verilmiş kreditlərin kredit keyfiyyəti haqqında məlumat təqdim olunmuşdur:

	31 dekabr 2025-ci il			
	1-ci	2-ci	3-cü	Cəmi
	Mərhələ	Mərhələ	Mərhələ	
Amortizasiya döyərində müştərilərə verilmiş kreditlər				
Gecikməmiş	5,841,870	-	-	5,841,870
1-30 gün vaxtı keçmiş	654,345	-	-	654,345
31-60 gün vaxtı keçmiş	-	48,819	-	48,819
61-90 gün vaxtı keçmiş	-	27,115	-	27,115
91-120 gün vaxtı keçmiş	-	-	10,299	10,299
121-150 gün vaxtı keçmiş	-	-	17,817	17,817
151-180 gün vaxtı keçmiş	-	-	13,927	13,927
181-210 gün vaxtı keçmiş	-	-	9,382	9,382
211-240 gün vaxtı keçmiş	-	-	12,341	12,341
241-270 gün vaxtı keçmiş	-	-	29,404	29,404
271-300 gün vaxtı keçmiş	-	-	9,584	9,584
301-330 gün vaxtı keçmiş	-	-	15,500	15,500
331-360 gün vaxtı keçmiş	-	-	7,061	7,061
360 gün vaxtı keçmiş	-	-	530,723	530,723
Cəmi müştərilərə verilmiş kreditlər	6,496,215	75,934	656,038	7,228,187
Çıxılsın: ehtimal olunan kredit zərərləri üzrə ehtiyat	(27,710)	(6,016)	(536,603)	(570,329)
Balans döyəri	6,468,505	69,918	119,435	6,657,858

"AZƏRBAYCAN MİKRO-KREDİT BANK OLMAYAN KREDİT TƏŞKİLATI" AÇIQ SƏHMDAR CƏMİYYƏTİ

MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR

31 DEKABR 2025-Cİ İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ (Davamı)

(Əksi göstərilmədiyi halda, Azərbaycan manatı ilə)

Aşağıdakı cədvəldə 31 dekabr 2024-cü il tarixinə müştərilərə verilmiş kreditlərin kredit keyfiyyəti haqqında məlumat təqdim olunmuşdur:

	31 dekabr 2024-cü il			Cəmi
	1-ci Mərhələ	2-ci Mərhələ	3-cü Mərhələ	
Amortizasiya dəyərində müştərilərə verilmiş kreditlər				
Gecikməmiş	7,350,073	-	-	7,350,073
1-30 gün vaxtı keçmiş	602,754	-	-	602,754
31-60 gün vaxtı keçmiş	-	78,307	-	78,307
61-90 gün vaxtı keçmiş	-	55,894	-	55,894
91-120 gün vaxtı keçmiş	-	-	43,066	43,066
121-150 gün vaxtı keçmiş	-	-	24,388	24,388
151-180 gün vaxtı keçmiş	-	-	27,552	27,552
181-210 gün vaxtı keçmiş	-	-	39,894	39,894
211-240 gün vaxtı keçmiş	-	-	27,192	27,192
241-270 gün vaxtı keçmiş	-	-	19,602	19,602
271-300 gün vaxtı keçmiş	-	-	46,186	46,186
301-330 gün vaxtı keçmiş	-	-	37,683	37,683
331-360 gün vaxtı keçmiş	-	-	29,085	29,085
360 gün vaxtı keçmiş	-	-	419,050	419,050
Cəmi müştərilərə verilmiş kreditlər	7,952,827	134,201	713,698	8,800,726
Çıxılsın: ehtimal olunan kredit zərərləri üzrə ehtiyat	(82,710)	(13,776)	(547,138)	(643,624)
Balans dəyəri	7,870,117	120,425	166,560	8,157,102

Aşağıdakı cədvəl 31 dekabr 2025-ci il tarixinə müştərilərə verilmiş ümumi kreditlərin ilin əvvəlinə və sonuna olan qalıqlarının üzləşdirilməsinin xülasəsini təqdim edir:

	31 dekabr 2025-ci il			Cəmi
	1-ci Mərhələ	2-ci Mərhələ	3-cü Mərhələ	
Amortizasiya dəyərində müştərilərə verilmiş kreditlər				
1 yanvar 2025-ci il tarixinə	7,952,827	134,201	713,698	8,800,726
Tanınmış yeni aktiv	4,463,495	-	-	4,463,495
1-ci Mərhələyə köçürülmə	13,356	(6,240)	(7,116)	-
2-ci Mərhələyə köçürülmə	(75,934)	75,934	-	-
3-cü Mərhələyə köçürülmə	(118,918)	(45,489)	164,407	-
Digər hərəkətlər	(5,738,611)	(82,472)	(214,951)	(6,036,034)
31 dekabr 2025-ci il tarixinə	6,496,215	75,934	656,038	7,228,187

“AZƏRBAYCAN MİKRO-KREDİT BANK OLMAYAN KREDİT TƏŞKİLATI” AÇIQ SƏHMDAR CƏMİYYƏTİ

MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR

31 DEKABR 2025-Cİ İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ (Davamı)

(Əksi göstərilmədiyi halda, Azərbaycan manatı ilə)

Aşağıdakı cədvəl 31 dekabr 2024-cü il tarixinə müştərilərə verilmiş ümumi kreditlərin ilin əvvəlinə və sonuna olan qalıqlarının üzvləşdirilməsinin xülasəsini təqdim edir:

	31 dekabr 2024-cü il			Cəmi
	1-ci Mərhələ	2-ci Mərhələ	3-cü Mərhələ	
Amortizasiya dəyərində müştərilərə verilmiş kreditlər				
1 yanvar 2024-cü il tarixinə	15,900,242	108,177	525,653	16,534,072
Tanınmış yeni aktiv	4,077,277	-	-	4,077,277
1-ci Mərhələyə köçürülmə	11,333	(3,116)	(8,217)	-
2-ci Mərhələyə köçürülmə	(129,934)	131,521	(1,587)	-
3-cü Mərhələyə köçürülmə	(298,462)	(43,597)	342,059	-
Digər hərəkətlər	(11,607,629)	(58,784)	(144,210)	(11,810,623)
31 dekabr 2024-cü il tarixinə	7,952,827	134,201	713,698	8,800,726

Aşağıdakı cədvəl 31 dekabr 2025-ci il tarixinə ehtimal olunan kredit zərərləri üzrə ehtiyat ilə bağlı məlumat təqdim edir:

	31 dekabr 2025-ci il			Cəmi
	1-ci Mərhələ	2-ci Mərhələ	3-cü Mərhələ	
Amortizasiya dəyərində müştərilərə verilmiş kreditlər				
1 yanvar 2025-ci il tarixinə	(82,710)	(13,776)	(547,138)	(643,624)
Tanınmış yeni aktiv	(60,557)	-	-	(60,557)
1-ci Mərhələyə köçürülmə	(8,293)	1,146	7,147	-
2-ci Mərhələyə köçürülmə	6,016	(6,016)	-	-
3-cü Mərhələyə köçürülmə	97,268	37,207	(134,475)	-
Digər hərəkətlər	20,566	(24,577)	137,863	133,852
31 dekabr 2025-ci il tarixinə	(27,710)	(6,016)	(536,603)	(570,329)

Aşağıdakı cədvəl 31 dekabr 2024-cü il tarixinə ehtimal olunan kredit zərərləri üzrə ehtiyat ilə bağlı məlumat təqdim edir:

	31 dekabr 2024-cü il			Cəmi
	1-ci Mərhələ	2-ci Mərhələ	3-cü Mərhələ	
Amortizasiya dəyərində müştərilərə verilmiş kreditlər				
1 yanvar 2024-cü il tarixinə	(155,382)	(60,092)	(271,288)	(486,762)
Tanınmış yeni aktiv	(80,785)	-	-	(80,785)
1-ci Mərhələyə köçürülmə	(8,895)	592	8,303	-
2-ci Mərhələyə köçürülmə	13,338	(13,501)	163	-
3-cü Mərhələyə köçürülmə	228,807	33,423	(262,230)	-
Digər hərəkətlər	(79,793)	25,802	(22,086)	(76,077)
31 dekabr 2024-cü il tarixinə	(82,710)	(13,776)	(547,138)	(643,624)

“AZƏRBAYCAN MİKRO-KREDİT BANK OLMAYAN KREDİT TƏŞKİLATI” AÇIQ SƏHMDAR CƏMİYYƏTİ

MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR

31 DEKABR 2025-Cİ İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ (Davamı)

(Əksi göstərilmədiyi halda, Azərbaycan manatı ilə)

Saxlanılan girov və digər kredit təminatları

Aşağıdakı cədvəldə 31 dekabr 2025-ci və 31 dekabr 2024-cü il tarixlərinə girov növləri üzrə, dəyərsizləşmə çıxılmaqla müştərilərə verilmiş kreditlərin girov təminatı haqqında məlumat verilmişdir:

	Ümumi balans dəyəri	Ehtimal olunan kredit zərəri üzrə ehtiyat	Balans dəyəri	Saxlanılan girovun ədalətli dəyəri		31 dekabr 2025-ci il Cəmi
				Daşınar əmlak	Daşınmaz əmlak	
Fərdi müştərilərə verilmiş kreditlər						
Lombard kreditləri	3,706,317	(120,403)	3,585,914	6,174,087	-	6,174,087
Lizinq kreditləri	2,646,112	(12,668)	2,633,444	6,428,300	-	6,428,300
İstehlakçı kreditləri	793,289	(369,804)	423,485	-	-	-
İpoteka kreditləri	82,469	(67,454)	15,015	-	503,000	503,000
Cəmi müştərilərə verilmiş kreditlər	7,228,187	(570,329)	6,657,858	12,602,387	503,000	13,105,387

	Ümumi balans dəyəri	Ehtimal olunan kredit zərəri üzrə ehtiyat	Balans dəyəri	Saxlanılan girovun ədalətli dəyəri		31 dekabr 2024-cü il Cəmi
				Daşınar əmlak	Daşınmaz əmlak	
Fərdi müştərilərə verilmiş kreditlər						
Lizinq kreditləri	5,128,211	(67,008)	5,061,203	10,673,952	-	10,673,952
Lombard kreditləri	1,953,487	(82,613)	1,870,874	3,866,218	-	3,866,218
İstehlakçı kreditləri	1,508,320	(421,118)	1,087,202	-	335,000	335,000
Biznes kreditləri	117,226	(1,219)	116,007	-	-	-
İpoteka kreditləri	93,482	(71,666)	21,816	-	503,000	503,000
Cəmi müştərilərə verilmiş kreditlər	8,800,726	(643,624)	8,157,102	14,540,170	838,000	15,378,170

Kreditlərin ödəniş müddətləri

Kredit portfelinin müddətləri haqqında məlumat 23 sayılı Qeyddə verilmişdir. Burada hesabat tarixindən başlayaraq kreditlərin müqavilə üzrə qalan ödəniş müddətləri göstərilmişdir.

“AZƏRBAYCAN MİKRO-KREDİT BANK OLMAYAN KREDİT TƏŞKİLATI” AÇIQ SƏHMDAR CƏMİYYƏTİ

MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR
31 DEKABR 2025-Cİ İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ (Davamı)
(Əksi göstərilmədiyi halda, Azərbaycan manatı ilə)

10. ƏMLAK VƏ AVADANLIQLAR

İkinci dəyər	Kompüter və kompüter avadanlıqları	Mebel və avadanlıqlar	Nəqliyyat vasitələri	İcarə obyektinin təkmilləşdirilməsi	Cəmi
1 yanvar 2024-cü il (əvvəl təqdim edildiyi kimi)	258,892	274,626	32,940	22,391	588,849
Xətalardan aradan qaldırılması (7 sayılı Qeyd)	33,137	55,087	14,160	-	102,384
1 yanvar 2024-cü il (yenidən bəyan olunmuş) *	292,029	329,713	47,100	22,391	691,233
Əlavələr	6,962	-	-	-	6,962
Sililmələr (yenidən bəyan olunmuş) *	(76,962)	(125,705)	-	(22,391)	(225,058)
31 dekabr 2024-cü il (yenidən bəyan olunmuş) *	222,029	204,008	47,100	-	473,137
Əlavələr	8,433	1,454	-	-	9,887
Sililmələr	-	-	(21,500)	-	(21,500)
31 dekabr 2025-ci il	230,462	205,462	25,600	-	461,524
Yığılmış köhnəlmə					
1 yanvar 2024-cü il (əvvəl təqdim edildiyi kimi)	(114,597)	(109,990)	(23,092)	(12,015)	(259,694)
Xətalardan aradan qaldırılması (7 sayılı Qeyd)	(23,990)	(35,656)	(14,160)	-	(73,806)
1 yanvar 2024-cü il (yenidən bəyan olunmuş) *	(138,587)	(145,646)	(37,252)	(12,015)	(333,500)
İl üzrə tutulmalar (yenidən bəyan olunmuş) *	(39,603)	(51,082)	(6,400)	(1,309)	(98,394)
Köhnəlmə xərcləri üzrə sililmələr (yenidən təqdim olunmuş) *	36,790	58,102	-	13,324	108,216
31 dekabr 2024-cü il (yenidən bəyan olunmuş) *	(141,400)	(138,626)	(43,652)	-	(323,678)
İl üzrə tutulmalar	(31,339)	(25,742)	(3,448)	-	(60,529)
Köhnəlmə xərcləri üzrə sililmələr	-	-	21,500	-	21,500
31 dekabr 2025-ci il	(172,739)	(164,368)	(25,600)	-	(362,707)
Xalis qalıq dəyəri					
31 dekabr 2025-ci il	57,723	41,094	-	-	98,817
31 dekabr 2024-cü il (yenidən bəyan olunmuş) *	80,629	65,382	3,448	-	149,459
1 yanvar 2024-cü il (yenidən bəyan olunmuş) *	153,442	184,067	9,848	10,376	357,733

*Xətalardan aradan qaldırılması ilə bağlı maliyyə hesabatlarının yenidən bəyan olunması və yenidən təsnifləşdirilməsinə dair ətraflı məlumatlar üçün 7 sayılı Qeydə nəzər salın.

"AZƏRBAYCAN MİKRO-KREDİT BANK OLMAYAN KREDİT TƏŞKİLATI" AÇIQ SƏHMDAR CƏMİYYƏTİ

MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR

31 DEKABR 2025-Cİ İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ (Davamı)

(Əksi göstərilmədiyi halda, Azərbaycan manatı ilə)

11. QEYRİ-MADDİ AKTİVLƏR

	Cəmi qeyri-maddi aktivlər
İlkin dəyər	
1 yanvar 2024-cü il	25,620
31 dekabr 2024-cü il	25,620
31 dekabr 2025-ci il	25,620
Yığılmış köhnəlmə	
1 yanvar 2024-cü il	(15,150)
İl üzrə tutulmalar	(2,579)
31 dekabr 2024-cü il	(17,729)
İl üzrə tutulmalar	(742)
31 dekabr 2025-ci il	(18,471)
Xalis qalıq dəyəri	
31 dekabr 2025-ci il	7,149
31 dekabr 2024-cü il	7,891
1 yanvar 2024-cü il	10,470

“AZƏRBAYCAN MİKRO-KREDİT BANK OLMAYAN KREDİT TƏŞKİLATI” AÇIQ SƏHMDAR CƏMİYYƏTİ

MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR
31 DEKABR 2025-Cİ İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ (Davamı)
(Əksi göstərilmədiyi halda, Azərbaycan manatı ilə)

12. İSTİFADƏ HÜQUQU OLAN AKTİVLƏR

	Cəmi istifadə hüququ olan aktivlər
İlkin dəyər	
1 yanvar 2024-cü il (əvvəl təqdim edildiyi kimi)	978,845
Xətlərin aradan qaldırılması (7 sayılı Qeyd)	203,149
1 yanvar 2024-cü il (yenidən bəyan olunmuş) *	1,181,994
Əlavələr (yenidən bəyan olunmuş) *	103,220
Erkən xitam verilmiş icarə müqaviləsi (yenidən bəyan olunmuş) *	(1,181,994)
31 dekabr 2024-cü il (yenidən bəyan olunmuş) *	103,220
Modifikasiya	24,457
31 dekabr 2025-ci il	127,677
Yığılmış köhnəlmə	
1 yanvar 2024-cü il (əvvəl təqdim edildiyi kimi)	(532,548)
Xətlərin aradan qaldırılması (7 sayılı Qeyd)	177,950
1 yanvar 2024-cü il (yenidən bəyan olunmuş) *	(354,598)
İl üzrə tutulmalar (yenidən bəyan olunmuş) *	(208,435)
Köhnəlmə xərcləri üzrə silinmələr (yenidən bəyan olunmuş) *	551,597
31 dekabr 2024-cü il (yenidən bəyan olunmuş) *	(11,436)
İl üzrə tutulmalar	(28,405)
31 dekabr 2025-ci il	(39,841)
Xalis qalıq dəyəri	
31 dekabr 2025-ci il	87,836
31 dekabr 2024-cü il (yenidən bəyan olunmuş) *	91,784
1 yanvar 2024-cü il (yenidən bəyan olunmuş) *	827,396

* Xətlərin aradan qaldırılması ilə bağlı maliyyə hesabatlarının yenidən bəyan olunması və yenidən təsnifləşdirilməsinə dair ətraflı məlumatlar üçün 7 sayılı Qeydə nəzər salın.

"AZƏRBAYCAN MİKRO-KREDİT BANK OLMAYAN KREDİT TƏŞKİLATI" AÇIQ SƏHMDAR CƏMİYYƏTİ

MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR

31 DEKABR 2025-Cİ İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ (Davamı)

(Əksi göstərilmədiyi halda, Azərbaycan manatı ilə)

13. MƏNFƏƏT VERGİSİ

Cəmiyyət cari mənfəət vergisi borcunu və aktiv və öhdəliklərlə bağlı vergi bazasını Cəmiyyətin fəaliyyət göstərdiyi Azərbaycan Respublikasının MHBS Mühəsibat Uçotu Standartlarından fərqli olan qanuni vergi qaydalarına uyğun olaraq ölçür və uçota alır.

Müəyyən xərclərin vergiyə cəlb edilməməsi və müəyyən gəlirlərin vergi məqsədləri üçün vergiyə cəlb olunmayan kimi qiymətləndirilməsi səbəbindən Cəmiyyət müəyyən daimi vergi fərqlərinə məruz qalır.

Təxirə salınmış vergilər maliyyə hesabatlarında göstərilən aktiv və öhdəliklərin balans dəyəri ilə onların vergi hesabatındakı balans dəyərləri arasındakı müvəqqəti fərqlərin xalis vergi təsirini əks etdirir. 31 dekabr 2025-ci və 31 dekabr 2024-cü il tarixlərinə olan müvəqqəti fərqlər əsasən gəlir və xərclərin tanınmasında müxtəlif üsulların istifadə edilməsinə, eləcə də bəzi aktivlər üzrə vergi uçotunda olan qalıqların maliyyə hesabatlarında olan qalıqlara nisbətən fərqli olması nəticəsində yaranır.

Azərbaycan Respublikası vergi qanunvericiliyi xüsusilə müxtəlif təfsir və dəyişikliklərə səbəb ola bilər. Bundan əlavə, rəhbərlik tərəfindən vergi qanunvericiliyinin təfsiri vergi orqanlarından fərqlənə bildiyi üçün, əməliyyatlara vergi orqanları tərəfindən yoxlama tətbiq oluna bilər və nəticədə Cəmiyyət əlavə vergi, cərimə və faizlər ödəmək məcburiyyətində qala bilər, bu isə Cəmiyyətin maliyyə vəziyyəti haqqında hesabatına əsaslı təsir göstərə bilər.

31 dekabr 2025-ci il, 31 dekabr 2024-cü il və 1 yanvar 2024-cü il tarixlərinə müvəqqəti fərqlər aşağıdakı kimi olmuşdur:

	31 dekabr 2025-ci il	31 dekabr 2024-cü il (yenidən bəyan olunmuş)	1 yanvar 2024-cü il (yenidən bəyan olunmuş)
Vergi bazasını azaldan müvəqqəti fərqlər:			
Növbəti ilə keçirilmiş vergi zərəri	304,634	-	-
Müştərilərə verilmiş kreditlər	94,173	781,004	1,094,355
Əmlak və avadanlıqlar	12,592	7,221	-
Qeyri-maddi aktivlər	3,500	3,942	2,678
İcarə öhdəlikləri	98,343	95,461	1,084,110
Digər öhdəliklər	95,679	97,885	143,544
Cəmi vergi bazasını azaldan müvəqqəti fərqlər	608,921	985,513	2,324,687
Vergi bazasını artıran müvəqqəti fərqlər:			
Əmlak və avadanlıqlar	-	-	(54,861)
İstifadə hüququ olan aktivlər	(87,836)	(91,784)	(827,396)
Digər aktivlər	(6,706)	(92,987)	-
Cəmi vergi bazasını artıran müvəqqəti fərqlər	(94,542)	(184,771)	(882,257)
Xalis vergi bazasını azaldan müvəqqəti fərqlər	514,379	800,742	1,442,430
Xalis təxirə salınmış vergi aktivli, 20%	102,876	160,148	288,486

“AZƏRBAYCAN MİKRO-KREDİT BANK OLMAYAN KREDİT TƏŞKİLATI” AÇIQ SƏHMDAR CƏMİYYƏTİ

MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR 31 DEKABR 2025-Cİ İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ (Davamı) (Əksi göstərilmədiyi halda, Azərbaycan manatı ilə)

31 dekabr 2025-ci və 31 dekabr 2024-cü il tarixlərində başa çatmış illər üzrə vergi xərcləri və uçot mənfəəti arasında əlaqələr aşağıdakı kimi olmuşdur:

	31 dekabr 2025-ci il tarixində başa çatmış il üzrə	31 dekabr 2024-cü il tarixində başa çatmış il üzrə
Mənfəət vergisindən əvvəl mənfəət	260,026	984,695
Qanunvericilik ilə müəyyən edilmiş vergi dərəcəsi ilə (20%) hesablanan nəzəri vergi tutulması	(52,005)	(196,939)
Daimi fərqlərin vergi təsiri	(5,267)	(6,732)
Mənfəət vergisi xərci	(57,272)	(203,671)
Cari mənfəət vergisi xərci	-	(75,333)
Təxirə salınmış vergi aktivində dəyişiklik	(57,272)	(128,338)
Mənfəət vergisi xərci	(57,272)	(203,671)
	31 dekabr 2025-ci il	31 dekabr 2024-cü il
Təxirə salınmış vergi aktivini		
Əvvəlki dövrdən keçirilmiş qalıq	160,148	288,486
Mənfəət və zərər hesablarında əks etdirilən/(tutulan) dövr üzrə təxirə salınmış vergi aktivində dəyişiklik	(57,272)	(128,338)
Növbəti dövrə keçirilmiş qalıq	102,876	160,148

14. DİGƏR AKTİVLƏR

	31 dekabr 2025-ci il	31 dekabr 2024-cü il (yenidən bəyan olunmuş)
Digər maliyyə aktivləri		
Əlaqəli tərəfə verilmiş borclar	232,607	314,229
Əmlak və avadanlıqların satışı üzrə alınacaq vəsaitlər	37,101	37,101
Vasitəçilərdən alınacaq vəsaitlər	34,212	77,647
Cəmi digər maliyyə aktivləri	303,920	428,977
Digər qeyri-maliyyə aktivləri		
Təchizatçılara ödənilmiş avans ödənişləri	84,779	117,336
Dövlət və yerli fondlara ödənilmiş vəsaitlər	51,578	14,895
Cəmi digər qeyri-maliyyə aktivləri	136,357	132,231
Cəmi digər aktivlər	440,277	561,208

Vasitəçilərdən alınacaq vəsaitlər ödəniş terminallarında olan vəsaitləri təmsil edir.

“AZƏRBAYCAN MİKRO-KREDİT BANK OLMAYAN KREDİT TƏŞKİLATI” AÇIQ SƏHMDAR CƏMİYYƏTİ

MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR

31 DEKABR 2025-Cİ İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ (Davamı)

(Əksi göstərilmədiyi halda, Azərbaycan manatı ilə)

Əlaqəli tərəfə verilmiş borcların ilin əvvəlində olan məbləği və ilin sonuna olan məbləği üzrə dəyişikliklər aşağıda göstərilmişdir:

	31 dekabr 2025-ci il	31 dekabr 2024-cü il
İlin əvvəlində qalıq	314,229	567,000
İl ərzində verilmiş borclar	-	100,000
İl ərzində ödənilmiş borclar	(81,622)	-
İl ərzində dividend hesabına azalma	-	(352,771)
İlin sonuna qalıq	232,607	314,229

15. MÜDDƏTLİ BORC VƏSAİTLƏRİ

	31 dekabr 2025-ci il	31 dekabr 2024-cü il
Qısamüddətli borc vəsaitləri	1,961,255	1,221,524
Uzunmüddətli borc vəsaitləri	3,950,109	6,315,665
Cəmi müddətli borc vəsaitləri	5,911,364	7,537,189

Kreditor	Valyuta	Son ödəmə tarixi	31 dekabr 2025-ci il	31 dekabr 2024-cü il
"Xalq Bank" ASC	AZN	29 iyun 2027-ci il	1,611,587	2,508,592
"Xalq Bank" ASC	AZN	27 iyul 2028-ci il	483,076	2,200,000
"Xalq Bank" ASC	AZN	22 sentyabr 2028-ci il	1,354,294	1,460,000
"Xalq Bank" ASC	AZN	24 oktyabr 2028-ci il	1,055,598	1,368,597
"Bank of Baku" ASC	AZN	22 yanvar 2027-ci il	103,809	-
"Bank of Baku" ASC	AZN	5 fevral 2027-ci il	100,000	-
"Bank of Baku" ASC	AZN	15 fevral 2027-ci il	150,000	-
"Bank of Baku" ASC	AZN	29 may 2027-ci il	150,000	-
"Bank of Baku" ASC	AZN	31 may 2027-ci il	150,000	-
"Bank of Baku" ASC	AZN	9 iyul 2027-ci il	200,000	-
"Bank of Baku" ASC	AZN	9 iyul 2027-ci il	200,000	-
"Bank of Baku" ASC	AZN	11 iyul 2027-ci il	53,000	-
"Bank of Baku" ASC	AZN	30 iyul 2027-ci il	100,000	-
"Bank of Baku" ASC	AZN	30 iyul 2027-ci il	200,000	-
Cəmi müddətli borc vəsaitləri			5,911,364	7,537,189

"AZƏRBAYCAN MİKRO-KREDİT BANK OLMAYAN KREDİT TƏŞKİLATI" AÇIQ SƏHMDAR CƏMİYYƏTİ

MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR
31 DEKABR 2025-Cİ İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ (Davamı)
(Əksi göstərilmədiyi halda, Azərbaycan manatı ilə)

Maliyyə əməliyyatlarından müddətli borcların ilin əvvəlinə və ilin sonuna olan məbləğlərinin müvafiq nağd və nağdsız pul vəsaitləri ilə üzləşdirilməsi üzrə dəyişikliklər aşağıda göstərilmişdir:

	Məbləğ
1 yanvar 2024-cü il	15,759,045
Pul axınları	
Borc alınmış vəsaitlər üzrə daxilolmalar	842,000
Əsas məbləğin ödənilməsi	(9,035,953)
Ödənilmiş faiz	(1,267,007)
Nağdsız dəyişikliklər	
Faiz xərcləri	1,239,104
31 dekabr 2024-cü il	7,537,189
Pul axınları	
Borc alınmış vəsaitlər üzrə daxilolmalar	1,733,000
Əsas məbləğin ödənilməsi	(3,359,518)
Ödənilmiş faiz	(575,996)
Nağdsız dəyişikliklər	
Faiz xərcləri	576,689
31 dekabr 2025-ci il	5,911,364

16. İCARƏ ÖHDƏLİKLƏRİ

	31 dekabr 2025-ci il	31 dekabr 2024-cü il (yenidən bəyan olunmuş)	1 yanvar 2024-cü il (yenidən bəyan olunmuş)
Qısamüddətli icarə öhdəlikləri	37,471	33,240	380,830
Uzunmüddətli icarə öhdəlikləri	60,872	62,221	703,280
Cəmi icarə öhdəlikləri	98,343	95,461	1,084,110

31 dekabr 2025-ci il tarixinə gələcəkdə ödənilməsi gözlənilən minimum icarə ödənişləri aşağıdakı kimidir:

	1 il ərzində	1 ildən 5 ilə qədər	Cəmi
İcarə ödənişləri	41,196	87,890	129,086
Maliyyə xərcləri	(3,725)	(27,018)	(30,743)
Xalis cari dəyər	37,471	60,872	98,343

“AZƏRBAYCAN MİKRO-KREDİT BANK OLMAYAN KREDİT TƏŞKİLATI” AÇIQ SƏHMDAR CƏMİYYƏTİ

MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR

31 DEKABR 2025-Cİ İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ (Davamı)

(Əksi göstərilmədiyi halda, Azərbaycan manatı ilə)

31 dekabr 2024-cü il tarixinə gələcəkdə ödənilməsi gözlənilən minimum icarə ödənişləri aşağıdakı kimidir:

	1 il arzında	1 ildən 5 ilə qədər	Cəmi
İcarə ödənişləri	36,560	91,760	128,320
Maliyyə xərcləri	(3,320)	(29,539)	(32,859)
Xalis cari dəyər	33,240	62,221	95,461

31 dekabr 2025-ci və 2024-cü illərin icarə öhdəlikləri üzrə məbləğlərin maliyyələşdirmə fəaliyyəti üzrə müvafiq nağd və nağdsız dəyişikliklərlə üzləşdirilməsi aşağıdakı kimidir:

	1 yanvar 2025-ci il tarixinə	Əlavələr	Pul vəsaitlərinin hərəkəti	Nağdsız dəyişikliklər	Modifikasiya	Yenidən təsnifat	31 dekabr 2025-ci il tarixinə
			<i>Ödənilmiş asas və faiz məbləği</i>	<i>Faiz xərcl</i>			
Cari hissə	33,240	-	(39,356)	19,440	-	24,147	37,471
Uzunmüddətli hissə	62,221	-	-	-	22,798	(24,147)	60,872
Cəmi	95,461	-	(39,356)	19,440	22,798	-	98,343

	1 yanvar 2024-cü il tarixinə	Əlavələr	Pul vəsaitlərinin hərəkəti	Nağdsız dəyişikliklər	Xitam	Yenidən təsnifat	31 dekabr 2024-cü il tarixinə
			<i>Ödənilmiş asas və faiz məbləği</i>	<i>Faiz xərcl</i>			
Cari hissə	380,830	-	(349,904)	155,279	-	(152,965)	33,240
Uzunmüddətli hissə	703,280	103,220	-	-	(897,244)	152,965	62,221
Cəmi	1,084,110	103,220	(349,904)	155,279	(897,244)	-	95,461

“AZƏRBAYCAN MİKRO-KREDİT BANK OLMAYAN KREDİT TƏŞKİLATI” AÇIQ SƏHMDAR CƏMİYYƏTİ

MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR
31 DEKABR 2025-Cİ İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ (Davamı)
(Əksi göstərilmədiyi halda, Azərbaycan manatı ilə)

17. DİGƏR ÖHDƏLİKLƏR

	31 dekabr 2025-ci il	31 dekabr 2024-cü il (yenidən bəyan olunmuş)	1 yanvar 2024-cü il (yenidən bəyan olunmuş)
Digər maliyyə öhdəlikləri			
Borç öhdəlikləri	43,938	27,431	59,078
Cəmi digər maliyyə öhdəlikləri	43,938	27,431	59,078
Digər qeyri-maliyyə öhdəlikləri			
Əməkhaqqı, müavinət və mükafatlar üzrə hesablaşmalar	110,379	103,717	171,889
Ödəniləcək vergilər	-	94,005	21,160
Cəmi digər qeyri-maliyyə öhdəlikləri	110,379	197,722	193,049
Cəmi digər öhdəliklər	154,317	225,153	252,127

18. SƏHMDAR KAPİTALI

Azərbaycan Respublikası Mərkəzi Bankının tələblərinə və Mülki Məcəllənin 103.5-ci Maddəsinə müvafiq olaraq, ikinci və ya növbəti maliyyə ilinin sonunda xalis aktivləri səhmdar kapitalından aşağı olan istənilən cəmiyyət müvafiq qaydada öz səhmdar kapitalında azalmanı elan etməli və rəsmi şəkildə qeydə almalıdır. Əlavə olaraq, xüsusilə 4.3.1 sayılı “Bank olmayan kredit təşkilatları” adlı bank olmayan kredit təşkilatları üçün prudensial qaydalara müvafiq olaraq, rəsmi kapitalı 300,000 AZN-dən aşağı olmayan cəmiyyətlər üçün fasiləsizlik prinsipi ilə bağlı heç bir risk mövcud deyil.

Cəmiyyətin 31 dekabr 2025-ci və 2024-cü il tarixlərinə nizamnamə kapitalı hər birinin nominal dəyəri 100 AZN olan 17,220 səhmdən ibarət olmaqla 1,722,000 AZN təşkil etmişdir.

19. XALIS FAİZ GƏLİRİ

	31 dekabr 2025-ci il tarixində başə çatmış il üzrə	31 dekabr 2024-cü il tarixində başə çatmış il üzrə (yenidən bəyan olunmuş)
Amortizasiya dəyəri ilə uçota alınmış aktivlər üzrə faiz gəliri:		
Müştərilərə verilmiş kreditlər	2,608,118	4,842,881
Cəmi amortizasiya dəyəri ilə uçota alınmış aktivlər üzrə faiz gəliri	2,608,118	4,842,881
Amortizasiya dəyəri ilə uçota alınmış öhdəliklər üzrə faiz xərci:		
Müddətli borc vəsaitləri	576,689	1,239,104
Buraxılmış borc qiymətli kağızları	-	16,622
İcarə öhdəlikləri	19,440	155,279
Cəmi amortizasiya dəyəri ilə uçota alınmış öhdəliklər üzrə faiz xərci	596,129	1,411,005
Xalis faiz gəliri	2,011,989	3,431,876

“AZƏRBAYCAN MİKRO-KREDİT BANK OLMAYAN KREDİT TƏŞKİLATI” AÇIQ SƏHMDAR CƏMİYYƏTİ

MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR
31 DEKABR 2025-Cİ İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ (Davamı)
(Əksi göstərilmədiyi halda, Azərbaycan manatı ilə)

20. ƏMƏLİYYAT XƏRCLƏRİ

	31 dekabr 2025-ci il tarixində başla çatmış il üzrə	31 dekabr 2024-cü il tarixində başla çatmış il üzrə (yenidən bəyan olunmuş)
İşçi heyəti ilə bağlı xərclər	1,074,060	1,371,490
Sığorta xərcləri	187,128	144,860
İcarə xərcləri	171,068	241,192
Pəşəkar xidmətlər	164,351	248,442
Köhnəlmə və amortizasiya xərcləri	89,676	309,408
Bank komissiyaları və digər haqlar	24,585	25,118
Rəbitə xərcləri	21,408	34,772
Ofis ləvazimatları xərcləri	15,036	24,201
Kommunal xərclər	9,862	24,172
Təhlükəsizlik xərcləri	9,193	58,322
Təmir və istismar xərcləri	8,875	15,114
Reklam və marketinq xərcləri	6,231	8,781
Ezamiyyə xərcləri	5,364	11,625
Digər xərclər	37,994	55,531
Cəmi əməliyyat xərcləri	1,824,831	2,573,028

21. DİGƏR GƏLİRLƏR

	31 dekabr 2025-ci il tarixində başla çatmış il üzrə	31 dekabr 2024-cü il tarixində başla çatmış il üzrə
Qiymətləndirmə əməliyyatından yaranan gəlir	37,174	27,558
Digər	1,280	-
Cəmi digər gəlirlər	38,454	27,558

22. ƏLAQƏLİ TƏRƏFLƏRLƏ ƏMƏLİYYATLAR

“Əlaqəli tərəflərlə bağlı açıqlamalar” adlı 24 sayılı MUBS-un tələblərinə əsasən əlaqəli tərəflər və ya əlaqəli tərəflərlə əməliyyatlar aşağıdakılardan ibarətdir:

- Cəmiyyətin birbaşa, dolayı yolla və ya hər hansı bir üçüncü tərəf vasitəsilə nəzarət etdiyi, nəzarətində olduğu və ya bərabər nəzarət altında olduğu tərəflər (buraya ana şirkətlər, törəmə müəssisələr, eyni səviyyədə olan törəmə müəssisələr aiddir); Cəmiyyətin fəaliyyətində marağı və bu fəaliyyətə əhəmiyyətli dərəcədə təsir göstərmək imkanı olan şəxslər; və Cəmiyyətin fəaliyyətinə ortaqlar nəzarət həyata keçirən şəxslər;
- Assosiasiya edilmiş müəssisələr – Cəmiyyət tərəfindən fəaliyyətinə əhəmiyyətli dərəcədə təsir göstərilə biləcək, lakin törəmə və ya birgə müəssisə olmayan tərəflər;
- Cəmiyyətin tərəf kimi çıxış etdiyi birgə müəssisələr;
- Cəmiyyətin və ya ana şirkətin idarə heyətinin üzvləri;
- (a) və ya (ç) bəndlərində göstərilən şəxslərin yaxın ailə üzvləri;

"AZƏRBAYCAN MİKRO-KREDİT BANK OLMAYAN KREDİT TƏŞKİLATI" AÇIQ SƏHMDAR CƏMİYYƏTİ

MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR

31 DEKABR 2025-Cİ İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ (Davamı)

(Əksi göstərilmədiyi halda, Azərbaycan manatı ilə)

- (e) (ç) və ya (d) bəndlərində göstərilən şəxslər tərəfindən birbaşa və ya dolay yolla səsvermə hüquqlarının əhəmiyyətli hissəsini əlində cəmləşdirən nəzarətdə olan tərəflər, müəssisələr və birgə müəssisələr aiddir; və ya
- (ə) İş müddəti bitdikdən sonra Cəmiyyətin keçmiş işçiləri və ya Cəmiyyətin əlaqəli olduğu şəxs tərəfindən alınacaq mükafatlar.

Cəmiyyətin siyasəti, onun işçilərinə, idarə heyətinin üzvlərinə və onların ailə üzvlərinə və yaxın qohumlarına, eləcə də Cəmiyyətin idarə edilməsi, nəzarəti və ya müşahidəsi prosesinə cəlb olunmuş digər şəxslərə kredit verilməsinə imkan vermir. Cəmiyyət 31 dekabr 2025-ci və 2024-cü il tarixləri üzrə əlaqəli tərəflərlə aşağıdakı əməliyyatları həyata keçirmişdir:

	31 dekabr 2025-ci il		31 dekabr 2024-cü il	
	Əlaqəli tərəflərlə olan qalıqlar	Maliyyə hesabatlarının başlığına görə cəmi məbləğ	Əlaqəli tərəflərlə olan qalıqlar	Maliyyə hesabatlarının başlığına görə cəmi məbləğ
Əlaqəli tərəfə verilmiş borclar				
- Əlaqəli tərəflər	232,607	232,607	314,229	314,229
Elan edilmiş dividendlər				
- Səhmdarlar	-	-	371,338	371,338
Rəhbərliyin müavinətləri				
- İşçilərin qısamüddətli müavinətləri	146,333	1,074,060	180,089	1,371,490

23. MALİYYƏ RİSKLƏRİNİN İDARƏ EDİLMƏSİ

Risklərin idarə edilməsi Cəmiyyətin fəaliyyəti üçün mühüm əhəmiyyət kəsb edir və Cəmiyyət əməliyyatlarının əsas elementini təşkil edir. Cəmiyyətin əməliyyatlarına xas olan əsas risklər aşağıdakılarla bağlıdır:

- Kredit riski;
- Likvidlik riski;
- Bazar riski.

Cəmiyyət effektiv və səmərəli risklərin idarə edilməsi prosesinin tətbiqinin önəmli olduğunu qəbul edir. Belə prosesin tətbiqinə imkan yaratmaq üçün Cəmiyyət risklərin idarə edilməsi qaydalarını yaratmışdır ki, bunun da əsas məqsədi Cəmiyyəti risklərdən qorumaq və Cəmiyyətin qarşıda qoyulmuş fəaliyyət məqsədlərinə nail olması üçün imkan yaratmaqdır. Risklərin idarə edilməsi çərçivəsində Cəmiyyət aşağıdakı riskləri idarə edir:

Kredit riski

Bir tərəf maliyyə aləti üzrə öhdəliklərini yerinə yetirə bilmədiyi zaman və bununla əlaqədar digər tərəfin maliyyə zərərləri ilə üzləşməsi ilə nəticələnə bilən hallarda Cəmiyyət kredit riskinə məruz qalır. Kredit riskinə məruz qalma, digər tərəflərə borc vermə və maliyyə aktivlərinin artırılmasına səbəb olan digər əməliyyatlarda iştirak etmənin nəticəsində yaranır.

“AZƏRBAYCAN MİKRO-KREDİT BANK OLMAYAN KREDİT TƏŞKİLATI” AÇIQ SƏHMDAR CƏMİYYƏTİ

MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR

31 DEKABR 2025-Cİ İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ (Davamı)

(Əksi göstərilmədiyi halda, Azərbaycan manatı ilə)

Maksimal risk

Cəmiyyətin maliyyə vəziyyəti hesabatında maksimal riskə məruz qalma səviyyəsi ümumi olaraq maliyyə vəziyyəti hesabatında maliyyə aktivlərinin qalıq dəyərində göstərilir. Aktiv və öhdəliklərin mümkün qarşılıqlı hesablamasının potensial kredit riskinə məruz qalmasına təsiri əhəmiyyətli deyil.

Aşağıdakı cədvəl maliyyə aktivlərinin və öhdəliklərinin risklərə məruz qalmasının maksimal həddini təqdim edir. Maliyyə aktivləri üçün bu məbləğ əvəzləşdirmələr və mövcud girovlar çıxıldıqdan sonra aktivlərin qalıq dəyərində bərabərdir. Maliyyə zəmanətləri və digər şərti təəhhüdlər üçün kredit riskinə məruz qalmanın maksimum həddi Cəmiyyətin bu zəmanətlər üzrə üçüncü şəxslərə ödənməli olan mütləq məbləğlər, kredit öhdəliklərində isə müştəri tərəfindən tələb edilən vəsaitlərin məbləği olaraq müəyyən edilir.

					31 dekabr 2025-ci il
	Maksimal risk	Əvəzləşdirmə	Əvəzləşdir- mədən sonra xalis risk	Girov qoyulmuş kreditlər	Əvəzləşdirmədən və qoyulmuş girovdan sonra xalis risk
Pul vəsaitləri və onların ekvivalentləri	304,442	-	304,442	-	304,442
Müştərilərə verilmiş kreditlər	6,657,858	-	6,657,858	5,865,997	791,861
Digər maliyyə aktivləri	303,920	-	303,920	-	303,920

					31 dekabr 2024-cü il
	Maksimal risk	Əvəzləşdirmə	Əvəzləşdir- mədən sonra xalis risk	Girov qoyulmuş kreditlər	Əvəzləşdirmədən və qoyulmuş girovdan sonra xalis risk
Pul vəsaitləri və onların ekvivalentləri	62,688	-	62,688	-	62,688
Müştərilərə verilmiş kreditlər	8,157,102	-	8,157,102	7,450,234	706,868
Digər maliyyə aktivləri	428,977	-	428,977	-	428,977

Kredit risklərinin idarə edilməsi. Kredit riski Cəmiyyətin biznes fəaliyyəti üçün ən əhəmiyyətli sayılan riskdir. Rəhbərlik bu səbəbdən kredit riskinə məruz qalmanı diqqətlə idarə edir.

Risqlərin idarə edilməsi məqsədləri üçün kredit riskinin qiymətləndirilməsi mürəkkəb prosesdir və bir sıra modellərin tətbiqini tələb edir, çünki bu bazar şərtlərindən, ehtimal olunan pul vəsaitlərinin axımından və vaxtdan asılı olaraq dəyişir.

Aktivlər portfelinin kredit riskinin qiymətləndirilməsi, baş verən səhvlərin ehtimalının, əlaqəli zərər nisbətlərinin və kreditlərin çevrilməsi amillərinin daha çox qiymətləndirilməsini nəzərdə tutur.

Cəmiyyətin rəhbərliyi fərdi borcalanlar üçün kredit limitlərinin təsdiq edilməsindən məsuldur. Kredit riskinin miqyasından asılı olaraq fərdi müştərilərlə əməliyyatlar üzrə qərarlar Cəmiyyətin rəhbərliyi tərəfindən təsdiq edilir.

"AZƏRBAYCAN MİKRO-KREDİT BANK OLMAYAN KREDİT TƏŞKİLATI" AÇIQ SƏHMDAR CƏMİYYƏTİ

MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR

31 DEKABR 2025-Cİ İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ (Davamı)

(Əksi göstərilmədiyi halda, Azərbaycan manatı ilə)

Müvafiq müştərilərlə əlaqələr üzrə menecerlər tərəfindən hazırlanan kredit ərizələri, kredit limitinin təsdiqlənməsi üçün müvafiq şəbəkə verilir. Kredit riskinə məruz qalma, qismən, girovun alınması, həmçinin korporativ və şəxsi zəmanətlər vasitəsilə idarə olunur. Kredit riskinə məruz qalmamaq üçün müştərilərin biznes və maliyyə göstəricilərinə əsaslanan strukturlaşdırılmış təhlil əsasında məsul şəxslər tərəfindən müntəzəm hesabatlar hazırlanır. Aşağı kredit ödəmə qabiliyyəti olan müştərilərlə hər hansı bir mühüm əlaqə Cəmiyyətin İdarə Heyətinə bildirilir və nəzərdən keçirilir.

Ehtimal olunan kredit zərəri (EOKZ) üzrə ölçülmələr – anlayışlar

EOKZ, gələcək pul çatışmazlığının cari dəyərinin (kredit zərərlərinin orta çəkili dəyəri, verilmiş müddətə istifadə edilən müvafiq defolt riskləri ilə) ehtimal olunan təxminidir. Bir EOKZ ölçüsü qərəzsizdir və bir sıra mümkün nəticələrin qiymətləndirilməsi ilə təyin edilir.

Diskont dərəcəsi – hesabat tarixində ehtimal edilən zərərin indiki dəyərə endirilməsi üçün bir alətdir. Diskont dərəcəsi maliyyə aləti üçün effektiv faiz dərəcəsini (EFD) və ya onun təxmini uyğunlaşdırılmasını əks etdirir.

Ömürlük müddət – EOKZ-nin ölçülməsi üçün maksimal müddət. Sabit ödənişli kreditlər üçün ömürlük müddət qalan müqavilə müddətinə bərabərdir.

Ömürlük EOKZ – maliyyə alətinin qalan istifadə müddəti ərzində mümkün olan defolt hallarında baş verən zərərlər.

12 aylıq EOKZ – maliyyə alətləri üzrə defolt hallarının baş verməsi nəticəsində meydana çıxan EOKZ-ni əks etdirən EOKZ-lərin bir qismi, maliyyə alətinin qalan müqavilə müddəti ilə məhdudlaşdıran hesabat tarixindən 12 ay ərzində mümkündür.

Proqnozlaşdırılan məlumat – hər bir portfel segmenti üçün kredit riskinə və gözlənilən kredit zərərlərinə təsir edən əsas makroiqtisadi dəyişiklikləri ehtiva edən məlumat. 9 sayılı MHBS maddəsinə uyğun olaraq, EOKZ-nin qiymətləndirilməsində geniş konsepsiya, proqnozlaşdırılan məlumatları nəzərdən keçirməkdir.

Aşağı kredit riskli maliyyə aktivləri – xarici reyting agentlikləri və ya müvafiq daxili reyting tərəfindən investisiya dərəcəsi verilmiş aktivlər, Azərbaycan Respublikası tərəfindən buraxılmış və manatla irəli sürülmüş borc alətləri, Azərbaycan Respublikasının mülkiyyətində olan şirkətlərə verilmiş manat ilə olan kreditlər. Maliyyə aktivlərinin öhdəliyin 30 gündən çox olması halında ilkin tanınma tarixindən etibarən kredit riskinə əhəmiyyətli dərəcədə artdıqları ehtimalı, təxmin edilməmişdir.

Defolt və kredit dəyərsizləşməsinə məruz qalmış aktiv – Defolt vəziyyətində olan kredit aşağıda göstərilən meyarlardan birinə və ya bir neçəsinə cavab verdikdə, "kredit üzrə dəyərsizləşməyə məruz qalmış" aktivin tərfi ilə tamamilə uyğunlaşdırılmış hesab olunur:

- Borcunanın müqavilə şərtləri üzrə ödənişləri 90 gündən artıq gecikdirməsi;
- Cəmiyyət borcunanın borcunu əhəmiyyətli itkilərlə satmağı düşünməsi (borcun əsas məbləğinin və hesablanmış faizlərlərin cəminin 5%-dən çoxu);
- Cəmiyyət, əsas şkalayla birgə rəhbərliyin borcunanı kredit zərəri kimi tanıma faktına əsasən onu defolt dərəcəsi sinfində təsnifləşdirmişdir. Rəhbərlik, borcunanı aşağıda sadalanan meyarlara görə ödəmə qabiliyyətinə əsaslanan kredit zərəri kimi tanınmasını qərara alır:
 - Borcunan ödəmə qabiliyyətinə malik deyil;
 - Borcunanın iflasa girmə ehtimalı yaranmağa başlamışdır;
 - Borcunanın öhdəliklərini müvəffəqiyyətlə yerinə yetirməkdə çətinlikləri əks etdirən digər meyarlar.

"AZƏRBAYCAN MİKRO-KREDİT BANK OLMAYAN KREDİT TƏŞKİLATI" AÇIQ SƏHMDAR CƏMİYYƏTİ

MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR

31 DEKABR 2025-Cİ İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ (Davamı)

(Əksi göstərilmədiyi halda, Azərbaycan manatı ilə)

Ardıcıl altı aylıq müddət ərzində heç bir defolt meyarlarına cavab vermədikdə, alət artıq defolt vəziyyətində mövcud hesab edilmir.

Kredit Riskində Əhəmiyyətli Artım (KRƏA) – KRƏA qiymətləndirməsi fərdi və portfel əsasında həyata keçirilir. AD və ya DMGVƏD-də hesablanmış fərdlərə verilmiş kreditlər üçün, KRƏA aşağıda göstərilən şərtlərin monitorinqi əsasında fərdi şəkildə qiymətləndirilir. KRƏA-nın müəyyənləşdirilməsi üçün istifadə edilən kriteriyalar Cəmiyyətin rəhbərliyi tərəfindən uyğunluq üçün mütəmadi olaraq izlənilir və nəzərdən keçirilir.

Cəmiyyət maliyyə alətini aşağıda göstərilən kəmiyyət, keyfiyyət və ya dəstəkləyici meyarlardan birinin və ya bir neçəsinin yerinə yetirildiyi zaman KRƏA-ya uğraması kimi dəyərləndirir:

- 30 gün gecikdirilmiş;
- 10 gündən artıq gecikdirilmiş uzunmüddətli kredit;
- Yenidən maliyyələşdirilən kredit – borcalanın bütün kreditlərinin bir kreditdə təkrar maliyyələşdirildiyi xüsusi kredit növü;
- Rəhbərlik tərəfindən kreditin nəzarət siyahısına daxil edilməsi.

KRƏA meyarlarına artıq cavab vermədiyi və bunun ən azı 6 ay davam etməsinə dair sübutlar olduqda, alət 1-ci Mərhələyə qaytarılır. Keyfiyyət göstəricisinə əsasən, risk 2-ci Mərhələyə köçürülmüşdürsə, Cəmiyyət göstəricinin mövcud olması və ya dəyişməsi dinamikasını izləyir.

EOKZ-nin ölçülməsi – qiymətləndirmə üsullarının təsviri

Ümumi prinsip

EOKZ-lər, ümumən, borcalanın kredit riskinin ilkin tanınmasından sonra əhəmiyyətli dərəcədə artmış olub-olmamasından asılı olaraq, iki müxtəlif dövr üzrə defolt riskinə əsasən qiymətləndirilir. Bu yanaşma EOKZ ölçüsü üzrə üç mərhələli modeldə ümumiləşdirilə bilər:

- 1-ci Mərhələ: ilkin tanınma zamanı kredit zərərinə məruz qalmamış maliyyə aləti və onun kredit riski ilkin tanınmadan sonra əhəmiyyətli dərəcədə artmamışdır; zərərin ödənilməsi 12 aylıq EOKZ-lərə əsaslanır.
- 2-ci Mərhələ: ilkin tanınmadan sonra KRƏA müəyyən edildiyi təqdirdə, maliyyə aləti 2-ci Mərhələyə köçürülür, lakin hələ də kredit zərərinə məruz qalmamışdır; zərərin ödənilməsi ömürlük EOKZ-lərə əsaslanır.
- 3-cü Mərhələ: maliyyə aləti kredit zərərinə məruz qalarsa, maliyyə aləti daha sonra 3-cü Mərhələyə köçürülür və zərərin ödənilməsi ömürlük EOKZ-lərə əsaslanır.

Cəmiyyət aşağıda göstərilən aktiv növləri üzrə portfel əsasında qiymətləndirməni həyata keçirir: nağd pul istehlakçıları və avtokreditlər kimi kateqoriyalar çərçivəsində. Bu yanaşma, portfelin borcalanın xüsusi məlumatlarına əsaslanan eyni xüsusiyyətlərə malik seqmentlərə birləşməsinə ehtiva edir.

Portfel əsaslı qiymətləndirmə prinsipləri – riskə məruz qalma mərhələsinin qiymətləndirilməsini və kollektiv əsasda zərər öhdəliyinin ölçülməsini qiymətləndirmək üçün, Cəmiyyət riskləri bir qrup daxilində həmçinin risklər kimi bölüşdürülmüş kredit riski xüsusiyyətləri əsasında, riskləri seqmentlərdə birləşdirir.

Bölüşdürülmüş xüsusiyyətlərə misal olaraq bu nümunələri göstərmək olar: məhsul növü (avtomobilin və ya nağd pul istehlakçılarının alınması), kredit riskinin dərəcəsi və ilkin tanınma tarixi.

Fərqli seqmentlər DE və DYZ kimi kredit risk parametrlərindəki fərqləri əks etdirir. Qrupların uyğunluğu rəhbərlik tərəfindən dövr əsasında izlənilir və təhlil edilir.

"AZƏRBAYCAN MİKRO-KREDİT BANK OLMAYAN KREDİT TƏŞKİLATI" AÇIQ SƏHMDAR CƏMİYYƏTİ

MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR

31 DEKABR 2025-Cİ İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ (Davamı)

(Əksi göstərilmədiyi halda, Azərbaycan manatı ilə)

Ümumiyyətlə, EOKZ aşağıdakı kredit riski parametrlərinin birləşməsidir: DVRMQ, DE və DYZ.

DVRMQ-lər gözlənilən ödəniş profilinə əsasən müəyyən edilir ki, bu da məhsul növünə görə dəyişir:

- Məhsulların və birməbləqli ödəmə kreditlərinin amortizasiyası üçün DVRMQ, borcunun 12 aylıq və ya ömürlük əsasda bərcu olduğu müqavilə ödəmələrinə əsaslanır.
- Məhsulların dövrüyyəsi üçün DVRMQ, defolt anına qalmış limitin gözlənilən istifadəsini nəzərə alaraq, cari istifadə edilmiş qalıq alınması və kredit konversiyası əmsalının əlavə edilməsi yolu ilə proqnozlaşdırılır.

EOKZ-lərin hesablanması üçün DE-nin iki növü istifadə edilir: 12 aylıq və ömürlük DE:

- 12 aylıq DE-lər – Defoltun növbəti 12 ay ərzində (və ya maliyyə alətinin qalan ömrü 12 aydan az olduqda) təxmin edilən baş verməsi ehtimalı. Bu amil 12 aylıq EOKZ-ləri hesablamaq üçün istifadə edilir. 12 aylıq DE-nin qiymətləndirilməsi ən son mövcud tarixi məlumatlara əsaslanır və lazım olduğu təqdirdə gələcək perspektiv məlumatlar üçün uyğunlaşdırılır.
- Ömürlük DE-lər – Defoltun maliyyə alətinin qalan ömrü üzrə təxmin edilən baş verməsi ehtimalı. Bu amil ömürlük EOKZ-ləri 2-ci Mərhələ riskləri üzrə hesablamaq üçün istifadə edilir. Ömürlük DE-nin qiymətləndirilməsi ən son mövcud tarixi məlumatlara əsaslanır və lazım olduğu təqdirdə gələcək perspektiv məlumatlar üçün uyğunlaşdırılır.

Ömürlük DE-ni hesablamaq üçün, Cəmiyyət 12 aylıq DE-lərin miqrasiya cədvəllərinə əsasən ekstrapolyasiya edilməsi və tarixi defolt məlumatına əsaslanan ömürlük DE-nin ayrılık əmsalı kimi seqment və məhsul növündən asılı olaraq müxtəlif statistik yanaşmalardan istifadə edir. Ömürlük DE hesablamaları üçün, Cəmiyyət tarixi defolt məlumatları və defolt məlumatların mövcud olmadığı uzun müddətlər üçün isə trendlərin ekstrapolyasiyasından istifadə edir.

DYZ, defolt riski ilə bağlı olaraq Cəmiyyətin yarana bilən zərərə bağlı gözləntisini əks etdirir. DYZ, məhsul, mərhələ, girovun və ya digər bu kimi kreditin təminatının mövcudluğuna görə fərqli nəticələr göstərir.

12 aylıq və ömürlük DYZ-lər, defolt hadisəsindən sonra gözlənilən əldə ediləcək vəsaitlərə təsir edən amillər əsasında müəyyən edilir.

DYZ-nin ölçülməsinə yanaşma üç mümkün qrupa bölünə bilər:

- Girovun özəl xüsusiyyətlərinə əsasən DYZ-nin ölçülməsi;
- Bərpa statistikasına əsaslanaraq portfel əsasında DYZ-nin hesablanması;
- Fərqli amil və ssenarilərdən asılı olaraq fərdi qaydada müəyyən edilmiş DYZ .

EOKZ modellərinə daxil olan proqnoz xarakterli məlumatlar. Həm KRƏA, həm də EOKZ-lərin hesablanmasında gələcəklə bağlı məlumatlar istifadə edilir. Cəmiyyət, tarixi təhlillər aparmış və hər bir portfel üçün kredit riskini və EOKZ-lərə təsir edən əsas iqtisadi amilləri müəyyən etmişdir.

Bu iqtisadi amillər və onların DE ilə əlaqədar təsirləri maliyyə aləti üzrə fərqlənir. İstehlakçı qiymətləri indeksi üzrə dəyişikliklər, real ÜDM-in artımı, ABŞ dolları məzənnəsi üzrə dəyişikliklər, neft qiymətlərinin dəyişməsi kimi iqtisadi amillər, bu amillərdə baş verən dəyişikliklərin təsirini anlamaq üçün statistik regressiya təhlili aparmaqla sınaqdan keçirilmişdir.

Bu amillərə əsaslanaraq Cəmiyyətin rəhbərliyi özünün məqbul hesab etdiyi iqtisadi dövrün növbəti mərhələsini müəyyənləşdirmək üçün yalnız statistik təhlillər nəticəsində deyil, eyni zamanda rəhbərliyin təcrübəsindən istifadə etməklə gələcək makroiqtisadi şəraitin proqnozunu verir.

"AZƏRBAYCAN MİKRO-KREDİT BANK OLMAYAN KREDİT TƏŞKİLATI" AÇIQ SƏHMDAR CƏMİYYƏTİ

MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR

31 DEKABR 2025-Cİ İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ (Davamı)

(Əksi göstərilmədiyi halda, Azərbaycan manatı ilə)

KRƏA meyarlarının qiymətləndirilməsi pərakəndə borcalanlar üçün ömürlük DE istifadə edilməklə, digər maliyyə aktivləri üçün isə keyfiyyət və təminat göstəriciləri ilə bərabər 12 aylıq DE-dən də istifadə edilməklə həyata keçirilir. Bu proses bütün maliyyə alətlərinin 1-ci, 2-ci və ya 3-cü Mərhələdə olub-olmadığını və dolayısı ilə 12 aylıq və ya ömürlük EOKZ-nin tanınmasına zərurətin olub-olmadığını müəyyənləşdirir. Bu qiymətləndirmədən sonra Cəmiyyət EOKZ-ni 12 aylıq EOKZ (1-ci Mərhələ) ehtimalına əsasən və ya ehtimal olunan ömürlük EOKZ (2-ci və 3-cü Mərhələlər) kimi qiymətləndirir. Bu ehtimal əsasında formalaşan EOKZ-lər müvafiq EOKZ modelinin tətbiqi ilə müəyyən edilir.

Hər hansı bir iqtisadi proqnozda olduğu kimi, baş vermiş proqnozlar və ehtimallar yüksək dərəcədə qeyri-müəyyənliklə bağlıdır və buna görə də faktiki nəticələr proqnozlaşdırılan məlumatlardan əhəmiyyətli dərəcədə fərqlənə bilər. Cəmiyyət, bu proqnozların gözlənilən nəticələrə dair mümkün ən yaxşı qiymətləndirməni təmsil etdiyini hesab edir və seçilmiş ssenarilərin mümkün ssenarilərin ən uyğun nümunəsinin olmasından əmin olmaq üçün Cəmiyyətin müxtəlif portfellerində qeyri-xəttilik və asimetriyaları təhlil etmişdir.

Yoxlama – Cəmiyyət mütəmadi olaraq qiymətləndirmələr və faktiki kredit zərərləri arasında mümkün fərqləri azaltmaq üçün öz metodologiyası və fərziyyələrini nəzərdən keçirir. Belə təhlil ən azı ildə bir dəfə həyata keçirilir. EOKZ ölçü metodologiyası üzrə yoxlamanın nəticələri Cəmiyyət rəhbərliyinə çatdırılır və model və fərziyyələrin tənzimlənməsi üçün növbəti addımlar səlahiyyətli şəxslər arasında müzakirələrdən sonra müəyyənləşdirilir.

Coğrafi risk konsentrasiyası

Rəhbərlik həmçinin qanunvericilik və tənzimləmə sahəsindəki risklərin idarə edilməsinə və bu risklərin Cəmiyyətin fəaliyyətinə təsirinə nəzarət edir. Bu nəzarət mexanizmi Cəmiyyətə Azərbaycan Respublikasındakı investisiya mühitinin dəyişməsindən yaranan ehtimal edilən zərərləri minimal həddə salmağa şərait yaradır.

Cəmiyyətin maliyyə aktivləri və öhdəliklərinin coğrafi risk konsentrasiyası aşağıdakı kimi olmuşdur:

	Azərbaycan Respublikası	İƏİT ölkələri	31 dekabr 2025-ci il Cəmi
MALİYYƏ AKTİVLƏRİ			
Pul vəsaitləri və onların ekvivalentləri	304,442	-	304,442
Müştərilərə verilmiş kreditlər	6,657,858	-	6,698,398
Digər maliyyə aktivləri	303,920	-	303,920
CƏMİ MALİYYƏ AKTİVLƏRİ	7,266,220	-	7,306,760
MALİYYƏ ÖHDƏLİKLƏRİ			
Müddətli borc vəsaitləri	5,911,364	-	5,911,364
İcarə öhdəlikləri	98,343	-	98,343
Digər maliyyə öhdəlikləri	26,074	17,864	43,938
CƏMİ MALİYYƏ ÖHDƏLİKLƏRİ	6,035,781	17,864	6,053,645
XALIS MÖVQE	1,230,439	(17,864)	1,212,575

“AZƏRBAYCAN MİKRO-KREDİT BANK OLMAYAN KREDİT TƏŞKİLATI” AÇIQ SƏHMDAR CƏMİYYƏTİ

MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR

31 DEKABR 2025-Cİ İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ (Davamı)

(Əksi göstərilmədiyi halda, Azərbaycan manatı ilə)

	Azərbaycan Respublikası	İƏİT ölkələri	31 dekabr 2024-cü il Cəmi
MALİYYƏ AKTİVLƏRİ			
Pul vəsaitləri və onların ekvivalentləri	62,688	-	62,688
Müştərilərə verilmiş kreditlər	8,157,102	-	8,157,102
Digər maliyyə aktivləri	428,977	-	428,977
CƏMİ MALİYYƏ AKTİVLƏRİ	8,648,767	-	8,648,767
MALİYYƏ ÖHDƏLİKLƏRİ			
Müddətli borc vəsaitləri	7,537,189	-	7,537,189
İcarə öhdəlikləri	95,461	-	95,461
Digər maliyyə öhdəlikləri	18,956	8,475	27,431
CƏMİ MALİYYƏ ÖHDƏLİKLƏRİ	7,651,606	8,475	7,660,081
XALIS MÖVQE	997,161	(8,475)	988,686

Likvidlik riski

Likvidlik riski, faktiki olaraq ödəmə tarixi çatdığı zaman, maliyyə alətləri ilə bağlı maliyyə öhdəliklərini yerinə yetirmək üçün kifayət qədər vəsaitlərin mövcudluğunu nəzərdə tutur. Likvidlik riskini idarə etmək üçün, Cəmiyyət mövcud pul vəsaitlərinin gündəlik monitorinqini və gələcək ehtimal olunan pul vəsaitlərinin axınını müştərilərin və digər maliyyə əməliyyatlarının aktivlərinin/öhdəliklərinin idarəetmə prosesinin bir hissəsi olan aylıq təhlili həyata keçirir.

Növbəti cədvəldə likvidlik və faiz dərəcəsi riski üzrə təhlilin nəticəsi göstərilmişdir:

	Orta çəkili faiz dərəcəsi	1 aya qədər	1 aydan 3 aya qədər	3 aydan 1 ilə qədər	1 ildən 5 ilə qədər	31 dekabr 2025-ci il
MALİYYƏ AKTİVLƏRİ						
Müştərilərə verilmiş kreditlər	33.19%	746,415	782,324	2,786,722	2,342,397	6,657,858
Cəmi faiz gətirən maliyyə aktivləri		746,415	782,324	2,786,722	2,342,397	6,657,858
Pul vəsaitləri və onların ekvivalentləri		304,442	-	-	-	304,442
Digər maliyyə aktivləri		303,920	-	-	-	303,920
Cəmi maliyyə aktivləri		1,354,777	782,324	2,786,722	2,342,397	7,266,220
MALİYYƏ ÖHDƏLİKLƏRİ						
Müddətli borc vəsaitləri	11.44%	170,317	313,793	1,477,145	3,950,109	5,911,364
İcarə öhdəlikləri	17.73%	3,342	6,542	27,587	60,872	98,343
Cəmi faiz gətirən maliyyə öhdəlikləri		173,659	320,335	1,504,732	4,010,981	6,009,707
Digər maliyyə öhdəlikləri		43,938	-	-	-	43,938
Cəmi maliyyə öhdəlikləri		217,597	320,335	1,504,732	4,010,981	6,053,645
Likvidlik boşluğu		1,137,180	461,989	1,281,990	(1,668,584)	1,212,575
Məcmu likvidlik boşluğu		1,137,180	1,599,169	2,881,159	1,212,575	

“AZƏRBAYCAN MİKRO-KREDİT BANK OLMAYAN KREDİT TƏŞKİLATI” AÇIQ SƏHMDAR CƏMİYYƏTİ

MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR
31 DEKABR 2025-Cİ İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ (Davamı)
(Əksi göstərilmədiyi halda, Azərbaycan manatı ilə)

	Orta çəkili faiz dərəcəsi	1 aya qədər	1 aydan 3 aya qədər	3 aydan 1 ilə qədər	1 ildən 5 ilə qədər	31 dekabr 2024-cü il
MALİYYƏ AKTİVLƏRİ						
Müştərilərə verilmiş kreditlər	29.30%	734,113	866,335	5,320,899	1,235,755	8,157,102
Cəmi faiz gətirən maliyyə aktivləri		734,113	866,335	5,320,899	1,235,755	8,157,102
Pul vəsaitləri və onların ekvivalentləri		62,688	-	-	-	62,688
Digər maliyyə aktivləri		428,977	-	-	-	428,977
Cəmi maliyyə aktivləri		1,225,778	866,335	5,320,899	1,235,755	8,648,767
MALİYYƏ ÖHDƏLİKLƏRİ						
Müddətli borc vəsaitləri	9.79%	116,210	193,726	911,588	6,315,665	7,537,189
İcarə öhdəlikləri	17.78%	2,944	5,765	24,531	62,221	95,461
Cəmi faiz gətirən maliyyə öhdəlikləri		119,154	199,491	936,119	6,377,886	7,632,650
Digər maliyyə öhdəlikləri		27,431	-	-	-	27,431
Cəmi maliyyə öhdəlikləri		146,585	199,491	936,119	6,377,886	7,660,081
Likvidlik boşluğu		1,079,193	666,844	4,384,780	(5,142,131)	988,686
Məcmu likvidlik boşluğu		1,079,193	1,746,037	6,130,817	988,686	

7 sayılı MHBS əsasında likvidlik və faiz dərəcəsi riskləri üzrə növbəti təhlil aşağıdakı cədvəldə göstərilmişdir. Bu cədvəllərdə açıqlanmış məbləğlər maliyyə vəziyyəti haqqında hesabatda göstərilmiş məbləğlər ilə üst-üstə düşür, çünki bu cədvəllər effektiv faiz dərəcəsi metodu əsasında maliyyə vəziyyəti haqqında hesabatda tanınmayan müqavilə üzrə cəmi qalıq ödənişini (faiz ödənişləri də daxil olmaqla) göstərən maliyyə öhdəlikləri üzrə ödəmə təhlilini də əks etdirir.

	Tələb və 1 aya qədər	1 aydan 3 aya qədər	3 aydan 1 ilə qədər	1 ildən 5 ilə qədər	31 dekabr 2025-ci il
MALİYYƏ ÖHDƏLİKLƏRİ					
Müddətli borc vəsaitləri	211,343	422,686	1,902,085	4,242,942	6,779,056
İcarə öhdəlikləri	3,393	6,786	31,017	87,890	129,086
Cəmi faiz gətirən maliyyə öhdəlikləri	214,736	429,472	1,933,102	4,330,832	6,908,142
Digər maliyyə öhdəlikləri	43,938	-	-	-	43,938
Cəmi maliyyə öhdəlikləri	258,674	429,472	1,933,102	4,330,832	6,952,080

“AZƏRBAYCAN MİKRO-KREDİT BANK OLMAYAN KREDİT TƏŞKİLATI” AÇIQ SƏHMDAR CƏMIYYƏTİ

MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR

31 DEKABR 2025-Cİ İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ (Davamı)

(Əksi göstərilmədiyi halda, Azərbaycan manatı ilə)

	Tələb və 1 aya qədər	1 aydan 3 aya qədər	3 aydan 1 ilə qədər	1 ildən 5 ilə qədər	31 dekabr 2024-cü il
MALİYYƏ ÖHDƏLİKLƏRİ					
Müddətli borc vəsaitləri	147,208	253,386	1,140,240	6,596,511	8,137,344
İcarə öhdəlikləri	2,990	5,980	27,590	91,760	128,320
Cəmi faiz gətirən maliyyə öhdəlikləri	150,198	259,366	1,167,830	6,688,271	8,265,664
Digər maliyyə öhdəlikləri	27,431	-	-	-	-
Cəmi maliyyə öhdəlikləri	177,629	259,366	1,167,830	6,688,271	8,265,664

Bazar riski

Bazar riski, Cəmiyyətin məruz qaldığı faiz dərəcəsi riskini, valyuta riskini və digər qiymət risklərini əhatə edir. Cəmiyyət, riski maliyyə bazarlarında və bütövlükdə iqtisadiyyatda mövcud tərəddüdlər və dəyişikliklərin təhlili və nəzarəti yolu ilə ölçür.

Faiz dərəcəsi riski

Aşağıdakı cədvəldə “risk parametrində əsaslandırılmış mümkün dəyişikliklər” prinsipi əsasında müəyyən edilmiş faiz riskinin həssaslıq təhlili göstərilir. Bu dəyişikliklərin səviyyəsi rəhbərlik tərəfindən müəyyənləşdirilir və idarə heyətinə təqdim olunan risk hesabatlarında əks olunur.

	31 dekabr 2025-ci il		31 dekabr 2024-cü il	
	Faiz dərəcəsi +1%	Faiz dərəcəsi -1%	Faiz dərəcəsi +1%	Faiz dərəcəsi -1%
Maliyyə aktivləri:				
Müştərilərə verilmiş kreditlər	66,579	(66,579)	81,571	(81,571)
Maliyyə öhdəlikləri:				
Müddətli borc vəsaitləri	(59,114)	59,114	(75,372)	75,372
İcarə öhdəlikləri	(983)	983	(955)	955
Mənfəət vergisindən əvvəlki mənfəət üzrə xalis təsir	6,482	(6,482)	5,244	(5,244)

Valyuta riski

Valyuta riski xarici valyuta mübadiləsi məzənnələrindəki dəyişikliklərin baş verməsi səbəbindən maliyyə alətlərinin dəyərində dəyişikliyin yaranması ilə bağlı riskdir. Cəmiyyət xarici valyuta məzənnələrindəki dəyişikliklərin onun maliyyə vəziyyətinə və pul vəsaitlərinin hərəkətinə təsiri ilə əlaqədar xarici valyuta riskinə məruz qalır.

“AZƏRBAYCAN MİKRO-KREDİT BANK OLMAYAN KREDİT TƏŞKİLATI” AÇIQ SƏHMDAR CƏMİYYƏTİ

MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR
31 DEKABR 2025-Cİ İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ (Davamı)
(Əksi göstərilmədiyi halda, Azərbaycan manatı ilə)

Cəmiyyətin xarici valyuta dərəcəsi riskinə məruz qalmasına dair məlumat aşağıdakı cədvəldə təqdim olunur:

	AZN	ABŞ dolları	Avro	31 dekabr 2025-ci il Cəmi
MALİYYƏ AKTİVLƏRİ				
Pul vəsaitləri və onların ekvivalentləri	304,405	37	-	304,442
Müştərilərə verilmiş kreditlər	6,657,858	-	-	6,657,858
Digər maliyyə aktivləri	303,920	-	-	303,920
CƏMİ MALİYYƏ AKTİVLƏRİ	7,266,183	37	-	7,266,220
MALİYYƏ ÖHDƏLİKLƏRİ				
Müddətli borc vəsaitləri	5,911,364	-	-	5,911,364
İcarə öhdəlikləri	98,343	-	-	98,343
Digər maliyyə öhdəlikləri	26,074	-	17,864	43,938
CƏMİ MALİYYƏ ÖHDƏLİKLƏRİ	6,035,781	-	17,864	6,053,645
AÇIQ VALYUTA MÖVQEYİ	1,230,402	37	(17,864)	1,212,575
	AZN	ABŞ dolları	Avro	31 dekabr 2024-cü il Cəmi
MALİYYƏ AKTİVLƏRİ				
Pul vəsaitləri və onların ekvivalentləri	62,651	37	-	62,688
Müştərilərə verilmiş kreditlər	8,157,102	-	-	8,157,102
Digər maliyyə aktivləri	428,977	-	-	428,977
CƏMİ MALİYYƏ AKTİVLƏRİ	8,648,730	37	-	8,648,767
MALİYYƏ ÖHDƏLİKLƏRİ				
Müddətli borc vəsaitləri	7,537,189	-	-	7,537,189
İcarə öhdəlikləri	95,461	-	-	95,461
Digər maliyyə öhdəlikləri	18,956	-	8,475	27,431
CƏMİ MALİYYƏ ÖHDƏLİKLƏRİ	7,651,606	-	8,475	7,660,081
AÇIQ VALYUTA MÖVQEYİ	997,124	37	(8,475)	988,686

24. TƏƏHHÜDLƏR VƏ ŞƏRTİ ÖHDƏLİKLƏR

Məhkəmə prosedurları

Vaxtaşırı olaraq və adi fəaliyyətin gedişində müştərilər və üçüncü şəxslər tərəfindən Cəmiyyətə qarşı iddialar irəli sürülür. Cəmiyyətin rəhbərliyi hesab edir ki, bu iddialarla bağlı heç bir əhəmiyyətli zərər baş verməyəcəkdir və müvafiq olaraq bu maliyyə hesabatlarında zərərlərin ödənilməsi üçün heç bir ehtiyat yaradılmamışdır.

"AZƏRBAYCAN MİKRO-KREDİT BANK OLMAYAN KREDİT TƏŞKİLATI" AÇIQ SƏHMDAR CƏMİYYƏTİ

MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR

31 DEKABR 2025-Cİ İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ (Davamı)

(Əksi göstərilmədiyi halda, Azərbaycan manatı ilə)

Vergi qanunvericiliyi

Azərbaycan Respublikasının kommersiya və vergi qanunvericiliyi müxtəlif şərtlər və dəyişikliklərə səbəb ola bilər. Bundan əlavə, Cəmiyyətin vergi qanunvericiliyi üzrə şərhli vergi orqanlarının şərhindən fərqli ola biləcəyi ehtimalı əsasında, əməliyyatlar vergi orqanları tərəfindən yoxlanıla bilər və nəticə etibarilə, Cəmiyyətə əlavə vergilər, cərimələr və faizlər tətbiq oluna bilər.

Cəmiyyətin rəhbərliyi müvafiq qanunvericiliyin şərhinin düzgün olduğunu və Cəmiyyətin vergi, valyuta qanunvericiliyi və gömrük mövqeyinin dəyişməz olaraq qalacağına inanır. Müvafiq olaraq, 31 dekabr 2025-ci il və 31 dekabr 2024-cü il tarixlərinə potensial vergi öhdəlikləri ilə bağlı heç bir müddəa qeydə alınmamışdır.

25. MALİYYƏ ALƏTLƏRİNİN ƏDALƏTLİ DƏYƏRİ

MHBS Mühasibat Uçotu Standartlarına əsasən ədalətli dəyər, qiymətləndirmə tarixində bazar iştirakçıları arasında adi əməliyyat çərçivəsində aktivin satışından alınan və ya öhdəliyin ötürülməsi üçün ödənilən qiymət kimi müəyyən olunur.

Ədalətli dəyər iyerarxiyası

Cəmiyyət ədalətli dəyərləri ölçərkən ilkin göstəricilərin əhəmiyyətliliyini əks etdirən aşağıdakı ədalətli dəyər iyerarxiyasından istifadə edir:

- **1-ci Səviyyə:** fəal bazarda eyni bir alət üçün aktiv bazar qiymətləri (nizamlanmamış);
- **2-ci Səviyyə:** birbaşa (yəni qiymətlər kimi), ya da bilavasitə (yəni qiymətlərdən törəyən) müşahidə oluna bilən, 1-ci Səviyyəyə daxil edilmiş təyin olunan qiymətdən başqa digər ilkin göstəricilər. Bu kateqoriyaya aşağıdakı amillərdən istifadə etməklə qiymətləndirilən alətlər daxildir: analoji alətlər üçün fəal bazarda tətbiq edilən bazar qiymətləri; analoji alətlər üzrə kifayət qədər fəal hesab olunmayan bazarlarda tətbiq edilən qiymətlər; və ya bütün əhəmiyyətli ilkin göstəricilərin birbaşa, yaxud dolayısı ilə bazar məlumatlarından müşahidə oluna bildiyi sair qiymətləndirmə üsulları;
- **3-cü Səviyyə:** ilkin göstəricilər müşahidə oluna bilmir. Bu kateqoriyaya aid edilən alətlərin qiymətləndirmə metoduna müşahidə edilə bilən məlumata əsaslanmayan ilkin göstəricilər daxildir və müşahidə edilə bilməyən ilkin göstəricilər həmin alətin qiymətləndirilməsində əhəmiyyətli təsirə malikdir. Bu kateqoriyaya oxşar alətlər üçün təyin olunan qiymətlər əsasında qiymətləndirilən alətlər daxildir və bu zaman alətlər arasında fərqi əks etdirmək üçün mühüm müşahidə olunmayan tənzimləmələr və ya mülahizələr tələb olunur.

31 dekabr 2025-ci və 2024-cü il tarixləri üzrə Cəmiyyət ədalətli dəyərle ölçülmüş maliyyə alətlərinə malik olmamışdır.

"AZƏRBAYCAN MİKRO-KREDİT BANK OLMAYAN KREDİT TƏŞKİLATI" AÇIQ SƏHMDAR CƏMİYYƏTİ

MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR

31 DEKABR 2025-Cİ İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ (Davamı)

(Əksi göstərilmədiyi halda, Azərbaycan manatı ilə)

Aşağıdakı cədvəl ədalətli dəyər də ölçülən maliyyə alətlərini hər bir ədalətli dəyər ölçülməsinin təsnifləşdirildiyi ədalətli dəyər iyerarxiyasındakı səviyyə əsasında təhlil edir:

Ədalətli dəyərin ölçülməsi					
	Qiymətləndirmə tarixi	Fəal bazarlarda təyin olunan qiymətlər (1-ci Səviyyə)	Əhəmiyyətli müşahidə edilən məlumatlar (2-ci Səviyyə)	Əhəmiyyətli müşahidə olunmayan məlumatlar (3-cü Səviyyə)	Cəmi
Ədalətli dəyərləri açıqlanan aktivlər					
Pul vəsaitləri və onların ekvivalentləri	31 dekabr 2025-ci il	304,442	-	-	304,442
Müştərilərə verilmiş kreditlər	31 dekabr 2025-ci il	-	-	6,657,858	6,657,858
Digər maliyyə aktivləri	31 dekabr 2025-ci il	-	-	303,920	303,920
Ədalətli dəyərləri açıqlanan öhdəliklər					
Müddətli borc vəsaitləri	31 dekabr 2025-ci il	-	-	5,911,364	5,911,364
Digər maliyyə öhdəlikləri	31 dekabr 2025-ci il	-	-	43,938	43,938
Ədalətli dəyərin ölçülməsi					
	Qiymətləndirmə tarixi	Fəal bazarlarda təyin olunan qiymətlər (1-ci Səviyyə)	Əhəmiyyətli müşahidə edilən məlumatlar (2-ci Səviyyə)	Əhəmiyyətli müşahidə olunmayan məlumatlar (3-cü Səviyyə)	Cəmi
Ədalətli dəyərləri açıqlanan aktivlər					
Pul vəsaitləri və onların ekvivalentləri	31 dekabr 2024-cü il	62,688	-	-	62,688
Müştərilərə verilmiş kreditlər	31 dekabr 2024-cü il	-	-	8,157,102	8,157,102
Digər maliyyə aktivləri	31 dekabr 2024-cü il	-	-	428,977	428,977
Ədalətli dəyərləri açıqlanan öhdəliklər					
Müddətli borc vəsaitləri	31 dekabr 2024-cü il	-	-	7,537,189	7,537,189
Digər maliyyə öhdəlikləri	31 dekabr 2024-cü il	-	-	27,431	27,431

"AZƏRBAYCAN MİKRO-KREDİT BANK OLMAYAN KREDİT TƏŞKİLATI" AÇIQ SƏHMDAR CƏMİYYƏTİ

MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR

31 DEKABR 2025-Cİ İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ (Davamı)

(Əksi göstərilmədiyi halda, Azərbaycan manatı ilə)

Ədalətli dəyərdə qiymətləndirilməyən maliyyə aktivlərinin və öhdəliklərinin ədalətli dəyəri

Maliyyə vəziyyəti haqqında hesabatda Cəmiyyətin ədalətli dəyərdə qiymətləndirilməyən maliyyə alətlərinin ədalətli dəyəri və qalıq məbləğlərinin növlər ilə müqayisəsi aşağıda qeyd olunmuşdur. Cədvəldə qeyri-maliyyə aktivləri və qeyri-maliyyə öhdəliklərinin ədalətli dəyəri qeyd olunmamışdır.

	Qalıq dəyəri 2025-ci il	Ədalətli dəyər 2025-ci il	Tanınmayan gəlir/(zərər) 2025-ci il	Qalıq dəyəri 2024-cü il	Ədalətli dəyər 2024-cü il	Tanınmayan gəlir/(zərər) 2024-cü il
Maliyyə aktivləri						
Pul vəsaitləri və onların ekvivalentləri	304,442	304,442	-	62,688	62,688	-
Müştərilərə verilmiş kreditlər	6,657,858	6,657,858	-	8,157,102	8,157,102	-
Digər maliyyə aktivləri	303,920	303,920	-	428,977	428,977	-
Maliyyə öhdəlikləri						
Müddətli borc vəsaitləri	5,911,364	5,911,364	-	7,537,189	7,537,189	-
Digər maliyyə öhdəlikləri	43,938	43,938	-	27,431	27,431	-
Reallaşdırılmamış ədalətli dəyərdə cəmi tanınmayan dəyişiklik			<u>-</u>			<u>-</u>

Ədalətli dəyəri qalıq dəyərinə yaxın olan aktivlər və öhdəliklər

Likvid və ya ödəmə dövrü qısamüddətli (üç aydan daha az) olan maliyyə aktivləri və maliyyə öhdəlikləri üzrə hesab edilir ki, qalıq dəyərləri ədalətli dəyərlərinə yaxındır. Bu fərziyyə həmçinin xüsusi ödəmə müddəti və dəyişən dərəcəli maliyyə alətləri olmadan, depozitlərə də tətbiq edilir.

Sabit və dəyişən dərəcəli maliyyə alətləri

Fəal bazar qiyməti olan borc alətləri üzrə ədalətli dəyər təyin edilmiş bazar qiymətləri əsasında müəyyən edilir. Fəal bazar qiyməti olmayan borc alətlərinin ədalətli dəyəri, hal-hazırda oxşar şərtlər, kredit riski və qalan ödəmə müddəti üzrə borc üçün mövcud olan dərəcələr istifadə etməklə pul vəsaitlərinin gələcək hərəkəti azaldılmaqla qiymətləndirilir.

26. HESABAT TARİXİNDƏN SONRA BAŞ VERMİŞ HADİSƏLƏR

31 dekabr 2025-ci il tarixində başa çatmış ildən sonra Cəmiyyət "Bank of Baku" ASC ilə illik effektiv faiz dərəcələri 17% və ümumi məbləği 2,165,000 AZN olan kredit xətti müqavilələri imzalamış və borc məbləğlərini əldə etmişdir.

31 dekabr 2025-ci il tarixində başa çatmış ildən sonra Cəmiyyət "Access Bank" QSC ilə illik effektiv faiz dərəcəsi 16% və ümumi məbləği 200,000 AZN olan kredit xətti müqaviləsi imzalamış və borc məbləğlərini əldə etmişdir.